

# Xoşməramlı səfir



*Heydər Əlirza oğlu aydın ifadə olunan xəfəzəməyə malik idi. Onun enerjisi ətrafda hər şeyi dəyişməyə qadır idi. Onun gəlişi ilə hər şey dəyişirdi. Onun fantastik yaddaşı, intellekti, hədsiz məlumatallığı bəzən həlli müşkül görünən problemləri həll etməyə imkan verirdi.*

*Mehriban ƏLİYEVA,  
YUNESKO-nun xoşməramlı səfiri,  
Heydər Əliyev Fondunun Prezidentli*

# Xoşməramlı səfir

I KİTAB

**BAKİ - ŞƏMS - 2005**

Az<sub>2</sub>

2005

## "XOŞMƏRAMLI SƏFİR"

Bakı, "ŞƏMS" nəşriyyatı - 2005, 192 səh. + 24 rəngli səh.

Elmi redaktor və

ön sözün müəllifi:

İradə HÜSEYNOVA,  
Təhsil nazirinin müavini,  
YAP Siyasi Şurasının üzvü,  
tarix elmləri doktoru, professor

Rəyçilər:

Vaqif ABDULLAYEV,  
Milli Məclisin üzvü, siyasi  
elmlər doktoru  
Cəbi BƏHARAMOV,  
A.Bakıxanov adına Tarix  
Institutunun direktor müavini,  
tarix elmləri namizədi

Tərtibçılar:

Hüseyn PAŞAYEV,  
YAP Siyasi Şurasının üzvü, mətbuat  
xidmətinin rəhbəri  
Aftandıl QASIMOV,  
Yeni Azərbaycan Partiliyاسının üzvü

Az 99

Kitabda YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fonduunun  
prezidenti Mehriban xənim Əliyevənin Azərbaycan elminin, təhsilinin ve  
mədəniyyətinin inkişafı sahəsində görüdüyü işlər, ölkəmizi beynəlxalq  
sənədlə yüksək seviyyədə təmsil etməsi və xeyriyyəçilik fəaliyyəti ilə bağlı  
məqalələr toplanmışdır.

Geniş oxucu kütüslə üçün nezarde tutulan kitab Mehriban xənim  
Əliyevənin necib və xeyriyə emalları ilə daha yaxından tanış olmaq  
baxımından mühüm əhəmiyyət kəsb edir.

(lütfən cəpə hazırlanarkən AzərTəc-sən və "Xəlq Qəzet"ının materiallarından istifadə olunub)

X- 5100000099 qrifli nəşr  
127-2005

© ŞƏMS











*Elmi redaktordan*

## **ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN İRSİ MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN MİLLİ SƏRVƏTİDİR**

**MEHRİBAN XANIM ƏLİYEVA AZƏRBAYCANIN  
MİLLİ SƏRVƏTİ - HEYDƏR ƏLİYEV  
İRSİNİN KEŞİYİNDE**

*Azərbaycan üçün Heydər Əliyevin  
varlığı təleyin Tanrı payıdır.*

*Mehriban Əliyeva,  
YUNESKO-nun xoşməramlı səfiri,  
Heydər Əliyev Fondunun prezidenti*

Ötən əsrin sonlarında qlobal miqyasda cərəyan edən proseslər - Sovet imperiyasının siyaseti, Qərb sivilizasiyasına integrasiya, demokratik siyasi sistem quruculuğu, dövlət idarəciliyindəki inzibati-amirlik metodlarından plüralist sistemə keçid, planlı təsərrüfatdan bazar iqtisadiyyatına transformasiya və bu sıradan olan digər problemlər xalqın düşüncəsində dövlətçilik və siyaset məfhumişləri haqqında ciddi stereotiplər yaratmışdı. Bütün baş verənlərin fəonunda isə iclimai rəydə hakimiyət və siyasetə qarşı narahat hissələr güclənir, cəmiyyətdə gələcək barədə ümidsizlik kompleksi formalşarırdı. Ötən əsrin 80-ci illərinin sonlarında

isə Azərbaycanda milli dövlətçilik mənafelərinə xidmət edən hakimiyyətin yoxluğu ölkədə idarəolunmaz bir vəziyyətin yaranmasına, cəmiyyətin daxilində qarsıdurmaların geniş vüsət almasına səbəb olmuşdu. Dövlətin mövcudluğunu şübhə altına alan içtimai-siyasi durum xalqın goləcəyə inanımı qırımsıdı. Lakin milli dövlətçilik düşüncəsinin formallaşmasına və ümumi maraqlara xidmət edən psixoloji atmosferin bərqaşır olmasına görüb çıxaran bir çox hadisələr bu təhlükənin qarşısının alınmasına şərait yaratdı. Xalq artıq ölkədə içtimai-siyasi sabitliyin bərqaşır edilməsi üçün qəti addımlar atmağın zərurılıyını dərk etməyə və bunun üçün çıxış yolları axtarmağa başladı. Bu proses uzun çəkmədi, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlətçilik institutunun əsl siması özünə qayıtdı. Xalqın dövlətçilik baradə təsəvvürləri tamamilə dəyişdi.

Azərbaycan dövlətçiliyi tarixində Heydər Əliyev ırsının özünəməxsus cəhətləri, faktiki və strateji hədəfləri, konkret məqsədləri var. Bu ırs dövlətin möveud imkanlarından camiyətin iqtisadi, siyasi, mədəni, elmi- texniki və digər sahəlarda inkişafına istiqamətlənilib. İlk növbədə, Heydər Əliyevin dövlətçilik ırsı 1991-1993-cü illərdə camiyətin gözündən düşən dövlət-hakimiyyət vəhdətinin həqiqi simasını özünə qaytarıb. Artıq bu məşhəmlər nə AXC-Müsavat dövrünün kortəbii idarəciliyini, nə də Ayaz Mütəlliibov rejiminin regional üstləqurumunu xatırlatdır. Heydər Əliyevin dövlətçilik ırsı milli maraqların istehkamı anlaşımda dərk edilir. İstər sovet dövründə, istərsə da dövlət müstəqilliyinizin bərpasından sonra böyük rəhbər misli görünməmiş bir səmimiyyət və sədaqətə Azərbaycan xalqının müasir dönyanın mədəni və demokrat dəyərlərinə tapınan millətlərin cargoşosu qoşulması, dırçılmasi, tərəqqisi üçün gecəli-gündüzlü gərgin əmək sərf etmişdir.

Həla Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Heydər Əliyev dövlət müstəqilliyinə zəmin yaradan siyasi, iqtisadi və hüquqi sahədə mü-

hüm addımlar atmış və çox ciddi nailiyyətlər əldə etmişdir. Həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işlərini dövlət müstəqilliyimizə təminat verən əsas amillər kimi nəzərdən keçirmək lazımdır. Tarixi faktlar təsdiqləyir ki, Azərbaycanın müstəqilliyə gələn yolu 1970-ci illərin əvvəllərindən başlanıb. Çox sonra Heydər Əliyev 1992-ci ildə Türkiyənin "Zaman" qəzetinə verdiyi müsahibədə bunulla bağlı demişdir: "Mən SSRİ respublikalarının nə vaxtsa müstəqillik əldə edəcəklərini düşünürdüm. O illərdə Azərbaycanın da müstəqil dövlət olmasını arzu edirdim. Məni istefaya getməyə məcbur edənlərin əsas məqsədi Azərbaycanın müstəqillik qazanmasının qarşısını almaq idi".

1970-ci illərdə Azərbaycanın müstəqil dövlət olaraq mövcudluğunun təmin edilməsinə yönələn bir sıra mühüm addımlar atıldı. Heydər Əliyevin gərgin əməyi sayasında Azərbaycan 15 ilə aqrar ölkədən iri sənaye respublikasına çevrildi. Azərbaycanın neft emalı və neft-maşınçayırma, elektronika sanayesinin yüksək keyfiyyətli məhsulları, şərab məmulatları nəinki Sovet İttifaqı məkanında, eyni zamanda xarici ölkələrdə də geniş populyarlıq qazandı. İttifaq hökumətinin xüsusi qarşaları ilə Azərbaycanda üzümçülük, pambıqcılıq və onların emal sanayesinin inkişafına yeni təkan verildi. Heydər Əliyevin Azərbaycanda birinci hakimiyyəti illərində həmin sahələrin inkişafı ilə kəndlərimizdə soydaşlarımızın yaşayış səviyyəsi nəzərəçarpacaq şəkildə yüksəldi, kəndlərimiz səsial-iqtisadi dırçılış mərhələsinə qədəm qoydu. Palçıq evlər, daxmalar müasir kommunikasiyalı daş evlərlə əvəz edildi.

Lakin Heydər Əliyev fenomeninin unikallığı ondadır ki, o öz siyasetini heç bir zaman birtərəfli qurmurdur. Ümummilli liderin gördüyü işlər kompleks tədbirlər sistemindən ibarət idi. Bu baxımdan, 1970-ci illərdə Azərbaycanda milli hərbi kadrların hazırlanmasına xüsusi olaraq maraq doğurur. Məlumdur ki, sovet hakimiyyəti illərində azərbaycanlılar hərbi kadrlar hazırlığına və SSRİ hərbi elitəsinə yaxın buraxılmır-

dilar. Halbuki Azərbaycanın ərazisində SSRİ səviyyəsində strateji əhamiyət kəsh edən bir neçə ali hərbi məktəb var idi. Həmin məktəblər-də təhsil alan kursantların milli mənsubiyyəti Azərbaycan üçün həqiqətən acınacaqlı idi. Respublika ərazisində yerləşməsinə baxmayaraq, bu məktəblərin minlərlə məzunu arasında yalnız beşaltı azərbaycanlı var idi və onların da çoxu “beynəlmiləl” ailələrin üzvləri idi. Təbii ki, bu tendensiya Heydər Əliyevi narahat etməyə bilməzdı. Dövlət başçısının şəxsi müdaxiləsi və qayğısı ilə 70-ci illərdən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başladı. 1979-cu ilin statistikasına görə, kursantların 65%-ni azərbaycanlılar təşkil edirdi. Lakin bununla belə, Heydər Əliyev milli hərbi kadır hazırlığı sahəsində dəha bir kardinal addım atdı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması imkan verdi ki, gənclərin maraqqı hərbi sahəyə yönəldilsin. Birmənəli şəkildə etiraf edilməlidir ki, bu da Azərbaycanın dövlət müstəqilliyinə xidmət edəcək addımlardan biri idi.

Etiraf olunmalıdır ki, intellektual baza olmadan dövlət müstəqilliyinin tamın edilməsi mümkün deyil. Statistik rəqəmlər təsdiqləyir ki, 1970-ci illərdək Cənubi Qafqaz respublikaları arasında azərbaycanlıların SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almalarına sünü manənlər yaradılır, hətta müəyyən limit qoyulurdu. Azərbaycanlılara, bir qayda olaraq, əsasən ədəbiyyat, musiqi və s. sahələr üzrə ittifaq məq-yash ali məktəblərdə təhsil almağa icaza verilirdi. Lakin 1970-ci illərdən başlayaraq bu istiqamətdə də ciddi dönüs əldə edildi və həmin dövrən başlayaraq hər il yüzlərlə azərbaycanlı ittifaqın ən nüfuzlu ali məktəblərinin iqtisadiyyat, hüquq, beynəlxalq hüquq, diplomatiya, texnika və s. kimi mühüm elm sahələrinə təhsil almağa göndərilirdi. Bu siyaset Heydər Əliyev tərəfindən Azərbaycan dövlətçiliyinin intellektual bazasının yaradılmasına yönələn cəsarətli addımlar idi. Təbii ki, son-

radan müstəqil dövlət quruculuğunda bu addımın oynadığı əvəzsiz rol göz qabağında idi.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin varlığını təsdiqləyən rəmzlərə, attributlara da münasibəti çox həssas olmuşdur. Hələ 1977-ci ildə Konstitusiya layihəsi qəbul edilərkən onun atlığı dəha bir addım məmənunluqla xatırlamaq olar. Tarixi fakt olaraq qeyd etmək yerinə düşər ki, o zaman SSRİ Konstitusiyası layihəsinin hazırlanması üçün yaradılan komissiyada Heydər Əliyev nəinki müsəlman-türk xalqlarını, hətta Cənubi Qafqazı təmsil edən yeganə siyasi xadim idi. Təbii ki, 1977-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycanın rəsmi dövlət dilini kimi Azərbaycan dilinin qəbul edilməsi də ölkəmiz üçün tarixi nailiyət oldu. Çünkü bununla bağlı Kreml emissarlarının dəfələrlə Bakıya səfərlər edərək Heydər Əliyevi öz fikrindən daşındırmağa soy göstərdikləri məlumudur. Həmçinin Azərbaycanın özündə də bəzi dairələr bundan istifadə edərək Kreml Heydər Əliyevə qarşı mübarizəyə çağırıldır. Amma ümummülli lider nəinki fikrindən daşındı, hətta onun hakimiyəti illərində Bakıda Azərbaycan dilində dərs keçilən məktəblərin sayı artmağa başladı. Burada da faktlara müraciət etmək maraqlı olardı. Əgər 1970-ci illərə kimi, Bakıda rus dilində məktəblərin sayı Azərbaycan dilində təhsil verən məktəblərin sayı ilə müqayisədə 60/40-a nisbətində idisə, Heydər Əliyevin hakimiyəti illərində bu nisbet Azərbaycan məktəblərinin lehinə dəyişdi. Təsadüfi deyil ki, həmin illərdə SSRİ-də nəşr olunan yeganə “Türkologiya” jurnalı da məhz Bakıda çap olunmağa başlamışdı. Halbuki Moskva jurnalının çapına uzun müddət icazə verməmişdi.

Bütün bunlar tarixi faktlardır. Onlara əsaslanaraq cəsarətlə demək olar ki, Heydər Əliyevin 1969-1982-ci illərdəki fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyinə zəmin yaradılmış kimi strateji məqsəd üzərində köklənmişdi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində

çalışdıği illərdə da ulu öndərimiz ciddi müqavimətlərə baxmayaraq, doğma Vətəni üçün əsl oğul sədəqətini nümayiş etdirmiş və 1983-1985-ci illərdə Azərbaycan İttifaq respublikaları sırasında ən çox diqqət yetirilən, daha , daha çox 0t ayrılan respublika olmuşdur.

M.Qorbaçov qarağırulu tərafından istefaya göndərildikdən sonra da Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin qurulması uğrunda mübarizədən çəkinmədi. Sovet imperiyası ən ağır və sarsıcı cavabı da məhz elə Heydər Əliyevdən alındı. 1990-ci ilin Qanlı Yanvar hadisələri zamanı ümummilli liderin ailə üzvləri ilə birgə Azərbaycanın daimi nümayəndəliyinə gələrək imperiya əleyhinə radikal bəyanatlarla çıxış etməsi Azərbaycanda gedən müstəqillik uğrunda gərgin mübarizəyə son dərəcə ciddi və müsbət təsir göstərdi.

1991-ci ilin iyulunda isə Heydər Əliyev Kommunist Partiyasından çıxmazı ilə bağlı verdiyi bəyanatda ilk dəfə olaraq müstəqil Azərbaycan dövlətçiliyinin siyasi əsaslarını tezislər şəklində ifadə etdi: "Mən Moskvannın israr etdiyi ittifaq müqaviləsinin əleyhinə çıxmışam. Hər hansı müstəqil dövlətin tərkibində bir neçə müstəqil dövlət ola bilməz. Bütün respublikalara iqtisadi və siyasi müstəqillik verilməli, onların hüquqları tanınmalıdır. Azərbaycan Kommunist Partiyasına hakimiyyətdən əl çəkməyi, demokratik cəmiyyətin qurulması, siyasi plüralizmin təmin edilməsi üçün lazımı şərtlərin təmin edilməsini tələb edirəm".

Heydər Əliyev bu bəyanatı 1991-ci ilin iyulun 19-da imzalayıb. Halbuki həmin dövrə hələ Azərbaycanın dövlət suverenliyi barədə bəyan-namə və dövlət müstəqilliyi barədə Konstitusiya aktı qəbul edilməmişdi. Həmçinin bu hadisənin 1991-ci ilin QKÇP prosesindən önce baş verəmisi göstərir ki, Heydər Əliyev siyasi intuisiyasına əsaslanaraq hadisələrin hənsi səmtə inkişaf edəcəyini dəqiqliklə görmüş. Təsadüfi deyil ki, Heydər Əliyev uzaqqorən siyasetçi kimi öz bəyanatında dövlət müstəqilliyi ideyalarının ilkin tezislərini irəli sürərək cəmiyyətin bu is-

tigamətdə səfərbər olunması naminə böyük addımlar atdı.

Bütün bunlar Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində və bu istiqamətdə cərəyan edən proseslərin önündə getdiyini birmənəli olaraq təsdiqləyir. Lakin o da məlumdur ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində formal xarakter daşıyır. A.Mütəllibov ölkəni Moskva-dan verilən direktivlərlə idarə edirdi. Azərbaycan dövlətçiliyinə qarşı ən real təhlükə isə AXC-Müsavat hakimiyyəti dövründə yarandı. Əbülfəz Elçibəy iqtidارının səriştəsizliyindən sui-istifadə edən xarici dövlətlər hər vəchlə Azərbaycanı hərbi-siyasi platsdarma çevirməyə cəhd göstərir, ölkədə dövlət idarəciliyinin onların sisarişləri əsasında həyata keçirilməsinə çalışırlar. 1993-cü ildə baş qaldıran bu tendensiya Azərbaycan dövlətçiliyini sarsıtmışa qadir idi. Lakin Heydər Əliyev Azərbaycan dövlətçiliyini səriştəsiz AXC-Müsavat hakimiyyəti ilə Sərvət Hüseynov qarağırulu arasında gedən amansız mübarizələrin tapdağı altundan xi-las edə bildi.

1993-cü ildə Heydər Əliyevin xalqın təkidi nəticəsində hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental məhiyyət kəsb etməyə başladı. Eyni zamanda 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev Azərbaycan dövlətçiliyini faciələrdən və iflasdan xilas edə bildi. 1994-cü ilin oktyabr hadisələri zamanı televiziya və radio ilə xalqa müraciətində milli təhlükəsizliyimizə qarşı yaranmış vəziyyətlə əlaqədar hamını həmrəy olmağa çağırıb Heydər Əliyev deyirdi: "Əziz həmvətənlər, Azərbaycan vətəndaşları! Bu ağır dəqiqələrdə bir daha sizə müraciət edirəm. Sizi əmin edirəm ki, Azərbaycanın dövlətçiliyini qorumaq üçün son nəfəsimə qədər, son damla qanımı qədər öz yerimdəyəm. Xalqla birlikdəyəm. Xalqın təhlükəsizliyini qorumağa çalışacağam. Bundan ötrü lazu-

mi imkanlardan istifadə edəcəyəm. Eyni zamanda, əziz həmvətənlər, sizə güvənirəm, sizə arxalanıram".

Ümumimilli liderimiz Heydər Əliyev siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı. Həmin illərdə Heydər Əliyevin Azərbaycan dövlətciliyi uğrunda apardığı faal mübarizə insanı riqqotə gotırır.

Heydər Əliyevin Azərbaycan dövlətciliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunu hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunu əsaslarını qoymuş. Azərbaycan demokratik, hüquqi, dünyavi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə yazıldı.

Bu istiqamətdə Heydər Əliyevin gördüyü an böyük işlərdən biri müstəqil Azərbaycanın uğurlu neft strategiyasının hazırlanaraq həyata keçirilməsidir. Azərbaycanın neft strategiyasının əsas prinsipləri ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə dəha uğurlu şəkildə istifadə etməyə asaslanır. Və bu strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla yanaşı, milli təhlükəsizlik maraqlarının təmin olunmasına söylenir. Heydər Əliyevin həyata keçirdiyi uğurlu neft strategiyası təkəcə dövlətin iqtisadi maraqlarının realizə olunmasına deyil, paralel olaraq dövlət müstəqilliyinin qorunub saxlanmasına yönələn siyasi xəttin yürüdülməsinə, buna uyğun situasiyanın formalasdırılmasına xidmat edir. Məhz bu strategiya nəticəsində Azərbaycan dünyasının siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bilmiş və zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektlərinə çevrilməyə nail olmuşdur. Yeni dünya düzənində güclər mərkəz-

ləri arasında gedən mübarizənin mağzına uyğun strategiya müəyyənləşdirməyə nail olmuş Heydər Əliyev son nəticədə Azərbaycanın hegemon superqüclərdən asılı vəziyyətə düşməsinin qarşısını nəinki ala bilmiş, eyni zamanda Azərbaycanın bu subyektlər arasında mübarizənin xarakterini müəyyənləşdirməyə yönələn dövlət statusu qazanmasına nail olmuşdur.

1994-cü ilin 20 sentyabrında dünyanın iri neft şirkətləri ilə imzalanan "Əsrin müqaviləsi" bu mənada Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynadı.

Həmin saziş nəticəsində bütün dünyadan diqqət mərkəzinə çevrilən Azərbaycan eyni zamanda qlobal məkanda özünü statusunu müəyyənləşdirməyə nail ola bildi. Dövlət müstəqilliyinə dayanıqlı bu status ek-sər dövlətlərdən fərqli olaraq Azərbaycanın beynəlxalq subyektlərdən asılı təraf kimi deyil, əksinə, dünya birliyyinin bərabərhüquqlu üzvü olması ilə ölçülür. Heydər Əliyev Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarına nəql edəcək Bakı-Thilisi-Ceyhan strateji neft kəmərini təkcə Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqaz-Mərkəzi Asiya regionunun gələcək taleyini müəyyənləşdirəcək strateji layihəyə çevirəməyi bacardı. Bu gün dünya dövlətlərinin regiondakı siyasetini məhz bu qlobal enerji layihəsinə nəzərən müəyyənləşdirməsi həm də Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirməsi yolunda apardığı gərgin işin əməli nəticəsi kimi qiymətləndirilməlidir.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri ölkənin dünya birliyinə integrasiyasının təmin olunmasıdır. Heydər Əliyevin uğurlu xarici siyaset kursu nəticəsində bu problem öz həllini tam şəkildə tapmış və beynəlxalq təşkilatlarda bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyinə əsas dayaqlarından birinə çevrilmişdir. Bu gün Azərbaycan 300-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir.

Ulu öndərin dövlətçilik konsepsiyasının uğurlu istiqamətlərindən biri də ölkəmizin 2001-ci ilin yanvarın 25-də Avropa Şurasına təmhlü-qulu üzv qəbul olunmasıdır. Bu nüfuzlu qurumla hərtərəflı əməkdaşlıq edən ölkəmizin qazandığı ən mühüm nailiyyətlərdən biri müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycan nümayəndəsinin Avropa Şurasının rəhbərliyində təmsil olunmasıdır. Avropa Şurası Parlament Assambleyasının 2003-cü ilin yanварında keçirilən qış sessiyasında Azərbaycanı bu nüfuzlu qurumda təmsil edən nümayəndə heyətinin rəhbəri İlham Əliyevin AŞ PA sədrinin müavini və büro üzvü seçilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzun ən uğurlu, ən bariz göstəricilərinən sayılmalıdır.

Heydər Əliyev dövlətçilik irlisinin əsas istiqamətlərindən biri də dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması sahəsində kompleks tədbirlərin görülməsidir. Əslində, ölkənin hərbi qüvvələrinin yaradılması dövlətçiliyin əsas atributu və qaranti hesab olunسا da, təssüs kifaiyyəti, SSRİ dağlıqlıqdan sonra Azərbaycanda hakimiyyyəti əla keçirməyə müvafiq olmuş qüvvələrin səbatsız siyaseti nəticəsində bu amil, əslində dövlətçilik üçün təhlükəyə çevrilmişdi. Ordu quruculuğunda və ölkənin milli təhlükəsizlik sisteminin formalasdırılmasında yol verilən kobud sahvlər son nəticədə ölkədə qanunsuz hərbi birləşmələrin timsalında vətəndaş mührəbəsinin subyektlərinin meydana çıxmasına səbəb olmuşdu. Ordunun siyasilaşması, dövlətçilik prinsiplərinə əsasən deyil, şəxsi siyasi maraqlara nəzərən formalasdırılması sonda Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə mənbəyi idi. Yalnız Heydər Əliyev hakimiyətə gəldikdən sonra bu tendensiyaya qarşı ciddi mübarizə apardı və son nəticədə dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatçı funksiyasını yerinə yetirən sabit, güclü silahlı qüvvələrin yaradılmasına nail oldu.

Bu gün Azərbaycan öz texniki və maddi təchizatına görə başqa döv-

lətlərin silahlı qüvvələrindən geri qalmayan hərbi qüvvələrə sahibdir. Bu da Heydər Əliyevin müstəqilliyin dövlətəşdirilməsi istiqamətində yürütüdüyü ardıcıl siyasetin əsas nəticələrindən biridir. Azərbaycan Silahlı Qüvvələri dövlətin ərazi bütövlüyünün təminatçısi olmaqla yanaşı, həm də beynəlxalq hərbi qurumlarla bərabərəşli əməkdaşlıq edir. Heydər Əliyevin söyleyişlərində Azərbaycan Silahlı Qüvvələri üçün milli kadrlar potensialının yaradılması istiqamətində ciddi işlər görülmüşdür. Dünyanın ən nüfuzlu hərbi məktəblərinə təhsil almağa göndərilən gənclərimiz Azərbaycanın müstəqilliyinin əsas qarantlarından biri olan ordunun güclənməsində mühüm rol oynayacaqdır. Bu gün Azərbaycanın əsgər və zabitləri dünyanın bir çox qaynar nöqtələrində fəaliyyət göstərən beynəlxalq sülhməramlı qüvvələrin tərkibində fəaliyyət göstərir və münaqış zonalarında sülh və əmin-amanlığın bərqərar olunmasında aktiv iştirak edirlər. Azərbaycan Silahlı Qüvvələri NATO kimi nüfuzlu qurumla əməkdaşlıq edir, bu hərbi alyansın "Sübh naminə tərəfdəşliq" programı çərçivəsində hayata keçirdiyi təlim proqramlarında aktiv fəaliyyət göstərir.

Azərbaycanın müstəqilliyinin qorunmasında sözsüz ki, əsas ağırqliq ordu ilə yanaşı, həm də milli təhlükəsizlik sisteminin üzərinə düşür. Düşmən qüvvələrin Azərbaycana qarşı məkrli planlarının aşkarla çıxarılması mühüm rol oynayan bu strukturların güclənməsi işinə xüsusil diqqət ayıran ulu öndər 1998-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasını təsis etdi.

Heydər Əliyevin MTN sistemində milli kadrların yetişdirilməsi siyaseti öz baharısını vermiş və məhz həmin kadrların fəaliyyəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönəlmış yüzlərlə toxribatların qarşısı alınmışdır.

Heydər Əliyevin dövlətçilik irlisi Azərbaycan cəmiyyətinin vahidiyyətinin təmin olunmasını özünün əsas strateji vəzifəsi hesab edir. Heydər Əli-

yev dövlətçilik ırsınə görə, demokratiya üçün vacib olan başlıca şərt siyasi sabitlilik və güclü dövlət hakimiyyətidir. Cəmi 10 il ərzində Azərbaycan cəmiyyətində bu qədər nəhəng dəyişikliklərə nail olmaq bir anda başa gəlməyib. Heydər Əliyev xarizması cəmiyyəti, bütövlükdə Azərbaycan dövlətçiliyini geləcəkdə ehtimal edilən bir sira bələlardan da qoruya bildi. Ölkədə elə bir siyasi sistem təşkəklə tapdı ki, burada istanilən problemi konkret həll mexanizmi mövcud oldu və bu gün ictimaiyyətin öz gələcək aqibəti barədə gümansızlığı yoxdur.

Ulu öndərimiz həyatı boyu həmişə xalqa arxalanmışdı: "Mənim həyatı amalmış bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümüz və iradəmizi yalnız müdrik və qədirilən xalqımızdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqına arxalanmışam. Bu da mənə dözüm, irada verib və bütün ugurlarımı təmin edib". Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyiminin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu söz-lərdəki gerçəkliyini dəfələrlə təsdiqləyib. Heydər Əliyev Azərbaycan dövlətçiliyini illəsdən, Azərbaycan xalqını fəlakətdən qurtardı, dövlətçiliyi möhkəmlətdi, onu xain əllərdən, çevriliş, qiyam cəhdərindən hifz edərək dirçəlis və inkişafa doğru yönəldti, cəmiyyətdə özünənin hissini bərpa etdi, sabitlik və firavanlıq təminat yaratdı. Onun Azərbaycanla, xalqımızla bağlı arzuları bitib-tükənməz idi, mahz bu arzu ilə o, dövlətimizin gələcəyi üçün misilsiz əhəmiyyəti olan böyük layihələrin, nəhəng işlərin təməlini qoymuşdu. Həmin layihələr, Heydər Əliyev xeyrduası ilə başlanmış işlər hələ uzun illər Azərbaycanın inkişafını, güclənməsini, rifah və firavanlığını təmin edəcəkdir. Heydər Əliyev faaliyyəti və əməlləri ilə bütün bir siyaset məktəbinin qurucusu oldu, onun sayəsində müasir dönyanın politoloji leksikonuna "Heydər Əliyev siyaseti" istilahi daxil oldu. Bu tərəzli, bütün cəhətləri ölçülüb-biçilmiş və ən

əsası, dövlətin təməl maraqlarını, onun perspektivini, cəmiyyətin bütün tabəqələrinin mənafelərini ehtiva edən, cəmiyyətdə ahəngdarlıq yaranan siyasetdir. Orta statistik azərbaycanlı ümummilli liderində müdrilik, qətiyyət, siyasi uzaqqörənlilik, realizm və novatorluq kimi bütün zəruri keyfiyyətləri görürdü. Heydər Əliyev elə bir lider idi ki. Azərbaycanın bundan sonraki bütün rəhbərləri üçün etalon roluunu oynayaçaq, xalq, cəmiyyət seçdiyi bütün liderləri mahz onunla müqayisə edəcək. Heydər Əliyevin siyasetinin bundan sonra illər və yىzillər boyu davam etməsi Azərbaycan dövlətinin təraqqisi üçün ən böyük təminatdır.

Şübhə yoxdur ki, Azərbaycan Heydər Əliyevin başladığı inkişaf yol ilə gedəcək, Azərbaycanda Heydər Əliyevin dövlətçilik ənanələri davam edəcəkdir. Bu yolun Azərbaycan tarixində gerçək yeri məsələsinin hələ çox müzakirələrə səbəb olacaq şəksizdir. Anıma ənənəvi olan bir amil xüsusi vürgulanmazdır - bu yolun alternativi yoxdur. Və bu gün mühüm olan amillərdən biri də odur ki, həmin siyasi təhlükəsi davam etdirən lider var. "İnanırıam ki, mənim axıra çatdırı bilmədiyim təleykülli məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizdən İlham Əliyev başa çatdırı biləcək. Mən ona özüüm qədər inanırıam və gələcəyinə böyük ümidiylə bəsləyirəm", - deyə Heydər Əliyev 2003-cü il oktyabrın 3-də Azərbaycan xalqına müraciətində özünün siyasi varisini bu cür saçıyyələndirmişdi. 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqının böyük əksəriyyəti ümummilli liderinizin tövsiyəsinə və Heydər Əliyev dövlətçi-həsəna sadiq olduğunu nümayiş etdirdi. Beləliklə, dövlətçiliyimin siyasi varılıyi təmin edildi və yeni-yeni faciələrdən, fəlakətlərdən xilas olundu.

Təbii ki, Heydər Əliyev dövlətçilik ırsının varılıyının təmin olunması sosial sıfırı idi. Bu konsepsiyanın üstünlüyü, obyektiv xarakter daşıması Heydər Əliyevin hakimiyyətdə olduğu on ildə özünü dəfələrlə nümayiş etdirib. Zaman-zaman cəmiyyət belə bir siyasi irada ortaya qoyma-

du ki, mütləq bu kursun, aparılan siyasetin varisliyi təmin olunmalıdır. Cəmiyyəti narahat edən əsas faktor hakimiyət sükanının yenidən təsadüfi şəxslərin, meydən eysoriyasından aylı bilməyən diletantların əlinə düşməsi qorxusu idi. Xalqdan tələb edilirdi ki, ortaya siyasi iradə qoysun. Bu belə də oldu və xalqımız birmənalı olaraq İlham Əliyev fənomeni üzərində dayandı.

15 oktyabr seçkiləri təsdiqlədi ki, Azərbaycan xalqı ümummilli liderinin siyasi kursuna sadıqdır və bu kursun dövlətciliyin təhlükəsiz və sabit şəraitdə inkişafına imkan verən yeganə strateji seçim olduğunu tam mənada dərk edir. Cənab İlham Əliyevin seçkilərdə qazandığı tarixi qələbə bunun ən bariz nümunəsi oldu. 15 oktyabr həm də Azərbaycanda möhkəm, heç bir qüvvənin sarsıtmışa gücü çata bilməyəcək siyasi həmrəyliyin, dövlət idarəciliş sisteminin mövəcudluğuna dəlalət etdi və bu siyasi həmrəyliyi təmin etdən bir nömrəli faktor Azərbaycanda artıq dövlətcilik şüurunun mövcud olması faktı ilə bağlıdır.

Cənab İlham Əliyev andiçmə mərasimindəki nitqində ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirəcəyini bildirdi: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyaseti davam etdirilməlidir. Bu gün yüksək kürsündə çıxış edərək mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasetə sadıq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasetini davam etdirəcəyəm. Mən bu yüksək kürsündən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: - Əziz Prezident, əsərinən olan Azərbaycan gücləndirəcəyik, zənginləndirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik".

Cənab İlham Əliyev prezident salahiyətlərinin icrasına başladığı ilk gündən etibarən iqtisadiyyatın inkişafının sürətləndirilməsinə və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət yetirəcəyini nümayiş etdirdi. Dövlət başçımızın həm Nazirlər Kabinetinin ilk

iclasındaki çıxışı, həm də "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Fərmanı da elə bu münasibətin əyani göstəricisi idi. Qeyd edək ki, sözügedən fərman ölkədə aparılan islahatların səmərəliliyini və sürətini artırmaq məqsədində xidmət edirdi. Sənədə görə, müxtalif sahələrdə mövcud olan problemləri həll etmək və bütün ölkə nişqyasında iqtisadi inkişafə nail olmaq üçün müasir dövrün reallıqlarına uyğun və bazar iqtisadiyyatı şəraitində özünü doğrulda biləcək dövlət proqramlarının hazırlanması nəzərdə tutulurdu. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da məhz cənab İlham Əliyevin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Fərmanına uyğun olaraq hazırlanmışdı və onun bütün müddəələri ölkədə iqtisadi inkişafın sürətinin yüksəldilməsinə nail olmağa hesablanıb. Dövlət Proqramında iqtisadiyyatın qeyri-neft sektorunun dirçəldilməsi məsəlesi əsas istiqamət kimi göstərilib və qeyd etmək lazımdır ki, regionların inkişafı, demək olar ki, əsasən qeyri-neft sektorunun dirçəldilməsini nəzərdə tutur.

23.05.2015

Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlar statistik rəqəmlərdə də öz əksini tapmışdır. Belə ki, 2004-cü ilin səkkizinci ərzində Azərbaycanda sənaye və kənd təsərrüfatı məhsullarının istehsalında ciddi artım müşahidə edilməyə başlamış, ümumi daxili məhsulun həcmi nəzərəçarpacaq dərəcədə yüksəlmüşdür. Qeyd olunan dövrdə Azərbaycanda ümumi daxili məhsulun artım sürəti 9,5%-ə çatmış, adambaşına düşən pul galirləri isə 19,3% artmışdır. Orta aylıq əmək haqqının miqdarında artım 24,2%-ə bərabər olmuşdur. Ölkə rəhbəri ötən ilin dekabrında Londonda olarkən mətbuat nümayəndələrinə bu barədə demişdir: "Ümumi daxili məhsul bu il 10% artubdır. Sərmayelər 40%-dən artıq artmuşdır. Dövlət idarələrində işləyənlərin maaşlarını nəzərəçarpacaq dərəcədə artırılmışdır. Minimum əmək haqqı

bir neçə dəfə artmışdır. Sosial problemlərin həllinə böyük diqqət yetirilir".

Prezident İlham Əliyev Heydər Əliyevin siyasi xəttinə sadıq qalaraq Azərbaycanın dünyannın müxtəlif dövlətləri ilə əlaqələrinin daha da möhkəmlənməsinə, respublikamızın Avropaya integrasiyasının təmin olunmasına çalışmışdır. Onun ilk xarici səfərinin Fransadan başlaması da göstərdi ki, Azərbaycan Avropa ölkələri ilə əlaqələrin inkişafını prioritət vəzifələrdən biri kimi qiymətləndirir. Dövlət başçısı dünyada gedən mürakkəb proseslərin və ziddiyyətlərin fonunda respublikamız siyasi müstaqilliyini daha da möhkəmləndirməyə nail olmuşdur. Prezident İlham Əliyevin xarici səfərlərinin siyahısına diqqət yetirdikdə bunu çox aydın şəkildə görmək mümkündür: Fransa, Rusiya, Slovakiya, Qazaxstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumuniya, İran, Çin, İtaliya. Heç kimə sərr deyil ki, bu ölkələrin bəzilərinin əksər hallarda üst-üstə düşməyən özünaməxsus strateji maraqları var və onların regionda gedən proseslərə real təsir imkanlarına malik olduğunu danmaq mümkün deyil. Böyük dövlətlərin bir-birilə ziddiyyət təşkil edən maraqları fonunda Azərbaycanın müstaqilliyini qoruyub saxlamaq və bu əks-qütbərin hər biri ilə münasibətləri strateji tərəfdəşlıq səviyyəsində davam etdirmək olduqca çətin bir məsələdir. Cənab İlham Əliyev bu vəzifənin öhdəsindən layiqincə gələ bilmişdir.

Prezident İlham Əliyev daim cəmiyyətə əsl vətəndaşlıq hissələri aşlaşdır. Bu fikri onun hələ 1997-ci ildə ABŞ-in Kembric Universitetində çıxış zamanı vurğuladığı bir məqam da təsdiqləyir: "Biz xarici şirkətlərə deyirdik: - Siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalmız bir layihəsində öz əksini tapacaq, əgər biz səhvə yol versək, bu səhv bütün Azərbaycan xalqının

mənafeyinə xələl götürəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik".

Bu gün iftخار hissi ilə deyə bilərik ki, İlham Əliyev böyük casarət və iradə nümayiş etdirərək milli mənafelərin qorunması uğrunda daha əzmlə çalışır. Təqdirəlayiq haldır ki, Prezidentin xanımı Mehriban Əliyeva da Heydər Əliyev siyasi irlisinin fundamental prinsiplərinə sadıq qalaraq Azərbaycan Mədəniyyətinin mühafizəsi, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində səmərəli fəaliyyət göstərməkdədir. Məhz xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 1996-ci ildə yaradılmış Azərbaycan Mədəniyyətinin Dostları Fondu xalqımızın mədəni irlisinin bütün dünyada təbliğinə, qiymətli incəsənət abidələrinin qorunmasına xidmət edir. Azərbaycan Mədəniyyətinə bu qədər yüksək qiymət verilməsi Prezidentin xanımının xalqımızın milli-mənəvi dəyərlərinə sonsuz bağlılığınn əyani təzahürüdür. Elə bunun nticəsidir ki, ötən il Mehriban xanım Əliyeva YUNESKO kimi nüfuzlu bir təşkilatın xoşməramlı səfiri vəzifəsinə seçilmişdir. Bu onun mədəniyyət xüsusi münasibətinin beynəlxalq təşkilatların da diqqət mərkəzində olduğunu təsdiqləyən əyani faktlardan biridir.

Bu gün Mehriban xanım Əliyeva yalnız mədəniyyətimizin və xalqımızın məxsus qiymətli incəsənət əsərlərinin qorunması sahəsində çalışır, həm də kimsəsiz uşaqlara, qayğıya ehtiyacı olan yeniyetmələrə yardım göstərir. Onun təşəbbüsü ilə uşaq evlərinə, əlil və kimsəsizlərə maddi və mənəvi yardımalar edilir, bu insanların özlərini cəmiyyətin bərabərhüquqlu üzvü kimi dərk etməsi üçün bütün zəruri addımlar atılır. Onun həyata keçirdiyi bu tədbirlər həqiqətən da böyük qələbə, yüksək mənəvi keyfiyyətlər, humanist xarakterə malik olduğuna əyani sübutdur.

Mehriban xanım Əliyeva bu gün həm də Heydər Əliyev Fonduun prezidenti kimi dövlətçilik tariximizdə müstəsnə xidmətlər göstərmiş böyük bir şəxsiyyətin - Azərbaycan xalqının ümummilli lideri Heydər Əli-

yevin irlisinin qorunması və təbliği kimi ali bir missiyani yerinə yetirir. Heydər Əliyev irlisinin qorunması və galəcək nəsillərə ötürülməsi isə Azərbaycan xalqının milli dövlətçilik şüurunun inkişafının və yetişməkdə olan gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda təribyə olunmasının ən vacib şərtlərindən biridir.

Mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində nümayiş etdirdiyi fəaliq, humanist fəaliyyəti Mehriban xanım Əliyevanın qısa vaxt ərzində yüksək nüfuz qazanmasını təmin etmişdir. Bu günlərdə keçirilmiş sorğunun nəticələrinə görə, onun "İlin qadını" adına layiq görülməsi bütövlükdə Azərbaycan xalqının bu nəcib insana yüksək hörmətinin təzahürü kimi qiymətləndirilməyə layıqdir.

Bu gün müstəqil Azərbaycana cavan, enerjili, gümrəh, intellektual, vətənpərvər, ən əsası isə Heydər Əliyev kimi fenomen və dahi bir şəxsiyyətin ocağının istisində böyümiş, ərsəyə gəlmış bir şəxsin - Prezident İlham Əliyevin rəhbərlik etməsi xalqımızın alın yazısıdır. Tanrı onun üzərinə tarixi bir missiya qoyub. Müdrik xalqımız ona olduqca çətin və şərəflü bir missiyani əmanət edib. Elə bir missiyani ki, bu günümüz və sabahımız yalnız və yalnız ondan asılıdır. Bu baxımdan Azərbaycan xalq öz tarixinin ən şərəflü dövrlərindən birini yaşayır. Bütün sahələrdə dənəmik inkişaf, işgəzarlıq müşahidə edilir. Yorulmadan xalqın maraq və mənəfələri, firavan yaşayı, təhlükəsizliyi uğrunda mübarizə aparan, Azərbaycana bacarıqla rəhbərlik edən liderin - Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyev dövlətçilik irlisini uğurla davam etdirəcəyi dəmliməz həqiqət kimi cəmiyyət tərəfindən böyük rəğbətlə qəbul olunur.

*İradə HÜSEYNOVA,  
təhsil nazirinin müavini, YAP Siyasi  
Surasının üzvii, tarix elmləri doktoru, professor*

## Nəşirdən

# ŞƏRƏFLİ ÖMRÜN BİTMƏYƏN AKKORDLARI

Kür - Araz... İki çay, iki nəhr... Tarixin yol yoldaşları. Ölkələr dolaşış, dağlar, dərələr keçib qovuşular biri-birinə. Sonra da Ana Xəzərin qoynuna üz tuturlar.

Talelər də Kürə, Araza bənzəyir. Ayrı-ayrı bölgələrdən öz başlanğıcını götürür, sonra ümmana doğru ayaq alırlar... Bu ümmana qovuşmağa, çatmağa yalnız qüdrətli, inamlı, mənsəbi Ana Vətənin dərinliklərindən süzülüb galən çayların nəfəsi, ömrü çatır.

Kür-Araz timsalındadı dahi siyasetçi, ümummilli liderimiz Heydər Əliyev nəslisi - nəcabəti ilə Mir Cəlal Paşayev soy-kökü. Minilliklərin şərəflü ömr yoluunu keçə-keçə, keçib gəldikləri bölgələri laləzara çevirə-çevirə, şərəfləndirə-şərəfləndirə bir-birinə doğru inamlı, sədaqətli yol keçib gəlib bu iki nəsil. Kürə-Araz kimi qovuşublar - hörmətli prezidentimiz İlham Əliyevin və H.Əliyev adına Fondun prezidenti, UNESCO-nun xoşməramlı safiri, ölkəmizin birinci xanım Mehriban Əliyevanın timsalında.

Artıq reallıqdır ki, bu gün Mehriban xanım ölkəmizin mədəni inkişafı sahəsində ən diqqətəlayiq layihələrin ideya müəllifi və dəstəkçisi, bu sahada ölkə prezidentinin ən yaxın silahdaşı və köməkçisidir. Bu ənənə Azərbaycan xalqının tarixindən süzülüb gəlir. Koroğlu - Nigar, Qaçaq Nəbi - Həcər, Şah İsmayıllı Xətai - Aləmşahbəyim, Heydər Əliyev - Zərifə xanım Əliyeva paralelliyi, cütlüyü tarixən xalqımızın inkişafı yollarında qoşa qanad kimi xidmət edib.

Yadına düşür ki, orta məktəb illərində böyük ədibimiz Mir Cəlalın "Bir gəncin manifikasi" əsərini ən kövək, həzin, ağırlı duyğularla, göz yaşı və qürur hissi ilə oxuyardıq. Tez-tez vərəqi çevirib müəllisin nüranı şəklində baxırdıq, elə bil bu sifətin cizgilərindən baharın iztirabından, Sona arvadın ləyəqəti qürurundan, Mərdanın qaranlıq təleyində nəşə bir nişanə görəcək, itirdiyimizi tapacaqdıq. Sonralar tələbəlik illərində bu böyük yazıçının həyatı, yaradıcılığı ilə yaxından tanış olduq. Və sidq - ürəkdən inandıq ki, Mir Cəlal müəllim böyük şəxsiyyət, böyük insan, böyük yazıçı-alındır. Onun öz oğluna ayrılmış mənzili ehtiyacı olan, kimsəsiz bir şairə verilməsini xahiş etməsi haqqında eşidib-oxuyanda bu böyük insanın qəlbini bir daha vurldum.

Bu gün Azərbaycan muğamına, el sanatına Mehriban xanımın böyük diqqət və qayğısına görəndə Mir Cəlal müəllimin o nüranı sifəti gəlib durur gözlərim öündən. Ümummilli liderimiz Heydər Əliyevin ədəbiyyat və incəsənatımızın yaxın dostu, sirdəsi, hamisi olduğu canlanır gözlərim qarşısında. Bilirəm ki, yalnız bu cür dahi, böyük şəxsiyyətlərin tərbiyəsini görmüş bir insan öz xalqının, millətinin milli-mənəvi dəyərlərinə belə ürəkdən bağlama bilər.

Kür və Araz çayı Xəzərə axır, onu yaşadır, ona can verir, nəfəs verir. İki böyük nəslin ən layiqli övladlarının qoşağında dünyaya göz açmış, həyat yolu keçmiş Mehriban xanım haqqında düşünəndə gözlərim qarşısında iki aləm canları: Əzəmətin - Heydər Əliyevin, humanizmin - Mir Cəlal Paşayevin ruhu bu zərif xanımında birləşib, təcəlli edib.

Öz kökünü, soyadının əlamətdar keyfiyyətlərini yaşıdanlarsa həmişə böyük ehtirama layiqdir - Mehriban xanım Əliyeva kimiləri.

*Şəmsi VƏFADAR,  
Azərbaycan Yazıçılar Birliyinin üzvü*

## HEYDƏR ƏLİYEV FONDUNUN MƏCBURİ KÖÇKÜN UŞAQLARINA HƏDİYYƏSİ

Ermənistanın təcavüzü nticasında əraziləri işgal olunmuş rayonların ümumtəhsil məktəblərinin 9 minə yaxın birinci sınıf sağirdində sentyabrın 15-də Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məktəbli ləvazimatları və hədiyyələr təqdim olunmuşdur.

Fondun nümayəndələri əvvəlcə Sabirabad rayonunun Qalaçayın kəndində müvəqqəti məskunlaşış köçkün həyatı sürən məktəb kollektivləri ilə görüşmüslər. Burada Cəbrayıl və Füzuli rayonlarının hər birinin 2, Zəngilan rayonunun isə 1 məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə 70 nəfərdən artıq birinci sınıf sağirdi var.

Heydər Əliyev Fondunun məsul nümayəndəsi Anar Ələkbərov Fondun prezidenti Mehriban xanım Əliyevanın adından məktəbliləri Bilik Günü münasibatlı təbrik etmiş, onlara ən xoş arzularını çatdırılmışdır.

27 nömrəli Füzuli məktəbinin müəllimi Ülkər Quliyeva, Cəbrayıl məktəbinin direktoru Cəlal Quliyev, valideyn Südabə Əliyeva çıxış edərək vurğulanmışlar ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları və nəcib əməlləri yaşayır, xüsusilə uşaqların xoşbəxt gələcəyi namən istək və arzuları ardıcıl surətdə həyata keçirilir. Onlar qacqın və məcburi köçkünlərə göstərilən diqqət və qayığının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini söyləmiş, indiki köməyə görə Mehriban xanımı minnətdarlıqlarını bildirmiş, YUNESKO-nun xoşməramlı səfiri fəxri adı almış münasibatlı onu təbrik etmişlər.

\*\*\*

Fondun nümayəndələrinin İmishi şəhərində 11 nömrəli Füzuli, 12 nömrəli Zəngilan şəhər və Cəbrayıl rayonu Qumlaq kənd məktəbləri

kollektivləri ilə görüşü də yaddaşalan olmuşdur. Anar Ələkbərov şagird və müəllimlərə Mehriban xanım Əliyevanın salamlarını çatdırmışdır. İmisi Rayon İcra Hakimiyəti başçısının müavini Səfa Ağayev, Füzuli Rayon Təhsil Şöbəsinin müdürü Hafiz Tahirov, 12 nömrəli Zəngilan şəhər məktəbinin direktoru Sadiq Həsənov, Cəbrayıl Rayon Təhsil Şöbəsinin metodisti Əbülfəz Əhmədov və başqları öz çıxışlarında Heydər Əliyev ideyalarının onlara arxa və kömək, mənəvi dayaq olduğunu vurgulamış, gənc nəslə ölkə rəhbərliyi səviyyəsində qayğı göstərilməsindən razı qaldıqlarını bildirmişlər.

Sonra hər üç məktəbin I sinif şagirdlərinə fondun və Mehriban xanım Əliyevanın göndərdiyi hədiyyələr və dərs ləvazimatları təqdim edilmişdir.

\*\*\*

Daha bir görüş ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Biləsuvar rayonu ərazisində salınmış, açılış mərasimində Prezident İlham Əliyevin iştirak etdiyi və 12 min nəfərə yaxın cəbrayıllı yaşayan 6 qəsəbədən üçüncüsündə, İ.N.Quliyeva adına Böyük Mərcanlı kənd orta məktəbində olmuşdur.

Görüşdə çıxış edən məktəbin direktoru Fəxrəddin Quliyev, Cəbrayıl Rayon İcra Hakimiyətinin başçısı Mahmud Quliyev məcburi köçkün ailələrindən olan uşaqlara yeni dərs ilinin ilk günü bəxş etdikləri sevinç görə Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban xanım Əliyevaya sənimi miqnətdarlıqlarını bildirmişlər.

Sonra I sinif şagirdlərinə Mehriban xanım Əliyevanın adından hədiyyələr və dərs ləvazimatları paylanmışdır.

**16 sentyabr 2004**

## **GÖRKƏMLİ ŞƏRQSÜNAS ALİMİN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLƏCƏKDİR**

AzərTAC xəbər verir ki, oktyabrın 11-12-də Azərbaycan Milli Elmlər Akademiyasında görkəmlı şərqsünas alim, filologiya elmləri doktoru Aida İmanquliyevanın anadan olmasının 65 illiyi münasibətlə "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda elmi konfrans keçiriləcəkdir.

Konfransda Rusiya Federasiyasından, ABŞ və Türkiyədən tanınmış şərqsünas alımlar dəvət edilmişlər.

Ümumi və bölmələr üzrə iclaslarda tanılmış şərqsünas alımların "Şərq və Qərbin qovuşğunda yerləşən Azərbaycan modeli", "Azərbaycanda ərəb adəbiyyatının Şərq-Qərb konsepsiyası yönüntündə araşdırılmasına dair bəzi mülahizələr", "Şərq-Qərb sivilizasiyalarının dialogu" və digər mövzularda məruzələri dinləniləcək, Aida İmanquliyevanın şərqsünashq elmindəki fundamental tədqiqatlarından söhbət açılacaqdır.

**6 oktyabr 2004**

## AİDA İMANQULİYEVA AZƏRBAYCANDA ŞƏRQ-QƏRB PROBLEMATİKASININ İLK SİSTEMİNİN TƏDQİQATÇISI İDİ

Azərbaycanda məşhur şərqşünaslar çox olmuşdur. Dünya şöhrətli şərqşünaslar... Ərəb, fars və türk dillərinin böyük biliciləri, bu dillərdə yazılış möhtəşəm poeziya nümunələrinin yorulmaz tədqiqatçıları, Azərbaycanın və bütövlükdə İslam regionunun böyük tarixçiləri, islamşünaslar, mətnşünaslar və s. Yaxın keçmişdə Azərbaycan şərqşünaslıq elminə başçılıq etmiş Aida İmanquliyeva da belə məşhur şərqşünaslardan biridir. Tədqiqatçılar çox vaxt onun məşgül olduğu problemi da bu sırada qeyd edirlər: ərəb filologiyası və ya daha konkret, ərəb mühacir ədəbiyyatı.

Əlbəttə, dünya şöhrətli alimlərlə bir sırada durmaq özü də böyük şərəfdür. Lakin Aida xanımın elə bir elmi xidməti vardır ki, bu onu həmdən farqlandırır. Təəssüf ki, bu xidmət, bu yenilik öz həqiqi elmi qiymətini hələ də almamışdır. Bu yeniliyin məğzini düzgün anlamaq üçün, ümumiyyətlə, şərqşünashığın mahiyyətini, məqsədlərini və problemlikasını düzgün dəyərləndirmək tələb olunur. Bunun üçün isə əvvəlcə Şərqi anlamlının özünün hansı mənənə yükü daşıdığı müəyyənləşdirilməlidir.

Şərqdə fərdin mənəvi aləminə daha çox önəm verildiyindən, bütövlükdə, cəmiyyətin mənəvi həyatı, cəmiyyəti bir sistem kimi səciyyələndirən amillər bir qayda olaraq diqqətdən kənardan qalır. Həyatın özü, ictimai proseslərin çox vaxt pərakəndə səciyyə daşıyan gedisəti ön planda olsa da, bu proseslərin elmi-nəzəri təhlilinə, sistemli mənzərəsinin yaradılmasına və sosial proqnozlara önəm verilməmişdir. Hətta

çox böyük miqyashi ictimai hadisələr: müharibələr, işgallar, imperiya-ların əmələ gəlməsi spontan xarakter daşıdır, əvvəlcədən mükəmməl bir ideya-söykənmədiyi kimi, sonradan da öz elmi-nəzəri təhlilini tapmamışdır. Şərqdə fərdi-mənəvi həyat böyük fəlsəfi məna daşısa da, ictimai həyat fəlsəfəsi bazisə əsaslanmamış, tarix fəlsəfə üzərində qurulmamışdır. Şərqdə tarix yaradılmış, lakin yazılmamış və ideya-fəlsəfi müstəvidə mənimsənilməmişdir.

Maraqlıdır ki, şərqşünaslıq problemləri ənənəvi şəkildə məhz Qərb ölkələrində tədqiq edilmişdir. Başqa sözlə, şərqşünaslıq, əslində, Qərb hadisəsidir. Azərbaycan şərqşünaslığı da, əslində, rus-sovet şərqşünaslığının tərkib hissələrindən biri idi. Şərqiň öyrənilməsi rus imperiyasının coğrafi-siyasi maraqlarına və təcavüzkar planlarına daxil olduğundan bu sahə həmişə diqqət mərkəzində olmuşdur. Biz Şərqə Rusyanın gözü ilə baxmaq məcburiyyətində idik. Lakin Qərb şərqşünaslığı da var idi ki, sovet dövründə o bizim üçün müəyyən mənənə yasaq idi. Biz Sovetlər İttifaqının hüdudlarını keçərək hansısa problemə Avropanın gözü ilə baxmaq, onu planetar miqyasda nazərdən keçirmək imkanından məhrum idik. Ən böyük qadağa isə, heç şübhəsiz, problemlərə məhz Azərbaycanın gözü ilə baxmağa, milli maraqlardan çıxış etməyə qoyulmuşdu.

Təsadüfi deyildir ki, Azərbaycan şərqşünaslığı daha çox dərəcədə mətnşünaslığa, ərəb və fars dilçiliyi ilə, habelə regionun ədli irsinin ədəbi-tənqidli təhlili ilə məhdudlaşırı. Bu mövzudan heç biri bütövlükdə Şərqiň mahiyyəti, ideoloji və tarixi missiyası ilə bağlı deyildi. Buradakı tədqiqat beyni Kremlin siyasi maraq dairəsində, qalbi Peterburg şərqşünaslıq məktəbində yerləşən bütöv bir orqanizmin qol-bağlarından ibarət idi.

Elmşünaslıqdan məlumdur ki, qadağaları pozmaq, ideoloji məhdudiyyətləri və təfəkkür maneələrini keçmək, düşüncə tərzinə yeridilmiş,

tədqiqat üsullarına hopdurulmuş normativləri alt-üst edərək yeni tədqiqat istiqamətinin əsasını qoymaq çox çətindir. Bu, əslində, elmdə inqilab deməkdir.

Biz Aida İmanquliyevanın tədqiqatlarını ona görə yeni bir istiqamətin əsası kimi qəbul edirik ki, o, Azərbaycan hüdudundan, bütövlükdə, Şərq məqyasından kənara çıxaraq, yeni dövrdə başlıq yətərli məqyasa-sunda gedən proseslərin möğzini açıb göstərmış, Şərq-Qərb münasibətlərinin xarakterini və perspektivlərini təhlil etmişdir. Bunun üçün də Avropada və Amerikada yaşayan, lakin ruhən şərqli olan və Şərqi bilən ərab mühacirlərinin yaradıcılığından çıxış etmişdir. Zahirən bu, ərab filologiyasıdır, yəni ənənəvi şərqsünsünləşən bir qoludur. A.İmanquliyevanın tədqiqatı yeni mahiyyətli və yeni ünvanlı bir prosesin - Şərqdə təza başlanmış milli və ümuməşəri özündürək prosesinin öyrənilməsinə yönəlmədi. Bu isə tarix və filologiyadan daha çox fəlsəfi qayəya malik olan bir missiyadır. A.İmanquliyevanın elmi yeniliyinin həqiqi böyük dəyərinin indiyadək kölgədə qalmamasına səbəb də onu ancaq ənənəvi şərqsünsünləş və filologiya çərçivəsində dəyərləndirmək cəhdlarından irəli gəlir. Əslində isə, Aida xanımın elmə gətirdiyi yeniliyin məqyası elə böyükdür ki, o ancaq fəlsəfi kontekstdə, ümuməşəri özündürək prosesinin araşdırılması ilə üzə çıxarıla bilər.

İndi, XXI əsrin zirvəsində dünyada gedən qlobal proseslərin konturları kifayət qədər aydın görünür və məlum olur ki, dünyanın yeni nizamının formallaşması sivilizasiyaların qarşılıqlı əlaqəsinə də yeni münasibət tələb edir. XX əsrin 70-80-ci illərində isə bu yeni tendensiyənin mahiyyətini və üstün istiqamətlərini çox az adam görə biliirdi. Bu yenilik ilk növbədə mədəniyyət müstəvisində baş verən qlobal proseslərin siyasi müstəvidə təzahüründən ibarət idi. Dünyada Şərq və Qərb bölgüsünün aktuallığının artması da, məhz bu yeni tendensiyaların nəticəsi idi.

Azərbaycan əsrlər boyu bir Şərq ölkəsi kimi mövcud olduğundan azərbaycanlı alımlar SSRİ-də aparılan tədqiqatların əsasən şərqsünsünləş aspektlərinə cəlb edilirdilər; qərbşünaslıq və xüsusən Şərq-Qərb münasibətlərinin tədqiqi isə bizim üçün bir növ yasaq mövzu idi. Belə bir dövrdə Azərbaycanda ilk dəfə məhz Aida xanım İmanquliyeva öz elmi mühitiinin atalatını dəfə edərək və öz zəmanəsini qabaqlayaraq olunduqca aktual, galəcəyə yönəlmış bir mövzu ətrafında tədqiqatlar aparırdı. Həm də problemin o aspektləri ön plana çəkilirdi ki, onlar təkcə Azərbaycan yox, bütün dünyada ancaq 90-ci illərin axırlarında, iki əsirin qovuşusunda aktuallaşmış oldu. Təkcə onu qeyd etmək kifayətdir ki, 2000-ci ildə İran prezidenti Məhəmməd Haləm Şərq və Qərb sivilizasiyalarının dialoqu ideyası ilə çıxış edəndə cəxələri bunu bir yenilik kimi dəyərləndirdi. 2001-ci il isə YUNESKO tərəfindən "Sivilizasiyaların dialoqu" ili adlandırıldı. Belə bir ideyanın siyasi müstəvidə üzə çıxmazı isə əvvəlcə elmi-fəlsəfi və ədəbi-bədii yaradıcılıqda aparılan axtarışların nəticəsi idi. Yəni siyasetdə yenice aktuallaşan bir problem bədii yaradıcılıq müstəvisində bir sıra yazıçı-mütəfəkkirər tərəfindən hələ XX əsrin əvvəllərində qaldırılmışdı ki, Aida İmanquliyeva da həmin ədəbi-bədii proseslərin XX əsrin sonunda kəsb etdiyi yeni ictimai-siyasi mənanın vacibliyini nəzərə alaraq bu problemi Azərbaycan şərqsünsünləş məktəbinin mühüm istiqamətlərindən birinə çevirdi.

Aida xanım öz tədqiqat obyekti kimi Şərq dünyasının Qərbdə yazıl-yaranan üç böyük mütəfəkkirini: Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nuayməni seçmişdi. Bu seçim bir tərəfdən professor A.İmanquliyevanın ilk ixtisasına görə ərabşunas olması ilə bağlı idis, digər tərəfdən Aida xanımın özünün dünyaya fəlsəfi-romantik baxışlarını, öz dövrünə münasibətini ifadə etmək üçün daha əlverişli olmasına ilə bağlı idi. İdeyaları tədqiq olunan hər üç şəxsiyyət əslən ərab ölkələrindən olub, Amerika və Avropaya köcmüş, Şərq ruhunu Qərb dü-

şüncası ilə birləşdirmiş insanlardır. Məsələn, C.X.Cübranın sadəcə ərəb ədəbiyyatını deyil, bütövlükde Şərq dünyasını Qərbə təmsil etdiyi ondan da görünür ki, o öz idealı kimi həm Şərqi, həm də Qərbin ən böyük dahisi olaraq hansısa bir ərəb şairini, yaxud mütəfəkkirini yox, İbn Sinaన seçir: "İbn Sina və onun poeması" adlı əsərində C.X.Cübran özü də peşəkar filosofdur. Məhz buna görə də, Cübran kimi şəxsiyyətin fəlsəfi və ədəbi-bədii irsinin öyrənilməsi ərəbşünaslığın hüdudlarından çox kənarə çıxmış və Azərbaycanda yeni elmi tədqiqat istiqamətinin - Şərq-Qərb komparativistikasının yaranmasına səbəb olmuşdur. Mövzuz özü Aida xanımı filologiya hüdudlarını keçərək böyük fəlsəfi fikir məkanında tədqiqat aparmağa sövq etmişdir.

"Vəhdət" ideyasının tərənnümçüləri nə ardıcıl idealist, nə də ardıcıl materialist idilər. Onlar həqiqətlər dünyası ilə hadisələr dünyası arasında, ideya ilə reallıq arasında da vəhdət, tarazlıq, tənasüb axtarırlar. "Həqiqət və güc", "peyğəmbər" və "iblis" mövzusu həm Şərqdə, həm də Qərbdə bu böyük mütəfəkkirlər üçün bir növ ümumi mövzü olmuşdur. Aida İmanquliyevanın Cübranın "Şeytan" hekayəsinə işarə ilə yazdığı kimi, "iki mütləq başlangıçın - xeyir və şərin əhədi birgə mövcudluğu və mübarizasının labüdüyü", demək olar ki, bu şəxsiyyətlərin hamısı üçün əsas yaradıcılıq problemi idi. Cübranda da, Cavidə də "İblis" ("Şeytan"), əslində, dövrün naqis cəhətlərinin ümumiləşmiş obrazı idi. Hər ikisinin yaratdığı "Peyğəmbər" obrazı isə haqqın, ədalətin ifadəsinə xidmət edirdi. Lakin Cavid konkret tarixi gerçəkliliyi saxlamaqla ümumibəşəri problemləri tarix kontekstində şərh etmiş, Cübran isə tarixi və coğrafi konkretlikdən, habelə milli və dini müəyyənlilikdən azad, ümumiləşmiş peyğəmbər obrazı yaratmışdır. Cübranda bu obraz, əslində, şəxsiyyətdən daha çox ideyadır. Burada böyük dini idealların XIX əsr konkretliyində həm Şərqi, həm də Qərbi ehtiva etmək əzmi ifadə olunur, ümumiyyətlə, insan idealının mən-

zərəsini çəkmək təşəbbüsü göstərilir. Burada Cübran peyğəmbərin dili ilə özünün, öz dövrünün mənəvi idealını şərh edir. A.İmanquliyeva bu kontekstdə Cübranın məşhur etirafını iqtibas gəlirib: "Mən bu peyğəmbəri yaratmamışdan əvvəl o məni yaradıb, mən onu yazmamışdan əvvəl o məni yazdım..."

Peyğəmbər və İblis mövzusunun, haqqqa, düz yola çağırın və düz yoldan azıdızın qüvvələrin ümumiləşmiş obrazlarının neçə əsr keçdi-dən sonra yenidən gündəmə gəlməsi təsadüfi deyil. Xeyir və Şər, İslaq və Qaranlıq, Əql və Nəfls, Zəka və Ehtiras əsrlər boyu ancaq qarşı-qarşıya duran, mübarizə aparan tərəflər kimi təqdim və təsvir edilmişdi. Vəhdət məqanı hələ çatmamışdı. Bu mübarizə XIX əsrə də davam edirdi. C.X.Cübran "Peyğəmbər" əsərinin "Zəka və Ehtiras" bölməsində peyğəmbərin dili ilə deyir: "Sizin qəlbiniz çox vaxt zəka və düşüncənin ehtiras və aludəciliyə qarşı müharibə apardığı döyüş meydani nı xatırladır". Lakin zaman elə zaman idı ki, indi ancaq döyüş yox, həm də qarşılıqlı anlaşma və vəhdət tələb olunurdu. Əlbəttə, səhəbat şərlə vəhdətdən getmir. Səhəbat şərə aparan yolların səmtini dəyişməkdən, hissən əqlə yox, əqlin hissə bələdçi olmasından, onu tərbiya etməsindən gedir. Vəhdət ideyası dövrün tələbi idi. Şərq və Qərbin fəvqündə dayanan M.F.Axundov kimi Cəmaləddin Əfqanı kimi, böyük şəxsiyyətlərin ümumibəşəri idealları məhz M.İqbali, C.X.Cübran, ər-Reyhanı, H.Cavid kimi mütəfəkkir şairlərin yaradıcılığında fəlsəfi romantizm üslubunda ifadə olunmuşdur. Bu ideal ər-Reyhanının "özündə bütün dünyani daşıyan ayrı-ayrı fördlər" konsepsiyasında çox yüksəm və gözəl ifadə olunmuşdur. Və bütün bu mahiyyətlər, vəhdət ideyasını bütün bu gözəl təcəssümləri bizə Aida xanımın təfəkkür süzgəcindən təqdim olunur.

Aida İmanquliyeva göstərir ki, Şərq kimi tanıdığımız sosial fenomen əvvəlcə fərdi-mənəvi bir fenomen kimi formalşır. Şövqlü fəlsəfi təlim,

dərin dini hiss və onlara tabe etdirilmiş solğun cismani həyat vahid fenomenə - şərqliliyin mahiyyətə qovuşur. Əmin ər-Reyhani "Mən Şərqəm" ərzində şərqliliyin mahiyyətini bir neçə baxımdan təqdim edir. Aida İmanquliyeva onun yaradıcılığını tədqiq edərkən məhz bu məqamları ön plana çəkir və həmin şerin geniş təhlilini verir.

**Mən Şərqəm,  
Mən Allahın ilk yaratdığının təməl daşıyam...**

- misralarını misal götəran A.İmanquliyeva bu baxışı "Şərqiñ keçmiş əzəməti barədə düşüncələr" adlandırır. Maraqlıdır ki, qoca Şərqi bir tərəfdən gənc və güclü qərble görüşdürən ər-Reyhani digər tərəfdən onu müasir Şərqlə müqayisə edir. A.İmanquliyeva bu cəhəti xüsusi vurgulamaqla diqqətli çağdaş Şərqiñ həqiqi mahiyyətindən uzaqlaşdırına yönəldir: "Bu böyük haçlı şerin sonrakı hissasi xurafat və mövhümət zülmətinə qərq olan, dinin bütün zahiri ayinlərinə fanatik şəkildə sitayış edən müasir Şərqiñ təqnidinə həsr olunmuşdur. Cəhalət və mövhümət Şərqi Qərb sivilizasiyasının bütün nailiyyətlərindən çəkindir".

Bu məqamın vurgulanması, bizim fikrimizcə, Aida İmanquliyevanın Şərq-Qərb problematikasına gəlirdiyi böyük yenilikdir. Belə ki, Şərqlə Qərbin müqayisəli tədqiqində üzə çıxan bir çox ziddiyyətli cəhətlər məhz Şərqiñ zaman axınında ikiləşməsini nazərdən qaçırmadıq, çağdaş Şərqlə qoca Şərqi eyniləşdirməyin nəticəsidir. Halbuki Şərqiñ əzəməti, böyükülüyü, ruhani mahiyyəti məhz qoca Şərqiñ timsalında təzahür edir. O hətta Qərbi də dütar olduğu böhrandan xilas etmək əzmindədir. Ər-Reyhənin poetik dili ilə "mən öz ruhumla sənin qəlbini sivilizasiya xəstəliklərindən sağaldacağam" deyən qoca Şərqi, ruhani Şərqi həqiqi dini hissədən ayrı düşən, mövhümətə uyğun, əcnəbilərdən, onla-

rn texnoloji nailiyyətlərindən qorxub-çəkinən, nəticədə mürtəce məzmun kəsb edən özgələşmiş, cihzlaşmış Şərqdən çox fərqlidir. Əslində, ikinci birincisinin adına siğınır. Amma bu Şərq daha o Şərqdən deyil!

Əlbəttə, "Şərq" fenomeninə diferensial münasibət ideyası bədii obrazlarla, poetik şəkildə ər-Reyhəni tərəfindən irəli sürülmüşdür. Lakin bu poetik tərənnümün mahiyyəti elmi-mənşəci müstəvidə ilk dəfə məhz A.İmanquliyeva tərəfindən açılır və Şərqlə Qərbin vəhdətinə çağırış da bu fərqli baxış bucağında yeni mahiyyət kəsb edir: Vəhdət üçün əvvəlcə Şərqiñ özünə qayıtması, öz ilkin ruhani məğzini yenidən kəsb etməsi lazımdır!

Qərb mühitində səslənən Şərq poetik ruhunu ər-Reyhəni timsalında tədqiq edən, "iki sivilizasiyanın əldə etdiyi ən yaxşı nailiyyətlərin birləşməsi imkanlarını" araşdırın A.İmanquliyevanın ideyaları bu gün də Şərq-Qərb problemini ədəbi-ictimai-siyasi və fəlsəfi tədqiqi sahəsində istiqamətləndirici rol oynayır.

Bu gün dünya bir sırə qlobal problemlərlə üzləşmişdir və Qərb bu problemləri təkbaşına həll etmək iqtidarında deyil. Onun Şərq ruhuna ehtiyacı vardi. Aida xanun haqlı olaraq yazır: "Şərqdə həyatın təkmilləşdirilməsi üçün yalnız hissi aləm və fəlsəfi idrakın dərinliyi bəs olmalıdır kimi, hələ mədəni nailiyyətlər və texniki tərəqqi də insanın mənəvi və sosial dirçəlişi üçün kifayət deyil".

Məhz məsələnin bu cür ənənədənkənar, yeni, orijinal qoyuluşu Aida xanımı öz zəmanəsini qabaqlayaraq Azərbaycan gerçəkliliyində Şərq və Qərbin vəhdəti ideyasını irəli stirməyə imkan vermişdi. Onun nəzərində, sadəcə, poeziyamın, ruhamiliyin beşiyi kimi qalmaq indi daha Şərq üçün kifayət deyildi. Şərq mütləq müasir elmi-texniki nailiyyətlərə yiyələnməli idi. Və bunun yolu Qərblə inteqrasiyadan keçirdi. Lakin Şərq elm və texnologiyani Qərbdən kor-korana transfer etməklə bu sahədə böyük uğur qazana bilməzdi. Heç şübhəsiz, o məhz özünə

məxsus dəst-xəttini, üslubunu tapmaqdır. Və bu üslubun öyrənilməsi, Aida xanının fikrinə görə, yeni dövrədə şərqşünashığın əsas məqsədlərindən, tədqiqat istiqamətlərindən biri olmah idi.

Məhz bu məqsədlə AMEA-nın Şərqşünashlıq İnstitutu Aida İmanquiliyevanın rəhbərliyi dövründə elm tarixi və elmşünashlıq məsələlərinə böyük maraq göstərirdi. Mənim bu institutla əməkdaşlığım da bunulla əlaqədar başlandı. 1990-ci ildə Şərqşünashlıq İnstitutunda "Şərq və elmi-texniki tərəqqi" mövzusunda konfrans keçirmək qərara alındı və mən elmşünashlıq sahəsində yenice doktorluq dissertasiyası müdafiə etmiş gənc mütləxəssis qismində, məruzəçi kimi dəvət edildim. Bu hadisədən sonra "Şərqdə və Qərbdə elmin inkişaf xüsusiyyətləri" problemi mənim elmi-fəlsəfi yaradıcılığında asas mövzulardan birinə çevrildi. O vaxta qədər Azərbaycanda ancaq Aida xanının məşğul olduğu Şərq-Qərb problematikası məni o dərəcədə cəlb etdi ki, bundan sonra öz tədqiqatlarını bu yeni sahə ilə - Şərq və Qərb sivilizasiyalarının müqayisəli təhlili ilə haqqadım.

Aida xanının bu problem üzrə bütöv bir elmi yaradıcılıq məktəbi yaratmaq arzusu, bu genişməqyalı elmi-tədqiqat layihəsi, təəssüf ki, sonralar akademiyada davam etdirilmədi. Lakin Aida xanım elə o vaxt akademiyada olan və bütövlükdə, respublikadakı idarəciliğin əsaslarından irali galan bürokratik əngəllərə yaxşı bələd idi və öz ideyasını, təməlini qoymuştu yeni tədqiqat istiqamətini yaşatmaq, öz planlarını həyata keçirmək üçün alternativ yollar axtarırırdı. Zamanın nəbzini gözəl duyan Aida xanım dövlət qurumları üçün səciyyəvi maneələrdən və bürokratiyadan uzaq olan, Azərbaycanda fəlsəfi fikrin və humanitar təhsilin nisbi müstəqil inkişafına imkan açan yeni tipli elm-təhsil mərkəzinin, özəl Azərbaycan Universitetinin yaranmasına dəstək verdi və bu universitetin açılış mərasimindəki çıxışında "Şərq-Qərb" problemini bize əsas elmi yaradıcılıq istiqaməti kimi tövsiyə etdi. "Şərq-Qərb"

Tədqiqat Mərkəzi və onun orqanı olan "İpək yolu" jurnalının ideyası da elə o vaxt verildi. Lakin həssas qəlblə Aida xanım o vaxtkı ictimai-siyasi mühitin təbəddülətlərinə, 20 Yanvar faciasına, Dağlıq Qarabağ-la bağlı ədalətsizliklərə dözmədi və bu birgə yaradıcılıq planları yarımcıq qaldı. Nə yaxşı ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ictimai-siyasi sabitlik yaranması sayəsində biz bu ideya ətrafında yaradıcılıq fəaliyyətini bərpa edə bildik.

Artıq on ildir ki, Azərbaycan Universitetinin nəzdində "Şərq-Qərb" Tədqiqat Mərkəzi fəaliyyət göstərir. Yeddi ildir ki, bu mərkəz özünün jurnalını - 1996-ci ildə Mətbuat Nazirliyində və daha sonra YUNESKO-da qeydiyyatdan keçmiş beynəlxalq elmi-publisistik "İpək yolu" jurnalını nəşr edir. O vaxt Azərbaycanın bütün fəaliyyət sahələrində uğurlu başlanğıclar Heydər Əliyevin ideyaları ilə bağlı idi. Böyük İpək yoluğun bərpası ideyası da, bununla əlaqədar Bakıda 34 dövlət başçısının iştirakı ilə beynəlxalq konfrans keçirmək ideyası da Heydər Əliyevə məxsus idi. Lakin konfransdan sonra, yekun iclasında hətta o da öz təəccübünü gizlətməmişdi: "Sən demə, bizdə "İpək yolu" jurnalı da çıxmış, həm də ingilis dilində..." Və dönüb salondakılardan soruşmuşdu: - Bu kimin təşəbbüsüdür? Lakin heç kim cavab verə bilməmişdi. İdeyanın Aida xanım İmanquiliyevaya məxsus olduğunu salondakılar, sadəcə olaraq, bilmirdilər. Jurnalın üz qabığında, hətta ingilis dilindəki nömrəsində də iri hərflərlə "Şərq və Qərbin vəhdəti bəşoriyyətin İpək yoludur!" sözləri yazılmışdı. İndi də yazılır. Bu, həmin ideyanın necə doğulmasına işarədir.

1991-ci ildə jurnal çap etmək hər cəhətdən çətin məsələ idi. Lakin Aida xanım texniki problemlərin həllini də qabaqcadaşdan planlaşdırmışdı. İran konsulluğu "Şərq" jurnalının (sonradan onu "Şərq və Qərb" adlandırmaq qərara alınmışdı) çapı üçün o vaxt yenilik sayılan kompüter-mətbəə kompleksi bağışlamağı vəd etmişdi. Lakin Şərqşünashlıq

İnstitutu müstəqil hüquqi şəxs olmadığından biz bu ideyanı Azərbaycan Universitetinin bazasında həyata keçirmək təklifini vermişdi. Universitetin açılış mərasimində İran konsulunun iştirakı da bu planlarla bağlı idi. Düzdür, faciəvi itki başqa planlar kimi bunu da yarımcıq qoydu. Lakin ideya o dərəcədə cazibədar idi ki, "Şərq-Qərb" Tədqiqat Mərkəzi fəaliyyətə başlayan kimi, onun jurnalını da dərc etmək qərarına gəldik. Yeri galmişkən, Aida xanının bu nəcib təşəbbüsü təkcə "İpək yolu" ilə davam etdirilmir. Azərbaycanda Şərq təmalının miliyi sonər ənənələri təmsilində təsdiqinə və Azərbaycan mədəni-mənəvi dəyərlərinin beynəlxalq məqyasda təbliğinə xidmət edən və yüksək zövqlə naşr olunan "Azərbaycan - IRS" jurnalı da məhz Aida xanının ideyalarının təcəssümüünə xidmət edir.

Bu Tədqiqat Mərkəzində Şərq və Qərb sivilizasiyaları arasında dia-loq və qarşıdurma problemləri, iqtisadi, siyasi və mədəni-mənəvi in-teqrasiya prosesləri araşdırılır və Azərbaycanın bu proseslərdə oynadı-ğı rol, qarsıda duran vəzifələr tədqiq edilir. Bu markazdə Azərbayca-nın müxtəlif elm sahalarını təmsil edən çox görkəmli alimlər müntəzəm olaraq fikir mübadiləsi aparır və alınan elmi nəticələr har il "Azərbay-can və müasir dünya" məcmüsündə çap olunur. Alimlərimiz Aida xan-ının İmanquliyevanın ənənəsini davam etdirərək öz elmi nəticələri ilə beynəlxalq forumlarda elmi məruzalərlə çıxış edir, Şərq-Qərb proble-matikasına dair tədqiqatlarını xarici ölkələrdə çap etdirirlər. Bu prob-lem üzrə Tədqiqat Mərkəzinin üzvlərinin Qahirədə, İstanbulda, Teh-randa, Budapeştə, Moskvada, Peterburqda, Minskə, Brüsseldə, Romada, Oksfordda və digər şəhərlərdə çıxışlarının maraqla qarşılanması da illi növbədə məhz problemin özünün aktuallığı ilə bağlıdır.

Fərqliyə qeyd etmək istərdim ki, keçmiş SSRİ məkanında Şərq-Qərb problemini har vəchlə əlində saxlamağa çalışan ermənilər artıq rəqa-bətə tab gətirmirlər. Moskvada rus və ingilis dillərində naşr olunan

"Beynəlxalq Qlobalistika Ensiklopediyası"nda Şərq-Qərb mövzusunda yazının bizim Tədqiqat Mərkəzinə həvalə edilməsi bu rəqabətdə böyük uğur kimi dəyərləndirilə bilər. Bu günlərdə Bakıda həmin problem üz-rə beynəlxalq elmi konfrans keçirilir. Burada Şərq-Qərb, komparati-vistikası üzrə dünyanın görkəmli alimləri, filosofları iştirak edirlər. Bakı Şərq-Qərb problematikasının tədqiqat mərkəzlərindən birinə çevrilmişdi və bütün bu uğurların iəməli hələ o vaxt 80-ci illərin axı-learında Aida xanım İmanquliyeva tərəfindən qoyulmuşdur.

Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın ümummilli li-deri Heydər Əliyev Şərq-Qərb münasibətlərinə böyük önəm vermiş və Azərbaycanın bu prosesdə fəal iştirakına, Avropa ilə Asiyada körpü ro lu oynamasına nail olmuşdur. Öz çıxışlarında həmişə diqqəti Azərbay-canın Şərqlə Qərbin qovuşmasında oynadığı mühüm rola yönəldən Heydər Əliyev həm də bu qovuşma prosesini sürətləndirmək üçün hə-yata keçirilən bir sira strateji layihələrin müəllifi idi. Bunlardan təkcə ikisini: Büyük İpək yoluğun bərpası və Bakı-Tibilisi-Ceyhan layihələri-ni xatırlatmaq kifayətdir. İstixarla qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şərq və Qərb arasında həm humanitar və mədəni-mənəvi vəhdət layi-həsi, həm də böyük Heydər Əliyevin əsasını qoyduğu iqtisadi in-teqra-siya və Avrasiya dəhlizi layihələri uğurla həyata keçirilməkdədir.

Aida İmanquliyeva öz genetik-fərdi xüsusiyyətləri ilə Şərq və Qər-bin vəhdətini simvolizə edirdi. Zahiri görkəmi ilə də Şərqiş şəriyyəti-ni, ülviyətini təcəssüm etdirən Aida xanım öz elmə bağlılığı, rasional düşüncəsi, təşkilatçılıq keyfiyyətləri ilə ən başlıcası, sözün əsl mənasında müasirliyi ilə çağdaş Qərb sivilizasiyاسını təmsil edirdi. Gəndən gə-lən Şərq mahiyyəti ilə, müasir zamanın tələbatından gələn Qərb key-fiyyətlərinin vəhdəti ona məhz vəhdətin özünü tədqiqat predmetinə ce-virmək səlahiyyəti vermişdi.

Aida xanının təkcə özü yox, ailəsi də bu vəhdətin parlaq təcəssümüdür. Humanitar sahənin, şərqşünaslığın nümayəndəsi olan Aida xanının özünə ömür-gün yoldaşı kimi müasir Qərb texnoloji sistemlərinin tədqiqatçısı olan Arif Paşayevi seçməsi də, təsadüfi görünmür. Bu izdivac özü də mütəyyən mənada Şərqi və Qərbi ittifaqını simvolizə edirdi. Bu yerdə Aida xanının Əmin ər-Reyhanidən misal gətirdiyi bir bəyt yada düşür:

**Mən Şərqəm. Mən fəlsəfənin və dinin sahibiyəm,  
Kim mənə təyyarə verəcək bunlara görə?!**

Aida xanının vurğuladığı kimi ər-Reyhani bunu acı rısxənd hissi ilə yazır. Şərqi və təyyarə... az qala aks qütbələr kimi simvolizə olunur.

Lakin bu gün Heydər Əliyev adına Bakı Hava Limanındaki ən müasir təyyarələri və bu təyyarələrin istismarı üçün elmi-texniki baza olan Milli Aviasiya Akademiyasını görəndə rısxənd hissi ümid qığlıcmı ilə avaz olunur.

Şərqşünaslıq İnstitutu və Aviasiya Akademiyası! Qütbələrin vəhdət simvolu!

Lakin belə təəssürat yaranmasın ki, proseslərin istiqaməti ancaq Şərqdən Qərbə doğrudur. Çingiz Aytmatov demişkən, burada qatarlar yalnız Şərqdən Qərbə yox, Qərbdən da Şərqə gedir. Reaktiv təyyarənin iş prinsipini öyrənən, mürakkəb texnoloji sistemlərlə müasir təbaəbətin elmi asasları ilə məşgül olan insanlar "Azərbaycan-İRS" jurnalını da çap etməyi unutmur və milli mədəniyyətə, kökə bağlıqlarını, Şərqi mahiyyətinə sadaqətlərini bir daha sübut edib, nəsillərə nümunə göstəririr. Və nəhayət, bu günlərdə Mehriban xanım Əliyevanın təkcə Şərqi və ya təkcə Qərb mədəniyyətini deyil, bütövlükdə dünya mədəniyyətini təmsil edən YUNESKO-nun xoşməramlı səfiri seçilməsi də

məhz bu vəhdətin bəhrəsi, parlaq təcəssümüdür. Bu yüksək ad, bu ali mükafat əslində, təməli Aida xanım tərəfindən qoyulmuş və bu gün onun övladları tərəfindən əməli fəaliyyət müstəvisində onunla həyata keçirilən vəhdət ideyasının təntənəsidir!

*Səlahəddin XƏLİLOV,  
professor  
9 oktyabr 2005*

## DÜNYA DEYİLƏN ELƏ SƏNMİŞSƏN...

Beynəlxalq miqyasda məhşur olan şərqsünas alimlərlə - akademiklər - Əbdüllərim Əlizadə, Yusif Ziya Şirvani, Ziya Bünyadov, professorlar - Rüstəm Əliyev, Əlaşgər Məmmədov, Rəhim Sultanov, Qəzənfər Əliyev kimi elm xadimləri ilə adı bir sırada çəkilən şərqsünnəşliq elminizin görkəmləri xadimi, professor Aida xanım İmanquliyevanın 65 illik yubileyi günləridir.

Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyanlı ailəsində doğulmuşdur. O, ADU-da təhsil almış, orada aspirant olmuş, sonra isə SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil almışdır.

27 yaşında namizədlilik dissertasiyası müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqsünnəşliq İnstitutunda işə başlamışdır. Burada kiçik elmi işçi (1966) vəzifəsindən başlamış direktorluğa qədər maraqlı, çətin, narahat bir yol keçən Aida xanım bütün ömrünü elma həsr etmişdir. 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edərək ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru olmuşdur, bu ixtisas üzrə professor adı almışdır.

"Mixail Nüayma" və "Qələmlər birliliyi" (1975), "Cübran Xəlil Cübran" (1975), "Yeni ərab adəbiyyatı korifeyləri" (1991) adlı üç monoqrafiyanın və 70-dən artıq elmi məqalənin müəllifi kimi şərqsünnəşliq elminizin təşəkkültündə Aida İmanquliyevanın xüsusi rolü olmuşdur. O, dəyərli, elmi tapıntılarla zəngin olan meruzaları ilə Azərbaycan şərqsünnəşliğinin dönyanın bir çox ölkələrində təmsil etmişdir. Aida xanının elmi təşkilatçılıq fəaliyyəti də akademiya həyatında yaddaşalan hadisədir. O, yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqətdə saxlamışdır. 20 il yaxın BDU tələbələrinə ərab fi-

lologiyası fənnindən dərs demişdir. Amansız ölüm onu vaxtsız - 52 yaşında aramızdan aparmışdır. O vaxtdan 13 il ötür. Bu günlər o, bir alim kimi, dost kimi, yüksək əxlaqi dəyərlərə malik xanım-xatın Şərq qadını kimi, gözəl, xeyirxah insan kimi, unudulmaz, əvəzsiz Ana kimi xatırlanır, yad edilir. Bu keyfiyyətləri sadaladıqca qürurlanır, həyəcanlanır, dolub-boşahr, kövrəlirlik. Ruhun həmişə səni anan, səni sevən insanların qolbindədir, Aida xanım!

Azərbaycan elminin bugünkü tanınmış nümayəndələri dostlarının, tələbələrin, dərslikdərindən faydalanan indiki tələbələr, həmkarların, ailən sənin adına qurulmuş məclisə - beynəlxalq elmi konfransda yığışları.

Aida xanının şəkli Akademiyanın konfrans zalindən ləvhədə işıqlandırılır. Gözəl idi - çiçək kimi, şəfq kimi, Ana kimi. Gülməsər və sırlı baxışları adamın içinə, iliyinə işleyirdi - narahat alım nigaranlılığı, həssas ana duyuguları o gözlərdə görünürdü. Dünya boyda dünyamı gözlərinə yığan Aida xanım nura bələnib ətrafi seyr edirdi. Qızı, professor Nərgiz xanının kövrək piçiltürlərini xatırladı - "Əziz ana, sən dirisən, bizimləsən, qanımızda, türəyimizdəsən, sevincimizdəsən. Dünyaya durduqca, sən də varsən, elə dönya deyilən sənmişsan".

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti görkəmlə şərqsünas alim Aida İmanquliyevanın anadan olmasının 65 illiyinə həsr olunmuş "Şərq və Qərb: ortaç mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda beynəlxalq elmi konfransda başladı.

Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açdı. O, zəngin ənənələrə malik olan Azərbaycan şərqsünnəşliğinin görkəmlə və parlaq nümayəndərlərinən biri, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın elmi yaradıcılığını yüksək dəyərləndirərək qeyd etdi ki, belə mətbəər məclis onun halal haqqıdır. Sonra AMEA-nın müxbir üzvü Vəsim Məmmədəliyevin maraqlı, aha-

təli və elmi sıqlatlı məruzəsi dinlənildi. "Azərbaycanda müasir ərəb ədəbiyyatının sistem şəklində öyrənilməsi Aida xanının adı ilə bağlıdır... Allah-Təala Aidanı xox saatında yaralmış, bir insan, bir qadın ki mi ona hər şey vermişdi. Gözəllik, zəriflik, istedad, zəhmətkeşlik, mehribanlıq, qayğılaşlıq, həddindən artıq həssashlıq, dostcanlılıq, həlilimlik, şirin dil, yüksək əxlaq - bütün bunlar Aidaya xas olan keyfiyyətlərin tam olmayan siyahısıdır.

Aida xanının ərəb məhcər ədəbiyyatına, bu ədəbiyyatın Cübran Xəlil Cübran, Mixail Nüayma, İlyə Əbu Madi kimi görkəmləri nümayəndələrinin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan, buna görə də mütəxəssislərin stolüstü kitabına çevrilmiş əsərlərdir". Konfransda çıxış edən rusiyalı alim İ.A.Bilik isə Aida xanının elmi fəaliyyətinə xüsusi heyrənliliklə yanaşdı: "Aida xanının kitabı müasir-ərəb ədəbiyyatına güclü təsir göstərən mühacirətdə yaşayan ərabların ədəbiyyatı kimi mühüm və maraqlı hadisəyə həsr olunmuşdur. Bu əsər sovet ərabşünaslığında A.E.Krimski və T.U.Kraçkovskidən sonra, əslində, ilk ciddi işidir..."

Akademik Bəkir Nəbiyevin "vüqar və ləyaqət rəmzi", filologiya elmləri doktoru, professor Gövhər Baxşalıyevanın "Şərq və Qərb ədəbiyyatlarının qarşılıqla əlaqə və təsirinə dair" (görkəmlı şərqşünas alim Aida İmanquliyevannın elmi yaradıcılığı asasında), fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun "A.İmanquliyeva və Azərbaycanda Şərq-Qərb problemləti", Aida İmanquliyeva irsinin tədqiqatçısı Afaq Əsədovunun "Şərq və qərbin mərkəzində yerləşən Azərbaycan modeli" adlı məruzələri şərqşünas alimin ədəbi-elmi ömürlüyüne böyük diqqət, məhəbbətin təzahürü idi.

Ümumdünya Fenomenologiya İnstitutunun prezidenti Anna-Tereza Tumenisskunun (ABŞ), professor Ümid Meriçin (Türkiyə), fəlsəfə

elmləri doktoru, professor A.F.Zotovun (MDU, Rusiya) digər rusiya-lı şərqşünas alımlar A.V.Kudelin, V.N.Kirpiçenko, İ.F.Monova, N.N.Dyakovun, O.I.Redkinin, İ.M.Stevlin - Komenşkinin və O.B.Frolovanın çıxışlarında Aida İmanquliyevanın şərqşünaslıq elminə bəxs etdiyi nailiyyətlər geniş qeyd olundu.

Iki gün davam edəcək (11-12 oktyabr) bu konfransın ilk iş günü AMEA-nın böyük iclas zalında keçirildi. "Ədəbiyyatın Şərq-Qərb konsepsiyası istiqamətində araşdırırmalar" mövzulu I bölmənin iclası AMEA-nın kiçik akt zalında, "Şərq və Qərb: mədəniyyətlərin dialoqu" adlı II bölmənin iclası isə "Azərbaycan" Universitetində davam etdiriləcəkdir. I bölmədə filologiya elmləri doktoru Vilayət Cəfərin, Ümid Meriçin, professor Malik Qarazadənin, professor Həsən Əlibəylinin, professor Cəlil Nağıyevin, filologiya elmləri doktoru Teymur Kərimliyinin, professor Əmirməxan Xəlilovun, II bölmədə isə professor Yusif Rüstəmovun, tarix elmləri doktoru İlyas Babayevin, professor Musa Qasımlıının, bir çox rusiyalı şərqşünas alımların məruzələri dinləniləcək. Məruzələr, qeyd etdiyimiz kimi, konfransın məzmununa uyğun olaraq Aida İmanquliyevanın şərqşünaslıq elmindəki fundamental tədqiqatlarından böhs edəcək.

Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfransın iştirakçıları AMEA-nın foyesində təşkil olunmuş geniş sərgi ilə də tanış oldular. Sərgidə Aida İmanquliyevanın həyat və yaradıcılığını əhatə edən dövri nəşrlər, kitab və jurnallar, şəkillər, eləcə də şərqşünaslıq elminə, xüsusən ərəb ədəbiyyatına dair ədəbiyyat nümunələri nümayiş olundurdu.

Konfransın yaddaşqalan elementlərindən biri də nümayəndələrə təqdim olunan yeni nəşrlər idi. "Aida İmanquliyeva. Bibliografiya", "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" (Beynəlxalq elmi konfransın materialları), professor S.Xəlilovun "Şərq və

Qərb: ümumbəşəri ideala doğru və "İpek yolu" dərgisinin Aida İmanquliyevaya həsr edilmiş xüsusi buraxılışı və s. kitabları Aida xanım İmanquliyeva ömürlüyünə bir baxış idi. Hələ çox-çox illər tədqiqatçılar Aida İmanquliyeva ünvanlı kitablar yazacaqlar, onun yaradıcılığını öyrənəcəklər.

*Almaz ÜLVİ,  
"Xalq qəzeti"  
12 oktyabr 2004*

## **GÖRKƏMLİ ŞƏRQSÜNAS ALİMİN YUBILEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS BAŞA ÇATMIŞDIR**

Görkəmlili şərqsünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, professor Aida İmanquliyevanın anadan olmasının 65 illiyinə həsr olunmuş "Şərq və Qərb: ortaş mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda beynəlxalq elmi konfrans oktyabrın 12-də bölmə iclaslarında öz işini davam etdirmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilən I bölmə iclasında akademiyanın müxbir üzvü, AMEA-nın humanitar və içtimai elmlər bölməsinin akademik-kətibи Ağamusa Axundov tədbirin əhəmiyyətindən danışmış, iştirakçılara uğurlar arzulamışdır.

İclasda Azərbaycan, Rusiya, Türkiyə alımları "Azərbaycanda ərəb ədəbiyyatının Şərq-Qərb konsepsiyası yönündən araşdırılmasına dair bəzi müləhizələr", "Şərq və Qərb: iki düşüncə tərzi", "Aida İmanquliyevanın elmi yaradıcılığında Qərb-Şərq ədəbi əlaqələrinin tədqiqi", "Rus poeziyasında Şərq motivləri və ərəb məhcər ədəbiyyatı Şərq-Qərb probleminin tədqiqi kontekstində", "Aida İmanquliyevanın elmi irsi və ərəbşünaslığın müasir problemləri" və s. mövzularda məruzələr etmişlər.

Məruzəçilər professor Aida İmanquliyevanın sahəsindəki nailiyyətlərdən, onun elmi irlisinin, ayrı-ayrı əsərlərinin əhəmiyyətindən, ölkəmizdə şərqsüashığın inkişafında müstəsnə xidmətlərindən ətraflı söhbət açmış, ərəb ədəbiyyatı sahəsində respublikada Azərbaycan dilində ilk monoqrafiyanın müəllifinin məhz Aida İmanquliyeva olduğunu xatırlatmışlar.

Azərbaycan Universitetində keçirilən II bölmə iclasında rektor, Milli Məclisin deputatı, professor Səlahəddin Xəlilov Əlkəmizdə şərqsünsənlığın inkişaf yollarından danışaraq demişdir ki, ötən əsrin 70-ci illərindən başlayaraq Şərqi-Qərb problemləsinin öyrənilməsinin əsasını qoyan Aida İmanquliyeva həqiqətən Azərbaycanda humanitar elm sahəsində inqilab etmişdir. O, təkəcə ərab məhəcər ədəbiyyatını tədqiq etməkdə kifayətlənməni, bütövlükdə Şərqi-Qərb ədəbi əlaqələrini və bunun perspektivləri məsələsini öyrənmüşdür.

Sonra Azərbaycan, Rusiya, ABŞ alimlərinin "Şərqi-Qərb: sivilizasiyaların dialoqu", "Hayalın fenomenologiyası Qərb və Şərqi - İslam fəlsəfəsi arasında metafizik dialoq üçün əsas kimi", "Qloballaşma və milli mədəni identifikasiyası problemləri", "Şərqi və Qərb: mədəniyyətlərin dialoqu (komparativ sivilizasiyanın metodoloji prinsipləri)", "Münaqışların həll edilməsinin Şərqi-Qərb münasibələrinə təsiri (ümumi baxış)". "Azərbaycan şərqsünsənlığının qadın ulduzu", "Aida İmanquliyeva elminizdə fundamental nəzəri-metodoloji mövqənin - sintez yaranmanın yaradıcılarından" və digər mövzularda maraqlı məruzələri dini-lənləndirmişdir.

Məruzələrdə bildirilmişdir ki, indiki qloballaşma dövründə müxtəlif sivilizasiyaların qarşılıqlı əlaqəsi və dialoqu zəruri tarixi prosesdir.

Professor Aida İmanquliyevanın elminizdə göstərdiyi, təməlini qoymuş nəzəri - metodoloji mövqə barədə damışan natiqlər vurğulamışlar ki, elmin "Yeni ərab ədəbiyyatı korifeyləri" adlı fundamental əsəri şərqsünsənlilik, filologiya, ədəbi metod və nəzəriyyə, fəlsəfi, estetik cərəyanlar, dilçilik, tərcüməçilik və s. kimi elmlərin qovuşوغunda olan bütöv problemlər kompleksinin təhlili üçün metodoloji əsas kimi dəyərlidir. Məruzəçilər professor Aida İmanquliyevanın zəngin elmi irlisinin dərindən tədqiq edilməsi və naşrinin vacibliyini söyləmişlər.

Bununla da konfrans işini başa vurmaştı.

13 oktyabr 2004

## ŞƏRQSÜNAS ALİMİN ÖMÜR TARİXİNİ VƏRƏQLƏYƏN KİTAB - "AİDA İMANQULİYEVA. BİBLİOQRAFIYA"

Şərqsünsənlilik elmləri silsiləsindən ərəbsünsənlilik sahəsinin, xüsusən ərab filologiyasının uğurlu tədqiqi filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın adı ilə bağlıdır. Onun 1970-ci illərdən başlayaraq dövri mətbuatda dərc etdiyi ərab məhəcər (mühacir) ədəbiyyatı haqqındaki yazıları görkəmli şərqsünsən alımların diqqətindən yayılmışdır. Ədəbiyyatsevərlər isə məhəcər ərab ədəbiyyatı nümunələri ilə tanış olurdular.

Bu silsilədən alimin ərab məhəcər ədəbiyyatının məşhur nümayəndələrindən yaxşıçı, şair, rössam Cübran Xəlil Cübranın yaradıcılığına dair monoqrafiyasını xatırlamaq yerinə düşür. 1975-ci ildə çap olunmuş bu monoqrafiya ("Cübran Xəlil Cübran", "Elm") mütəxəssislərin böyük marağına səbəb olmuşdur. Bu sıradan Aida İmanquliyevanın 80-ci illərdə araya-ərsəyə göstərdiyi başqa bir əsərin "Yeni ərab ədəbiyyatı korifeyləri" kitabını xüsusişlə yada salmaq istərdim. Ümumiyətə, ərab məhəcər ədəbiyyatının 3 məşhur nümayəndəsinin - M.Nüayma, Ç.X.Cübran və Əmin Ə-Reyhənin yaradıcılıqlarının əhatəli tədqiqi Aida İmanquliyevanın elmi xidmətləri ilə bağlıdır. "Məhəcər ədəbiyyatının əsas xüsusiyyətləri, onun çoxəsrlik ərab ədəbiyyatı ilə oxşar və fərqli cəhətləri, Avropa ədəbiyyatı ilə əlaqələri, bütövlükdə ərab ədəbiyyatına göstərdiyi yeniliklər, məsələ ərab ədəbiyyatı üçün açıldığı üfüq-lər və s. bu kimi ümddə məsələlər Şərqi-Qərb sistemində öz doğru-düzgün elmi həllini məhz Aida İmanquliyevanın çoxsaylı monoqrafik tədqiqatlarında tapmışdır". (Məhəcər ədəbiyyatı - XX əsrin sonlarında öz

Şərqi yurdlarından mühacir edərək Amerika qıtəsində məskunlaşmış ərəblərin yaratmış olduqları ədəbiyyat nəzərdə tutulur.)

Aida xanım İmanquliyevanın şərqsünashıq elmindəki orijinal yaradılıq yolu tədqiqatçılar bilindiyindən mütəxəssis tədqiqatçılar tez-tez ona müraciət etməli olurlar. Bu səbəbdən oxuculara kömək üçün AMEA Rəyasət Heyətinin qərarı ilə "Azərbaycan elm və mədəniyyət xadimləri" seriyasından "Aida İmanquliyeva. Bibliografiya" ("Elm", 2004) kitabı nəşr olunmuşdur. Kitabın tərtibçiləri Ayañez Kəngərli və İsmət Səfərovdur, redaktoru isə Afaq Əsədovadır. Bibliografiya bu elmin son tərtibat qaydalarına uyğunlaşdırılaq hazırlanmışdır. "Tərtibçilərən" hissəsində bibliografiyanın qısa məzmunu haqqında məlumat verilir. "Həyatı və elmi fəaliyyətinin əsas tarixləri" adlı ilk bölmədə şərqsünas alimin tərcüməyi-hal xronologiyası tarixi ardıcılıqla verilmişdir. Kitabın AMEA-nın müxbir üzvü Vəsim Məmmədəliyevin "Aida İmanquliyeva Azərbaycan şərqsünashığının ən görkəmli nümayəndələrindən biri kimi" adlı giriş məqaləsi alimin elini fəaliyyətinə konkret baxışdır. Tarix elmləri doktoru, professor İ.M. Filştinskinin "Görkəmli Azərbaycan ərəbsünası Aida İmanquliyevanın yaradıcılıq həyatı" məqaləsində isə oxucuya tədqiqatçı haqqında maraqlı fikirlər çatdırılır.

Kitabın "Əsərlərinin bibliografiyası" rubrikasında isə alimin əsərlərinin bibliografiq göstəricisi 1964-2003-cü illarda Azərbaycan və xariçi dillərdə nəşr edilmiş monografiya, məcmuə, elmi sessiya materiallarının və dövrü mətbuat məqalələrini shəhər edir. Bibliografiyaya daxil edilmiş materiallar xronoloji qaydada yerləşdirilmişdir. Göstəricidə Aida xanım İmanquliyevanın redakta etdiyi əsərlər, dissertantlara elmi rəhbərliyini eks etdirən bölmələr də vardır. "Həyatı və yaradıcılığı haqqında ədəbiyyat" bölməsinin tərtibi yeni elmi standartlara uyğunlaşdırılmışdır. Belə ki, burada professorun həyatına, yaradıcılığına da-

ir çap olunmuş materialların adı və nəşr mənbəyi göstərilməklə yanaşı, hər yazı haqqında qısa annotasiya da əlavə edilmişdir. Orijinal üslubu ilə seçilən bu bölmə çox uğurlu alınmışdır.

Bibliografiyada istifadəni asanlaşdırmaq məqsədilə alimin əsərlərinin və haqqında yazan müəlliflərin əlisba göstəriciləri də verilmişdir.

Göstərici üç dildə - Azərbaycan, rus və ingilis dillərində tərtib olunmuşdur.

Tərtibat yanaşması baxımından bu kitab elə bilirom ki, bibliografiya elmi sahəsində uğurlu hadisə sayılacaqdır.

"Aida İmanquliyeva" bibliografiyası böyük Alim, gözəl İnsan, səmimi Dost, qayğıkeş Ana - Aida xanının xatırasına unudulmaz diqqətdir.

13 oktyabr 2004

## HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ MEHРИBAN XANIM ƏLİYEVA BAKIDAKI 268 NÖMRƏLİ MƏKTƏBDƏ OLMUŞDUR

Oktabrın 5-də Azərbaycan Respublikası Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Bakıda 268 nömrəli əqli və fiziki cəhətdən zəif uşaqlar üçün məktəbdə olmuşdur. Beynəlxalq Müəllim Günündə Moskva hökumətinin göndərdiyi rus dilində dərs kitabları məktəbə hədiyyə edilmişdir.

Ötən ilin oktyabrında bu məktəbdə əsaslı təmir işlərinin aparılması na kömək göstərən Mehriban xanım Əliyevanın bayram günündə yenidən bu məktəbə gəlişti böyük minnətdarlıqla qarşılandı.

Mehriban xanım Əliyeva aparılan təmir işləri, məktəbin avadanlıqla təmin olunması ilə maraqlandı. Ona məlumat verildi ki, burada yaradılan xüsusi kompüter otağında uşaqlar qısa müddətdə xeyli bilik və vərdişlər qazanmışlar. Hörəmtli qonaqın yanından köməyi ilə götürülən bu işlərin məhdud imkanlı uşaqların gələcək həyatı və fəaliyyəti üçün müstəsna əhəmiyyəti olduğu razılıqla vurğulandı, belə təcrübənin digər müvafiq məktəblərdə də tətbiqini zəruriliyi bildirildi. Bu ilin martında Mehriban xanım Əliyeva təşəbbüsü ilə respublikamızdakı xarici səfirlərin xanımları ilə keçirilən görüşdə bu məktəbin problemlərinin, xüsusun də dərsliklə təminatını diqqət mərkəzində saxlamığın vacibliyi vurğulanmışdı. Bu nəcib təşəbbüsə dərhal münasibət bildirən Rusiya Federasiyasının ölkəmizdəki səfirləri vəsiatlı Moskva hökumətinin rus dilində dərsliklərdən ibarət hədiyyəsinin Azərbaycana çatdırılması razılıqla qeyd olundu.

Beynəlxalq Müəllim Günü münasibətilə pedaqoji kollektivi təbrik edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların yeni dərsliklərlə tədris prosesinə daha yaxşı cəlb ediləcəyinə əminliyini bildirdi.

Məktəbin direktoru tədris ocağının təmirinə, avadanlıqla və dərsliklərlə təchizinə göstərdiyi xüsusi köməyə görə Mehriban xanımı kollektiv adından təşəkkürünü bildirdi, bu cür dərsliklərin respublikamızdan xaricdə çap olunduğunu və sonuncu dəfə ölkəmizə belə kitabların 1988-ci ildə gətirildiyini xatırlatdı. O, məhdud imkanlı məktəblərdə ineqrasiyalı təhsil prosesinin tətbiqinin qısa zamanda özünü göstərən uğurlarından danışdı.

Rusiyinin Bakıda səfirliliyinin nümayəndəsi bu ilin martında keçirilən görüşdə bu tipli məktəblərin problemlərinə diqqət yetirmək barədə Azərbaycan Prezidentinin xanımının müraciətinə Moskva hökumətinin dərhal münasibət göstərməsini Azərbaycanla Rusiya arasında xoşməramlı əlaqələrin daha bir nümunəsi kimi dəyərləndirdi. O, Moskva hökumətinin hədiyyəsi olan belə dərsliklərin digər məktəblərə də təqdim olunacağını söylədi. Səfirliliyin nümayəndəsi Müəllim Günü münasibətilə Azərbaycanın pedaqoji ictimaiyyətini təbrik etdi, Prezident İlham Əliyevin təbrik məktəbündə müəllimlərin tərbiyə missiyasını uğurla həyata keçirməsinin əhəmiyyətinin xüsusi vurğulanmasının bir mütəxəssis kimi onda dərin minnətdarlıq hissi doğurduğunu bildirdi.

Azərbaycan Prezidentinin xanımı Mehriban xanım Əliyeva əlamətlər bayram günündə bu məktəbdə olmasından məmənunluğunu ifadə etdi. O, əqli və fiziki cəhətdən zəif, eləcə də valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil və tərbiyəsi ilə maşğul olmağın vacibliyini bildirərək, bu məsələni daim diqqət mərkəzində saxlayacağımı söylədi. Qeyd etdi ki, Heydər Əliyev Fondu çərçivəsində hazırlan-

programda internat məktəblərinin problemlərinin həllinə xüsusi önəm veriləcəkdir. Bu işlər Bakıda başa çatdıqdan sonra respublikamızın digər regionlarında da həyata keçiriləcəkdir. O, Moskva hökumətinin dəyərləri hədiyyəsinə görə də təşəkkürünü bildirdi. Mehriban Əliyeva bu məktəbin, eləcə də qayğıya daha çox ehtiyacı olan məhdud imkanlı usaqların problemlərini daim nəzərdə saxlayacağını söylədi.

Təhsil Nazirliyinin nümayəndəsi və müəllimlər məhdud imkanlı usaqların integrasiyah təlim prosesinə cəlb olunmasının əhəmiyyətini vurğulayaraq, bu işdə xüsusi köməyinə görə Mehriban xanımın min-nətdarlıqlarını bildirdilər.

6 oktyabr 2004

## HEYDƏR ƏLİYEV FONDUNDA GÖRÜŞ

Oktyabrın 7-də Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, YUNESKO-nun xoşməramlı səfəri Mehriban xanım Əliyeva Dünya İrs siyahısına daxil edilmiş İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası abidələri ilə bağlı "dəyirmi masa"da iştirak etmək üçün Bakıya gəlmış missiyanı qəbul etmişdir. Missiyanın tərkibinə YUNESKO-nun Dünya İrs Komitəsinin mütəxəssisi xanım Fumiko Ohinata, ICCROM-un nümayəndəsi, Litvanın paytaxtı Vilnus şəhərinin tarixi qoruq hissəsinin direktoru Gediminas Rutkauskas və ICOMOS-un nümayəndəsi, Macaristan milli ICOMOS təşkilatının sədri Gereli Nagi daxildirlər.

Söhbət zamanı İçərişəhər tarixi-memarlıq qoruğunda yaranmış vəziyyət haqqında ətraflı fikir mübadiləsi aparılmış, mövcud problemlərin həlli ilə bağlı rəy və təkliflər dinlənilmişdir. YUNESKO ekspertləri İçərişəhərin xüsusi təhlükədə olan Dünya İrs abidələri siyahısından çıxarılması haqqında öz mülahizələrini bildirmiş, bunun üçün Bakıda keçirilən "dəyirmi masa" zamanı yolların araşdırılacağını və yekun nəticələr haqqında Azərbaycan hökumətinə məlumat verəcəklərini vurgulamışlar.

Görüşdə Dünya İrs abidələri siyahısına daxil ediləcək Qobustan tərix-bədii qoruğu və Atəşgah haqqında səhəbət getmişdir.

Mehriban xanım Əliyeva Azərbaycanda Dünya İrs abidələri ilə əla-qədər yaranmış problemlərin həll olunması üçün ölkəmizin qanunlarına uyğun tədbirlərin görüləcəyini və İçərişəhərin xüsusi təhlükədə olan abidələr siyahısından çıxarılaraq, Dünya İrs abidələri siyahısına daxil edilməsinə kömək göstərəcəyini bildirmişdir.

Görüşdə mədəniyyət naziri Polad Bülbüloğlu iştirak etmişdir.

8 oktyabr 2004

## AZƏRBAYCAN PREZİDENTİNİN XANIMI MEHRİBAN ƏLİYEVA VƏ BOLQARİSTAN PREZİDENTİNİN XANIMI ZORKA PIRVANOVA MÜASİR TƏHSİL KOMPLEKSİNDƏ OLMUŞLAR

Azərbaycan Respublikası Prezidentinin xanımı Mehriban Əliyeva və Bolqaristan Prezidentinin xanımı Zorka Pirvanova oktyabrın 8-də Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksində olmuşlar. Xanım Pirvanova ümummilli liderimiz Heydər Əliyevin buradakı abidəsi öünüə gül qoydu.

Tədris Kompleksində dərs prosesi ilə tamışlıq zamanı xanım Zorka Pirvanova Azərbaycanda bütün sahələr kimi, təhsilin də dünya standartları səviyyəsinə yüksəldiyinin şahidi oldu. Hörmətli qonaq kompüter, linqafon kabinetləri, sınıf otaqlarının müasir texniki təchizatı ilə maraqlı tamış oldu. Sonra məktəbin kiçikyaşlı şagirdləri maraqlı bəddi program nümayiş etdirdilər.

Məktəbdəki müasir idman qurğuları ölkəmizdə gənc nəslin fiziki təriyəsinə yüksək diqqət yetirildiyinin nümunəsi kimi yadda qaldı. Kompleksin nəzdindəki uşaq bağçasında yaradılmış şəraitlə tamışlıq da xoş təssürat doğuru.

Məktəblə tamışlıqdan xatırə olaraq xanım Zorka Pirvanovaya hədiyyə laqdim edildi.

9 oktyabr 2004

## BOLQARİSTAN PREZİDENTİNİN XANIMI ZORKA PIRVANOVA DÖVLƏT İNÇƏSƏNƏT MUZEYİNDƏ OLMUŞDUR

Bolqaristan Respublikası Prezidentinin xanımı Zorka Pirvanova, oktyabrın 8-də Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində olmuşdur.

Hörmətli qonaq burada mehribanlıqla qarşılandı, ona gül dəstəsi təqdim edildi.

Xanım Zorka Pirvanova muzeyin eksponatları ilə yaxından tanış oldu, burada Azərbaycanın tanınmış incəsənət ustalarının müxtəlif janrlarda yaratdıqları rəsm əsərlərinə baxdı.

Bolqaristan Prezidentinin xanımına muzeydə toplanmış nadir sənət nümunələri barədə ətraflı məlumat verildi. Bildirildi ki, burada dünyanın müxtəlif ölkələrinə və xalqlarına məxsus böyük sənətkarların əsərlərinin də qorunub saxlanması Azərbaycan xalqının başəri dəyərləri, dünya mədəniyyətinin yeterince qiymətləndirməsinin sübutudur. Azərbaycan milli mədəniyyətinə dair müxtəlif eksponatlar - milli geyim dəstləri, xalqımızın xalçaçılıq sənətinin solmaz nüümənləri, nəfis şəkil-də işlənmiş zinət əşyaları da qonaqda xoş təssürat yaratdı. Muzeylə tamışlıqdan sonra Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva Bolqaristan Prezidentinin xanımı Zorka Pirvanovanın şərəfinə nahar taşkil etdi.

9 oktyabr 2004

## AZƏRBAYCAN PREZİDENTİNİN XANIMI MEHRİBAN ƏLİYEVANIN BUXARESTDƏ GÖRÜŞLƏRİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumuniyaya rəsmi səfəri çərçivəsində Mehriban xanım Əliyeva oktyabrın 11-də Rumuniya Prezidentinin iqamətgahında Kortoçen sarayında yerləşən muzeylə tanış olmuşdur.

XVII əsrin tarixi abidəsi olan Kortoçen sarayında qorunub saxlanılan dəyərli eksponatlar barədə Mehriban xanım Əliyevaya ətraflı məlumat verildi.

Rumuniya xalqının qədim tarixinə, etnoqrafiyasına aid eksponatlar, o cümlədən müxtəlif dövrləri əks etdirən məişət əşyaları, incasənət nümunələri hörmətli qonaqda böyük maraq doğurdu.

Oktyabrın 12-də Mehriban xanım Əliyeva Buxarestdə Tudor Vianu adına milli kollecdə olmuşdur.

Kollecin direktorunun otığında çay süfrəsi ətrafında söhbət zamanı Mehriban xanım Əliyevaya buradakı təhsil sistemi haqqında məlumat verildi. Bildirildi ki, 6-ci sinifdən yuxarı şagirdlərin təhsil aldığı kollecdə müasir informasiya-texnologiya mərkəzi fəaliyyət göstərir. Mehriban xanım bu mərkəzlə, habelə sinif otaqları və dərs prosesi ilə tanış oldu.

Kollecin rəhbərliyi tərəfindən hörmətli qonağa hədiyyə təqdim olundu. Mehriban xanım Əliyeva isə bu təhsil ocağına Azərbaycan mədəniyyəti haqqında kitablar hədiyyə etdi.

Sonra Mehriban xanım Əliyeva burada "Rumin Press" İnformasiya Agentliyinə müsahibə verdi və jurnalistin sualına cavabında Bux-

restdə olan mədəniyyət abidələrindən xoş təssürat aldığı, kolleclə tanışlıdan məmənunluğunu söylədi.

Muzey və kolleclə tanışlıq zamamı Mehriban xanım Əliyevayın Rumuniyanın iqtisadiyyat və ticarət nazirinin xanımı Yelena Popesku müşayiət edirdi.

14 oktyabr 2004

## AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVANIN ŞƏXSİ SAYTI AÇILMIŞDIR

Ümumdünya Internet-veb məkanında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ictimai və xeyriyyəçilik fəaliyyətini əks etdirən yeni Internet-saytı açılmışdır. Saytlı [www.mehriban-aliyeva.org](http://www.mehriban-aliyeva.org), habelə [www.first-lady.az](http://www.first-lady.az)-da tanış olmaq mümkündür.

Sayıt yüksək texnoloji program təminatı və Internet texnologiyaları mütəxəssisləri qrupu tərəfindən hazırlanmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin, habelə onun şəxsi Internet-saytlarını da həmin qrup yaratmışdır.

Qrupun rəhbəri, texnika elmləri namizədi Telman Məmmədov bildirir ki, Internet sahifəsi "Fəaliyyət", "Səfərlər", "Görüşlər", "Müsahibələr", "Çıxışlar", "Xeyriyyəçilik fəaliyyəti", "Ailə" və "Fotoalbum" bölmələrindən ibarətdir. Azərbaycan, rus və ingilis dillərində hazırlanmışdır Internet-sayta daxil olan həmin bölmələrdə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini əks etdirən maraqlı materiallarla, habelə Azərbaycanın birinci xanımının tərcüməyi-hali ilə tanış olubilərlər.

Sayıtda Mehriban Əliyevanın ölkəmizdə mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin bütün dünyada layiqincə təbliği, idmanın, xüsusiələ də Respublika Gimnastika Federasiyasının prezidenti kimi, gimnastikanın inkişafı sahəsində fəaliyyətinə həsr olunmuş məqalələr təqdim edilmişdir.

Sayıtın yaradıcılarının fikrincə, burada Heydər Əliyev Fonduna həsr olunmuş bölmə xüsusi yer tutur.

T.Məmmədov sayıt hazırlayarkən lazımi informasiya təminatına görə Heydər Əliyev Fonduna, Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Milli Olimpiya Komitəsinə, AzərTAC-in rəhbərliyinə, "Respublika" qəzetiñə, habelə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirmişdir.

23 oktyabr 2004

## AZƏRBAYCANIN BƏDİİ GİMNASTİKA ÜZRƏ XI ÇEMPİONATI BAŞA ÇATMIŞDIR

Dekabrin 19-da "ABU arena" idman kompleksində Azərbaycanın bədii gimnastika üzrə XI çempionatının final yarışları keçirilmişdir. Yarışları Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva, Rusiya Gimnastika Federasiyasının vitse-prezidenti, Rusiya yığmasının baş məşqçisi İrina Viner izləmişlər.

Üç gün davam edən yarışlarda Bakı gimnastika məktəbini, Həmkarlar İttifaqının Mədaniyyət sarayını, Respublika idman-kompleks məktəbini təmsil edən 36 idmançı iştirak etmişdir. Dekabrin 17-18-də keçirilən çoxnövülü üzrə yarışlarda 1994-1995-ci il təvəllüdü idmançılar arasında Aelita Xələsova, Kamile Məmmədova və Leyla Nərimanzadə mükafata layiq yerləri tutmuşlar. 1992-1993-cü il təvəllüdü gimnastlar arasında Ceyla Quliyeva birinci, Əzizə Səlimbəyova ikinci, Nigar Mirzayeva üçüncü yerlərə layiq görülmüşlər. Zeynəb Cavadlı 1990-1991-ci il təvəllüdü idmançılar arasında birinci yerə, həmin yaş kateqoriyasında Kristina Pavlunina ikinci yerə, Zülfüyyə Əliyeva üçüncü yerə çıxmışlar.

Dekabrin 19-da gimnastlar aşyalarla təmrinlərdə yarışmışlar. Belə ki, iplə təmrinlərdə Zeynəb Cavadlı birinci, Zülfüyyə Əliyeva ikinci, Leyla Şamilova üçüncü yeri tutmuşlar. Topla təmrinlərdə Zülfüyyə Əliyeva qalib gəlmış, Leyla Şamilova ikinci, Zeynəb Cavadlı üçüncü olmuşlar. Gürzlə təmrinlərdə Zeynəb Cavadlı birinci yerə, Kristina Pavlunina ikinci, Zülfüyyə Əliyeva üçüncü yerə çıxmışlar. Lentlə təmrinlərə görə hakimlər an yüksək balları Kristina Pavluninaya vermişlər,

sənətkar yerdə Zeynəb Cavadlı və Zülfüyyə Əliyeva layiq görülmüşlər.

Sonda yarışın bütün iştirakçılarının və gənc gimnastların çıxışları ilə qala-konsert olmuşdur. İdman kompleksinin salonuna toplaşmış bədii gimnastika həvəskarları Azərbaycan yığmasının aparıcı gimnastları, dəfələrlə Dünya kubokunun mükafatçıları Dinara Gimatova və Anna Qurbanovanın çıxışlarını maraqla izləmişlər.

Sonra çıxış edən Azərbaycan Gimnastika Federasiyasının baş katibi Çingiz Şamilov Azərbaycan gimnastlarının son naiqliyyətlərində danışaraq, milli federasiyanın prezidenti, idmanınçın çıxışında, zəngin ananələrə malik bu növünün dirçəlişi üçün böyük sayılar göstərmiş Mehriban xanım Əliyevanın xüsusi rolunu qeyd etmişdir. Gələn ilə planlaşdırılmış Azərbaycan Gimnastika Federasiyasının Kuboku uğrunda, bədii gimnastika üzrə Dünya kubokunun yarışları və 2005-ci ilin oktyabrunda keçirilecek dünya çempionatı ölkəmizin dünya miqyasında idman imicinin yüksələsinə daha bir sübut olacaqdır.

Həmin il cari ildə böyük müvəffəqiyyətlər əldə etmiş əməkdar məşqçilərə, idmançılar, federasiyanın işini faal təhlükə etdiklərinə görə küləvi informasiya vasitələrinə, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyinə milli federasiyanın diplomları təqdim olunmuşdur.

Yekun mətbuat konfransında Azərbaycanın baş məşqçisi Valentina Ukleyina demişdir ki, bu çempionat perspektivli idmançıların üzə çıxarılmasına kömək etmişdir. Onlar dünya gimnastikasında yüksək zirvələr fəth etmək üçün hələ çox məşq edəcəklər.

21 dekabr 2004

## HEYDƏR ƏLİYEV FONDU NAXÇIVANDAKI XƏSTƏ UŞAQLARA YARDIM ETMİŞDİR

Mehriban xanım Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Diabetli uşaqlara ən yüksək qayğı" programı çərçivəsində Naxçıvan MR-dəki xəstə uşaqlara üç ay müddətinə nəzardə tutulmuş xüsusi dərman preparatları göndərilmişdir.

Bu barədə Muxtar Respublikanın Şəhiyyə Nazirliyində şəkərli diabet xəstəliyinə tutulan uşaqlar və onların valideynləri ilə keçirilən görüşdə məlumat verilmişdir.

Tədbirdə çıxış edən valideynlər "Diabetli uşaqlara ən yüksək qayğı" programına görə Heydər Əliyev Fondunun rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

28 dekabr 2004

## USAQLARIN TƏLİM-TƏRBİYƏ İŞİNİN, YAŞAYIŞ ŞƏRAİTİNİN DAHA DA YAXŞILAŞDIRILMASI AZƏRBAYCAN DÖVLƏTİNİN ALİ MƏQSƏDLƏRİNDƏN BİRİDİR

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ  
MEHRİBAN XANIM ƏLİYEVƏ BAKIDAKI İNTERNAT  
MƏKTƏBDƏ VƏ UŞAQ EVLƏRİNDƏ OLMUŞDUR

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı safiri Mehriban xanım Əliyeva dekabrın 28-də Bakının Nərimanov rayonunda yerləşən kor və zəif görən uşaqlar üçün respublika internat orta məktəbində olmuşdur. Uşaqlar, müəllimlər və valideynlər Mehriban xanımı səmimiyyətlə, gül-cüçəklə qarşılıdlar.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti-lə təşkil edilmiş şənlikdə Mehriban xanımın iştirakı uşaqların böyük sevincinə səbəb oldu. Hörmətli qonağa təşəkkür edən uşaqlar bu görüşü üzün müddət unutmayacaqlarını dedilər, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Mehriban xanımı dərin minnətdarlıqlarını bildirdilər.

Məktəbin özfəaliyyət dərnəyi üzvlərinin çıxışları, səslənən şerlər bura-da təhsil alan uşaqların nə qədər istedadlı olduğunu göstərdi. Mehriban xanım Əliyeva uşaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti-lə ürəkdən təbrik edərək dedi: - Arzum budur ki, siz daha yaxşı oxuyasınız, daha gözəl bayramlar ke-

çirəsiniz. Sizin çıxışlarınız mənim çox xoşuma gəldi, çox sağ olun. Məni çox hərarətlə, sevgi ilə qarşladınız. Mən də sizi çox sevirəm. Bayramlarınızı bir daha təbrik edirəm. Söz verirəm ki, biz sizinlə yeni ilde tez-tez görüşəcəyik.

Sonra Mehriban xanım ayrı-ayrı sinif olaqlarına baxdı, görməyen uşaqlar üçün latın qrafikası ilə kitablar çap edən aparatla, kiçik mətbəə ilə, şagirdlərin respublika səviyyəsində idman və təhsil üzrə keçirilən yarışlarda qazandığı nailiyyətlərlə, istedadlı uşaqların rəsm əsərləri və tikiş nümunələri, yataqxana ilə tanış oldu.

Hörmətli qonağı məktəb barədə məlumat verilərək bildirildi ki, 1936-ci ildə əsasi qoyulan bu təhsil ocağında uşaqların müxtəlif sənətlərə yiyələnməsi üçün geniş şərait yaradılmışdır. Hazırda məktəbdə 266 uşaq təhsil alır. Onlardan 135-i tam görmür. 100 müəllim və tərbiyacından 25-i birinci qrup alırdır. 130 şagird buradakı yataqxanada yaşayır, qalanları isə darsdan sonra evlərinə buraxılır.

Mehriban xanım Əliyeva məktəbə BRAYL kağızı, dərslik, kasetlər, görməyənlərin yazması üçün cihaz və qrifel hadiyə etdi, şagirdlərlə səmimi görüşüb, onların təlim-tərbiyəsi, yeməkləri ilə maraqlandı və xatirə şəkli çəkdirdi.

Uşaqlara Mehriban xanımın adından bayram sovgatı da gatırılmışdı.

### MEHRİBAN ƏLİYEVA: KİMSƏSİZ UŞAQLARIN EHTİYACI BUNDAN SONRA DA ÖDƏNİLƏCƏKDİR

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva de-kabrin 28-də Bakının Xətai rayonundakı 3 nömrəli uşaq evində də olmuş, burada Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil olunmuş şənlikdə iştirak etmişdir. Hörmətli qonağı böyük sevgi və məhəbbətlə qarşılayan uşaqların nümayiş

etdirdikləri ədəbi-bədii kompozisiya, Şaxta baba və Qar qızın bir-birindən maraqlı və məzəli söhbətləri hamida xoş ovqat doğurdu.

Mehriban xanım Əliyeva uşaqları əlamətdar bayramlar münasibəti-lə təbrik etdi, buradakı şəraitlə, istedadlı uşaqların rəsmləri və tikiş nümunələri, xalça, kompüter otaqları, kitabxana, mətbəx, yeməkxa-na ilə tanış oldu, uşaq evinə kondisioner bağışladı.

Fondun prezidenti xəsta yatan 4 yaşlı Həcər Əlimirzəyevaya da baş çəkdi, ona Allahdan şəfa dilədi, müalicəsi üçün lazım olan işlərin gö-rülməsi barədə tapşırıqlar verdi. O bildirdi ki, kimsəsiz uşaqların bū-tün ehtiyacları bundan sonra da ödəniləcəkdir.

Uşaq evinin müdürü Zöhrə Hüseynova xeyirxah işlərinə görə Mehriban xanımı minnətdarlığı bildirdi. O dedi ki, 130 nəfərin tərbiyə al-diği uşaq evində sənətə yiyələnmək üçün şərait yaradılmışdır. Burada uşaqlar, əsənən, kompüterdə mətnlərin yığılması öyrənir, dərzilək peşəsinə və digər sənətlərə yiyələnirlər.

Sonda Mehriban xanım Əliyeva şagirdlərlə xatirə şəkli çəkdirdi.

### 268 NÖMRƏLİ MƏKTƏBDƏ NÖVBƏTİ GÖRÜŞ

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva de-kabrin 28-də Bakının Nəsimi rayonundakı 268 nömrəli yardımçı məktəbə də gəlməmişdir. Şagirdlər, müəllimlər və valideynlər hörmətli qona-ğı səmimiyyətlə qarşılıdalar. Mehriban xanım burada keçirilən bayram şənliyində iştirak etdi.

Azərbaycan Dövlət Gənc Tamaşaçular Teatrının aktyorları maraqlı sahnəciklər göstərdilər. 8-ci sinif şagirdi Azər Mustafayevin sazda gö-zəl ifası, şagirdlərin danışdıqları nağllar, Vətən, Prezident haqqında söylədikləri şələr hərarətli alqışlarla qarşılındı. Mehriban xanımın adından uşaqların hər birinə bayram sovgatı paylandı. Müəllimlər, va-

lideynlər qayğıya, nəvazışə ehtiyacları olan uşaqlarla növbəti görüşə gəldiyinə, onlara böyük sevinç baxş etdiyinə görə Mehriban xanımı dərin minnətdarlıqlarını bildirərək dedilər ki, Sizin şəxsi təşəbbüsünüzlə bu məktəb Bakının ən gözəl təhsil ocaqlarından birinə çevrilmişdir. Hörmətli Prezidentimizə də təşəkkür edirik ki, uşaqları heç vaxt yaddan çıxarmır.

Mehriban xanım uşaqları qarşidan gələn bayramlar münasibətilə təbrik etdi, çıxışlarını diqqətlə dinlədiyiini, istedadlarına heyran qaldığını söylədi, onların təhsili, təlim-təriyəsi və müalicəsi ilə maraqlandı, xatira şəkli çəkdirdi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva həmin gün uşaqlarla görüşlərdən aldığı təssüratını jurnalistlərə bölüşərək dedi: - Mən çox xoşbəxtəm ki, bu gün uşaqlarla bir yerdəyəm. Görürsünüz, nə gözəl, nə göyçək uşaqlardı, nə gözəl oynayır, nə gözəl oxuyurlar. Hesab edirəm, bu, böyük xoşbəxtliyidir ki, bizim belə uşaqlarımız var. Azərbaycanın belə gələcəyi var. Mən özümü onlara çox-çox yaxşı hiss edirəm.

Təhsil naziri Misir Mərdanov, Prezidentin İcra Aparatının şöbə müdürü Fatma Abdullazadə görüşlərdə iştirak edirdilər.

### MEHRİBAN XANIM ƏLİYEVA BAKININ NİZAMI RAYONUNDAKI 1 NÖMRƏLİ UŞAQ EVİNƏ 13 ƏDƏD KOMPÜTER BAĞIŞLAMIŞDIR

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dekabrın 28-də Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evində tərbiyə alan uşaqlara baş çəkmışdır.

Uşaq evinin həyətündə Mehriban xanımı böyük səmimiyyətlə qarşılıdlılar. Milli geyimli oğlan və qız hörmətli qonaqə gül dəstələri təqdim etdilər.

Burada taşkil olunmuş şənlikdə uşaqlar Mehriban xanımın gəlişi şərfinə şerlər söylədilər, mahnılar oxudular, bir-birindən gözəl milli rəqsərlər ifa etdilər. Ümummilli liderimizə həsr olunmuş "Heydər baba" şeri böyük maraqla qarşalandı.

Bu Vətəna, bu xalqa,  
Olmusən sıpər, baba!  
Bütün Türk dünyasının,  
Babası Heydər baba!  
Qədir bilən hər kəsin  
Qəlbində heykəlin var.  
Gələcəyin əlini  
Sixa bilən əlin var.  
Dünyaya şəfəq saçan  
Nurlu, pak əməlin var.  
Sizə haqqdan pay gəlib,  
O cürət, təpər, baba!  
Bütün Türk dünyasının  
Babası Heydər baba!  
Sən qoşa bir zirvəsən,  
Heydər baba dağıyla.  
Sən dünyada maşhursan,  
Atatürk qaynağıyla.  
Gəlmisən bu dünyaya,  
Ancaq sülh sorağıyla.  
Əkdiyin hər bir toxum,  
Cüçərər, bitər, baba.  
Bütün Türk dünyasının  
Babası Heydər baba!

Uşaqlar sevincə bildirdilər ki, onlar bu il aprelin 23-də Türkiyədə beynəlxalq uşaq festivalında Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə respublika uşaq evləri arasında keçirilmiş festival-müsabiqədə birinci yeri tutmuş, Quran-Pri mükafatı ilə təltif olunmuşlar.

Uşaqlar göndərdiyi bayram sovgatuna görə də Mehriban xanımı təşkük etdilər.

Mehriban xanım Əliyeva balacaları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətlə ürkəkdən təbrik etdi. Sonra o, uşaq evində yaradılmış şəraitlə, balaca istedadlarının əl işləri ilə tanış oldu. Uşaq evinə Mehriban xanımın adından 13 ədəd müasir kompüter hədiyyə edildi.

Uşaq evinin direktoru Nərimən Zöhrabova bu diqqət və qayğıya, bayram günləri ərafəsində balacalarla baş çəkib, onları sevindirdiyinə görə Mehriban xanımı dərin təşəkkürünü bildirərək son bir il ərzində görülen işlər, uşaqların təhsili və asudə vaxtlarının səmərəli keçməsi üçün yaradılan şərait, respublika səviyyəsində təşkil olunan yarışlarda qazanılan uğurlar barədə məlumat verdi. Bildirildi ki, burada 105 kimsəsiz uşaqın yüksək səviyyədə təlim-tərbiyəsi üçün Təhsil Nazirliyi və yerli icra hakimiyəti tərəfindən hər cür kömək göstərilir. Mehriban xanım Əliyeva məktəbdə yaradılmış şəraitdən razılığını vurğulayaraq kimsəsiz uşaqların gələcəkdə layiqli yerlərini tutmaları üçün dövlət tərəfindən bundan sonra da hər cür tədbirlərin görüləcəyini bildirdi. O, ana nəvazışından məhrum olmuş körpələri bağrına basaraq onlarla səmimi səhbət etdi və yadigar olaraq xatirə şəkli çəkdirdi.

**29 dekabr 2004**











## HEYDƏR ƏLİYEV FONDU KİMSƏSİZ, QAÇQIN VƏ MƏCBURİ KÖCKÜN AİLƏLƏRİNDƏN OLAN UŞAQLAR ÜÇÜN GÜLÜSTAN SARAYINDA BAYRAM ŞƏNLİKLƏRİ KEÇİRİR

Heydər Əliyev fondu Gülüstan sarayında müxtalif orta məktəblərdə təhsildə xüsusilə fərqlənən, uşaq evlərində və internat məktəblərində təbiyə alan, qacqın və məcburi köckün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Yeni il şənlilikləri keçirir. Şənliliklərə minlərlə uşaq dəvət olunmuşdur.

Yanvarın 5-də Fondun prezidenti, Azərbaycan Respublikası Prezidentinin xanımı YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva növbəti şənlidə iştirak etmiş, bir neçə saat uşaqlarla birlikdə olmuş, onların sevinc və forahını bölüşməstür.

Ümummilli liderimiz Heydər Əliyevin müxtalif illərdə Dünya Azərbaycanlılarının Həmrəyi günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən filmin nümayishi iştirakçılarında xoş duygular oynamışdır.

Salona toplaşmış uşaqların, onları müsayiöt edən böyüklorin cöhrələrində bu gözəl bayram şəniyini onlara ərməğan edən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanuma minnətdarlıq hissələri aydın sezikirdi. Apariciların təbrikleri, personajların son zarafatları bu ovqatı daha da artırırı. Həmin gün şənlik iştirakçıları arasında məcburi köckün və qacqın ailələrindən olan uşaqlar, qayğıya gündəlik ehtiyac duyan, uşaq evlərində və xüsusi məktəblərdə təlim-təbiyə alan

balaca soydaşlarımız əksəriyyət təşkil edirdi.

İncəsənət uşaqları, gənc istedadlar öz oynaq, şüx mahmiları, rəqsəri ilə bayram tədbirini daha da rövənqələndirirdilər. Rəqs'lərə qoşulan, məhərətlərinin göstərən, möcüzalərə heyvət edən uşaqların sevinci hədsiz idi. Çünkü tanınmış sənətçilərin, kloounların, sehrbazların bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı. Şənilikdə maraqlı müsabiqələr də təşkil olunmuş, qaliblərə Heydər Əliyev Fonduun müükafatları və hədiyyələri təqdim edilmişdir.

Ən yaddaqalan məqamlardan biri şübhəsiz ki, Şaxta baba və Qar qızı möhtəşəm saraya goliş olmuşdur.

Heydər Əliyev Fonduun prezidenti Mehriban xanım Əliyeva bayram şəniyində çıxış edərək demişdir:

- Əziz uşaqlar, hörmətli valideynlər, hörmətli müəllimlər! Mən siz ürəkden təbrik edirəm. Sizə 2005-ci ildə cansağlığı, yeni-yeni uğurlar, səadət, xoşbəxtlik arzulayıram. Mən bilirəm ki, sizin hər birinizin ürəyində öz arzularınız, istəyiniz var. İstəyirəm ki, bu yeni ildə bütün arzularınız, bütün istəkləriniz gerçəklaşsin. Bu gün bizim bu Gültüstan sarayımızda məcburi köçküñ və qaçqın ailələrinin nümayəndələri var. Sizin üryinizdizə olan arzu hər bir azərbaycanlının, hər bir Azərbaycan vətəndaşının ən müqəddəs arzusudur. Mən arzulayıram ki, bu arzu yenidən ildə hər şeydən əvvəl gerçəklaşsin.

Biz - Heydər Əliyev Fondu cox çalışır, cox işləyirik ki, bu gün sizin üçün asıl bayram olsun. Mən hiss edirəm ki, biz buna nail ola bilmışik. Sizi bir daha ürəkden təbrik edir, hamınızı öpürəm. Söz verirəm ki, bu il tez-tez görüşəcəyik. Bayramınız mübarək!

Azərbaycan Prezidentinin xanımı və qızları şəniyin sonunadək uşaqlarla birlilikdə olmuşlar.

Heydər Əliyev Fonduun keçirəcəyi şənliliklər yanvarın 4-də yeni iştirakçılarla davam edəcəkdir.

Şəniyin sonunda Mehriban xanım Əliyeva jurnalistlərə müsahibə verərək demişdir:

- Mənim çox xoşuma geldi. Çox xoşbəxtəm ki, belə gözəl bayram alındı. Heydər Əliyev Fonduun məqsədi o idi ki, şənlik uşaqlar üçün yaxşı keçsin. Hiss edirəm ki, onlar çox razıdırular. Mənim istəyim bu idi, ona da nail oldum. Mən söz verdim ki, bu il uşaqlarla tez-tez görüşəcəyik. Heydər Əliyev fonduun programı var. Bu, kimsəsiz və ağır vəziyyətdə yaşayış uşaqlara yardım programıdır. Yeni il ərafasında mən 4 məktəbdə - iki uşaq evində və iki internatda olmuşam. Azərbaycandakı bütün belə məktəblər gedəcək, onların vəziyyəti, şəraitilə tanış olacağam. Sonra ümumi bir program yaradılacaq və onlara yardım edəcəkdir. Ona görə də mən söz vermişəm və sözümüzün üstündə duracağam. Yeni iliniz mübarək!

**4 yanvar 2005**

## HEYDƏR ƏLİYEV FONDU ULU ÖNDƏRİMİZƏ HƏSR OLUNMUŞ TƏQVİM BURAXMIŞDIR

Heydər Əliyev Fondu xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyeva həsr olunmuş yeni il təqvimi buraxmışdır.

Nəfis tərtibatda hazırlanmış, üz qabığında Fondun binasının şəkli verilmiş təqvim Heydər Əliyev Fonduñun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Yeni il təbrikli ilə açılır. Təbrik bu sözlərlə başlayır:

“2004-cü il artıq arxada qalır. Biz həmin ili dahi şəxsiyyət Heydər Əliyevsiz yaşadıq. Əslində, Heydər Əliyev bu müddətdə cismən bizimlə olmasa da, ölkədə həyata keçirilən nəhəng işlərdə onun dəsti-xətti, onun nəfəsi özünü açıq-aydın göstərir. Bu, biza təsallı verir”.

Bəli, həqiqətən belədir və ulu öndərimizin siyasetinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ötən ildə bütün sahələrdə əldə etdiyi böyük uğurlar xalqımızda belə bir inamı daha da gücləndirir ki, onun dahi oğlunun müəyyən etdiyi yolla inamlı irəliləyən Azərbaycanımız özünün işqli və sırvan gələcəyinə qovuşacaqdır.

Mehriban xanımın təbrik sözündə vurğulandığı kimi, Heydər Əliyev Fonduñun başlıca məqsədlərindən biri ulu öndərin zəngin irsini öyrənmək və təbliğ etməkdir. Çünkü Heydər Əliyevin şəxsiyyəti və fəaliyyəti böyük siyasi məktəb, həyatı boyu ən sadıq övladı kimi xidmət etdiyi Vətənin hərtərəfli inkişafı üçün hazırladığı konsepsiylar xalqımızın misilsiz sərvətidir. Ona görə də bu məktəbdən, bu sərvətdən faydalanañmaq, lazımlıca bəhrələnmək Azərbaycanımızın tərəqqisini daim təmin

edəcək əsas şərtlərdəndir.

Mehriban xanım Əliyevanın təbrikində əminliklə vurğulanır ki, Heydər Əliyev dühasının nuru ilə işıqlanan Azərbaycan 2005-ci ildə və bütün sonrakı illərdə yeni-yeni nailiyyətlər əldə edəcək və vətənini sevən hər kəs bu işə öz layiqli töhfəsini verəcəkdir.

Geniş formatda və yüksək poliqrafiq səviyyədə çap olunmuş bu nadir təqvimdə türk dünyasının parlaq şəxsiyyəti Heydər Əliyevin ömrünün müxtəlif illərində çəkilmiş fotosəkilləri verilmişdir.

5 yanvar 2005

## HEYDƏR ƏLİYEV FONDUNUN KİMSİZ, QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜN AİLƏLƏRİNĐƏN OLAN UŞAQLAR ÜÇÜN NÖVBƏTİ BAYRAM ŞƏNLİYİ

Heydər Əliyev Fondu müxtəlif orta məktəblərdə təhsildə xüsusilə fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Gülüstan sarayında Yeni il şənlilikləri keçirir.

Şənliliklərin üçüncü günü - yanvarın 4-də də sarayın yaraşlıq salonuna yüzlərlə uşaq toplamışdı. Heydər Əliyev Fonduun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikası Prezidentinin xanımı Mehriban Əliyeyanın təşəbbüsü ilə keçirilən növbəti bayram şənliliyində də balaca soydaşlarımızın sevinci hədsiz idi. Ulu öndərin uşaqlarla görüşünü, bayrlarda onların sevincini bölüşməsini əks etdirən videokadrlar balaca soydaşlarımıza unudulmaz Heydər banının səmimi qayğılaşlığını bir daha xatırlatdı.

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin balaca vətəndaşlarına ünvanlanmış "Sizin galəcək vəzifəniz Azərbaycanı qorumaq, yaradılmış ənənələri uğurla davam etdirmək, Vətənin şöhrətini daha da artırmaqdır" tövsiyəsi ölkəmizin sabahki qurucularına ləyaqətlə böyük boyaya-başa çatmağa çağırış kimi səslənirdi.

Bayram şənliliyi aktyorların ustalıqla yaratdıqları nağıl qəhrəmanlarının igidiyi, kloun və sehrbazların şən və heyrətləndirici çıxışları,

uşaqların da qoşulduğu oynaq rəqs'lərə yadda qaldı.

Azərbaycanın tanınmış incəsənət ustalarının, özfəaliyyət kollektivlərinin sürprizləri bayram mərasiminə xüsusi təravət getirdi. Uşaqlar onların şərfinə açılmış bayram süfrəsindən razı qaldılar, saraydan şer, mahm müsabiqəsində qazandıqları hədiyyələrlə, ən başlıcası isə, şənlilikdən aldıqları unudulmaz təəssüratla ayrıldılar.

5 yanvar 2005

## UŞAQLARIN TƏLİM-TƏRBİYƏSİ İŞİNİN, YAŞAYIŞ ŞƏRAİTİNİN DAHA DA YAXŞILAŞDIRILMASI AZƏRBAYCAN DÖVLƏTİNİN ALİ MƏQSƏDLƏRİNĐƏN BİRİDİR

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ  
MEHRİBAN XANIM ƏLİYEVƏ BAKIDAKI XÜSUSİ  
İNTERNAT MƏKTƏBLƏRDƏ OLMUŞDUR

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Fondun hazırladığı Bakı şəhərinin internat məktəbləri və uşaq evləri ilə tanışlıq üzrə dördmərhələli programın ikinci mərhələsi çərçivəsində fevralın 1-də paytaxtın Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsindəki zəifəşidən və sonradan karlaşmış uşaq üçün respublika xüsusi internat məktəbində olmuşdur.

Xatırladaq ki, adıçəkilən proqrama uyğun olaraq, uşaq evləri və internat məktəbləri haqqında məlumatlar toplanıb, Heydar Əliyev Fondunda təhlil edilir və bunların əsasında beşilik “Uşaq evlərinin və internat məktəblərinin inkişafı” Proqramı hazırlanacaqdır. Proqram əsasında təhsil, sahiyyə, humanitar və digər sahələri əhatə edən müxtəlif tədbirlər reallaşdırılacaqdır. Əgər resurs mərkəzinə zərurət olsa, onun da yaradılması nəzərdə tutulmuşdur. Orada uşaq evləri və internat məktəblərinin təminat məsələsinə baxılması və kütləvi tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bütün bunlar Fondun prezidenti Mehriban xanımın şaxsi təşəbbüsüdür.

Uşaqlar və müəllimlər Mehriban xanımı məktəbdə səmimiyyətlə qarşılıdlı, ona gül dəstəsi təqdim etdirir. Məktəbin direktoru Akif Yusifzadə məlumat verdi ki, 1962-ci ildən fəaliyyət göstərən xüsusi məktəbdə 180-dən çox şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 66 müəllim məşğul olur. Moskvada yaşayan soydaşımız, xeyriyyəçi Gülağa Qənbərovun təşəbbüsü ilə 2003-cü ildə məktəbin bir korpusu söküllerək, yerində smeta dayarı 3,5 milyard manat olan, Avropa standartlarına cavab verən üçmərtəbəli yeni korpus tikilmiş və avadanlıqla tam təmin edilmişdir. Yeni korpusun təməli xalqının ümummilli lideri Heydər Əliyevin ad günü - mayın 10-da qoyulmuş, bir il sonra, 2004-cü il mayın 10-da tikinti başa çatdırılmışdır. Məktəbin ətrafi yasaşılaşdırılmış və idman meydançası tikilmişdir.

Bərbad vəziyyətdə olan tədris korpusu da yaxın vaxtlarda sökülcək və Moskvada yaşayan soydaşımızın adını daşıyan Xeyriyyə Fondu tərəfindən yaraşlıq bina inşa olunacaqdır. Onun birinci mərtəbəsində idman kompleksi, hovuz inşa ediləcəkdir. Vaxtilə özü internat məktəbində böyükmiş Gülağa Qənbərov büttövlükdə məktəbə 1,5 milyon dollar vəsait ayırmayı nəzərdə tutılmışdır.

Görülən işləri yüksək qiymətləndirən Mehriban xanım Əliyeva məktəbin əvvəlki və indiki vəziyyətini göstərən şəkillərə, tikintinin ikinci mərhələsinin layihəsinə, burada yaradılmış “Azərbaycan dünyaya gənəş kimi doğacaq” adlı Heydar Əliyev Muzeyinə baxdı, müasir tələblərə cavab verən yeməkxana, yataqxana, duş kabinetləri ilə tanış oldu, istilik sistemi ilə maraqlandı, tövsiyələrini verdi.

Məktəbin direktoru bildirdi ki, Xeyriyyə Fondu tərəfindən quraşdırılmış istiliq sistemi yaxın vaxtlarda işə düşəcək, yeni yataq dəstləri alınacaqdır.

YUNESKO-nun xoşməramlı səfiri tədris korpusuna da baş çəkdi, burada valideynlərlə görüşdü, qayğıları və problemləri ilə maraqlandı.

Onlar xeyirxah təşəbbüsünə görə Mehriban xanuma minnətdarlıqları-  
nın bildirdilər, yeni binada yaradılan şəraitdən, müəllimlərin səviyyə-  
sindən razılıqlarını söylədilər.

Mehriban xanum tədris korpusunda vəziyyətin ağırlığının diqqətə çat-  
dırdı, Azərbaycan və rus bölmələri üzrə ayrı-ayrı siniflərdə şagirdlərin  
təhsili ilə maraqlandı, dərs prosesini izlədi. Müəllimlər Mehriban xan-  
uma müraciətlə dedilər ki, siz bu gəlişinizlə uşaqlara çox böyük sevinc  
bəxş etdiniz. Həmişə görürük ki, siz uşaqlara qayğı göstərir, xoş mü-  
nasibət başlayırsınız.

Səmimi sözlərə görə təşəkkür edən və gördüyü işləri özünün borcu  
kimi səciyyələndirən Heydər Əliyev Fondunun prezidenti daha sonra  
şagirdlərlə görüşdü, onlara dərslərində müvəffəqiyət arzuladı.

*2 fevral 2005*

## **İNTERNAT MƏKTƏBLƏRƏ MƏXSUS SAHƏLƏRİN QANUNSUZ ÖZƏLLƏŞDİRİLMƏSİ YOLVERİLMƏZDİR**

Bu fikir Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xo-  
şməramlı səfəri Mehriban xanım Əliyevinin fevralın 1-də Bakının Əziz-  
bayov rayonunun Şüvəlan qəsəbəsindəki poliomielit və beyin iflici qa-  
lığı olan uşaqlar üçün 16 nömrəli internat məktəblə tanışlığı zamanı  
söylənmişdir. Uşaqlar və müəllimlər hörmətli qonağı səmimiyyətlə  
qarşıladılar.

Direktor Allahverdi Vəliyev Fondun prezidentinə məlumat verərək  
bildirdi ki, məktəbə məxsus olan ərazinin bir hissəsi 1985-ci ildə qa-  
nunsuz olaraq bu təhsil ocağının balansından çıxarılmışdır. 1991-  
1992-ci illərdə ölkədə yaranmış özbaşınalıqlardan istifadə edən bəzi  
şəxslər məktəbin xeyli ərazisini rəsmiləşdirərək özəlləşdirmişlər.

**MEHRİBAN ƏLİYEVA:** O rəxtdan belə vəziyyət qalıbdır?

**GÜLAÇA İSLAMOV** (Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçı-  
sı): Bəli, eləca qalıbdır. Biz onlara tikinti üçün icazə vermırırik.

**MEHRİBAN ƏLİYEVA:** Tıkmək istəyirlər?!

**GÜLAÇA İSLAMOV:** Bəli, ancaq qanunsuz olduğu üçün qoymu-  
ruq. Gərək məhkəmənin qərarı ilə onların sənədləri ləğv olunsun.  
Məktəbin rəhbərliyinin müraciəti əsasında bunu etmək olar.

**ALLAHVERDİ VƏLİYEV:** 50 ildən çoxdur ki, bu ərazi məktəbə  
məxsusdur.

**MEHRİBAN ƏLİYEVA:** Buram alanda yəqin ki, qanunsuz alıblar,  
ancaq qanunla ləğv etmək lazımdır.

**ALLAHVERDİ VƏLİYEV:** Məktəbin 225 şagirdi, 63 müəllim heyəti vardır. 190 uşaq burada yaşayır, qalanlarının valideynləri axşamlar evlərinə aparırlar. Burada görülen bütün işlər sizin və hörmətli Prezidentinizin qayğısı nəticəsində mümkün olmuşdur. 2000-ci ildə sizin şəxsi dəstəyinizlə təmin işləri yüksək səviyyədə aparılmış və məktəb avadanlıqla təmin edilmişdir. Hazırda heç bir problemimiz yoxdur. Mehriban xanım Əliyeva uşaqların əl işlərində ibarət sərgiyə baxdı, məktəbin düñənini və bu gününü göstərən, eləcə da "Azərbaycanın müstəqilliyi dönməzdür, əbədidir" fotoğuşələrinə baxdı, xüsusi qayğıya, kənar köməyə ehtiyacı olan uşaqların dərs keçidikləri qrupları gözdi, istedadlı uşaqların qabiliyyəti ilə tanış oldu, ibtidai siniflərə baş çəkdi. Fondun prezidenti dedi ki, son günlər mən internat məktəbləri gəzirəm, çox pis şəraitləri vardır. Hara gedirəməm, pis şəraitlə rastlaşırıam. Amma buraya gəldim, heç olmasa, bir az sevinirəm ki, belə gözəl şərait vardır.

Müəllimlər razılıqla söylədilər ki, məktəbin təmirindən, göstərilən qayğıdan sonra uşaqların uğurları çox olmuşdur. Belə ki, iki il əvvəl İrlandiyannı Dublin şəhərində keçirilən xəstə uşaqların idman yarışına göndərdiyimiz 7 şagirdin hamisi qızıl medalla qayğıdır. İki aydan sonra Xüsusi Olimpiya Komitəsinin köməyi ilə otüstü xokkey üzrə yarışlarda iştirak etmək üçün 9 nəfər Yaponiyaya yola düşəcəkdir. Biz sizə və hörmətli Prezidentimizə həmişə minnətdar olacaqı.

**MEHRİBAN ƏLİYEV:** Bunlar bizim uşaqlardır, mənim üçün çox doğmadırlar. Uşaqlar, gənclər xalqımızın, müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir.

YUNESKO-nun xoşməramlı səfiri məktəbin məşət, sinif otaqlarına baxdı, akt salonunda uşaqların ifa etdiyi mahniya qulaq asdı, onlarla xatira şəkli çəkdirdi. Sonra yeməklərin keyfiyyəti, ərzaq anbarı ilə maraqlandı, yeməkhananın təmirinin zəruriliyini bildirdi.

2 fevral 2005

## HUMANİTAR FƏNLƏRİN MÜKƏMMƏL ÖYRƏDİLMƏSİ ÜÇÜN TƏDRİS BAZASI VARDIR

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fevralın 1-də Əzizbəyov rayonunun "Şimal" DRES qəsəbəsində yerləşən A.S.Makarenko adına humanitar təmayülli internat məktəbdə də olmuş, 560 şagirdin təhsil aldığı müəssisəsinin problemləri, şəraitli ilə maraqlanmışdır.

Xeyirxah işlərinə görə Mehriban xanıma minnətdarlığını bildirən direktor Fərhad Zeynalov hörmətli qonağı məlumat verərək dedi ki, 1953-cü ildən fəaliyyət göstərən, 56 müəllimin çalışdığı məktəbdə uşaqların təlim-tərbiyəsi üçün şərait yaradılmışdır. Burada 20 nəfər qacqın və məcburi köçküň yaşayır və onlar məktəbdə işlə təmin olunmuşlar. Humanitar fənlərin mükməmməl öyrədilməsi üçün xüsusi program hazırlanmışdır. Təhsil Nazirliyi məktəbi dərsliklərlə təmin edir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış Naxçıvanski adına Hərbi Liseyə uşaqlar buradan rus dilini dərinləşmiş program üzrə öyrənib gedirdilər. İndi buna ehtiyac qalmayıb, çünki liseydə dərslər Azərbaycan dilində keçilir.

Fondun prezidentinə gül dəstəsi təqdim edən 10-cu sınıf şagirdi Nərmin Lətifova dedi:

- Hörmətli Mehriban xanım, məktəbimizə xos gəlmisiniz. Biz sizinlə fəxr edir və minnətdarlığımızı bildiririk. Əminlik ki, bu gün yaddaşımızda daim qalacaq və gələcəkdə onu xatrələdiqə böyük qürur hissi keçirəcəyik.

XI sınıf şagirdi Hüseynxan Axundov isə Mehriban xanımı Gənclər

Günü münasibətlə ürəkdən təbrik etdi, ona cansağlığı, uzun ömür arzuladı və ulu öndərimizə həsr etdiyi şerî oxudu:

*Ölməz Heydər baba xalqın şöhrətin,  
Bu Yer kürəsinə yayıb gedibdir.  
Özü olmasa da bu gün bizimlə,  
Layiqli bir övlad qoyub gedibdir.*

Yataqxanada və istirahət otağında yaradılmış səliqə-səhmandan rəzilərini bildirən YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım əl işləri otağına, idman salonuna baxdı, yeməkxana və mətbəxlə tamış oldu, ingilis dili dörsini izledi, sambo yarışlarında rayonda birinci yeri tutmuş, əlaçı şagirdlərlə, uşaq taşkilatının üzvləri ilə sənimi görüşdü, onlara uğurlar arzuladı. Bildirildi ki, məktəbin klubunun təmiri üçün Təhsil Nazirliyi tərəfindən 145 milyon manat ayrılmışdır, yaxın vaxtlarda işə başlanacaqdır.

## XÜSUSİ INTERNAT MƏKTƏBLƏRİ YENİ KOMPÜTERLƏ TƏMİN OLUNACAQLAR

Heydər Əliyev Fonduñun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fevralın 1-də Bakının Əzizbəyov rayonunun Şüvələn qəsəbəsindəki yetim və valideyn himayəsindən məhrum olmuş əqli cahətdən qüsurlu uşaqlar üçün 1 nömrəli yardımçı internat məktəbə getmişdir. Burada hörmətli qonağı milli geyimli qızlar gül dəstəsi təqdim edilər.

1990-ci ildə istifadəyə verilən, hazırda 140-a yaxın şagirdi, 19 tərbiyəcisi və 24 müəllim heyəti olan məktəbin direktoru Mübariz Qasımov Fonduñ prezidentinə məlumat verdi ki, ikimərtəbəli yataqxanada 138 uşaq

yaşayır. Tədris korpusunda 14 sinif otağı vardır. Hazırda Avropa Birliyinin qrantı hesabına idman salonu tikilir. "Şevron" neft şirkəti məktəbin həyətində tərbiyə otağı inşa etmişdir.

Mehriban xanım Əliyeva yataqxana, istirahət, kompüter otaqları, yeməkxana və mətbəxlə tamış oldu, ət və digər ərzaq məhsullarının saxlandığı anbara baxdı, yeməyin keyfiyyəti ilə maraqlandı. Bildirildi ki, Azərbaycan Prezidentinin məlum fərmanına əsasən, bu ilin martundan xüsusi internat məktəblərə kompüterlər veriləcəkdir.

Sonra YUNESKO-nun xoşməramlı səfiri tədris korpusunu gəzdi, ümummilli liderimiz Heydər Əliyev hər olunmuş "Ömürlərdə yaşayan ömür" adlı fotoguşaya, Prezident İlham Əliyevin fealiyyətindən bəhs edən "Vətən layiqli oğullarına əmanatdır" adlı stendə, məktəblilərin müxtəlif yarışlarda qazandığı naiyyətləri eks etdirən "Biza sülh bəxs edin - biz sizə həyat" güşəsinə baxdı, sinif otaqlarında ana dili və təbəətsünəsləq dörsərinin gedisi izlədi, tədris programı ilə maraqlandı. 4-cü sinif şagirdləri "Heydər baba" şerini söylədilər, hörmətli qonağı da şərə salamladular:

Heydar baba, uşaqlar  
Sənin nəvələrindir,  
Onların məhbəbəti  
Dəryalardan dərindir.  
İlhamla birlikdə qoşa addımla,  
Açulsın qitənin hər guşəsinə,  
İşlə bir, sözü bir bu sən həyatda,  
Azəri qızına Allah yar olsun!

Mehriban xanım onlara təşəkkür etdi, əmək təlimi dərnəyində uşaq ların məşğələsinə, habelə əl işlərinə baxdı.

Prezidentin xanımına xatirə hədiyyəsi təqdim olundu.

## TÜRKAN QƏSƏBƏSİNDƏKİ XÜSUSİ INTERNAT MƏKTƏBINDƏ GÖRÜŞ

Həmin gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Əzizbəyov rayonunun Türkən qəsəbəsindəki Elmar Mirzəyev adına nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbində də olmuş, 169 şagirdin təhsil aldığı məktəbin problemləri, şəraiti ilə maraqlanmışdır.

Mehriban xanımı hörmət və ehtiramlı qarşlayan şagirdlər və müəllimlər məktəbə gəldiyinə görə ona minnətdarlıqlarını bildirdilər.

Fondun prezidenti məktəbin problemləri ilə maraqlandı. 36 tərbiyəçinin çalışdığı məktəbin direktoru İlham Ağayev bildirdi ki, bir neçə il əvvəl dam örtüyü təmir olunsa da, işlər keyfiyyətsiz görülmüşdür. İşıq, su daim olsa da, qaz sarıdan çətinliklər mövcuddur. Direktor tədris prosesindən də damışaraq dedi ki, burada xüsusi dərslər keçirilir. Şagirdlərin 134 nəfəri yataqxanada yaşayır. Logoped otağında uşaqlarla fərdi məşgül olunur və müəllimlər Moskva Pedaqoji İnstitutunu bitirmiş ali təhsilli kadrlardır.

Mehriban xanım Əliyeva dərsliklərlə, tədris, təlim-tərbiyə prosesi ilə maraqlandı, ayrı-ayrı siniflərdə şagirdlərlə səmimi görüşərək, onların bilik səviyyəsinə xüsusi diqqət yetirdi, dərslərində uğurlar arzuladı. Fondun prezidenti daha sonra yataqxana və yeməkxana ilə tamış oldu, yeməyin keyfiyyəti ilə maraqlandı, ərzaq anbarına baxdı. Məktəbdə təmir işlərinin aparılmasının zəruriyi vurğulandı.

Təhsil naziri Misir Mərdanov, Prezident Administrasiyasının şöba müdürü Fatma Abdullazadə də adları çəkilən məktəblərdə olmuşlar.

2 fevral 2005

## UŞAQLARIN TƏLİM-TƏRBİYƏSİ İŞİNİN, YAŞAYIŞ ŞƏRAİTİNİN DAHA DA YAXŞILAŞDIRILMASI AZƏRBAYCAN DÖVLƏTİNİN ALI MƏQSƏDLƏRİNİNDƏN BİRİDİR

HEYDƏR ƏLİYEV FONDUNUN  
PREZİDENTİ MEHRİBAN XANIM ƏLİYEVA  
BAKİDAKİ INTERNAT MƏKTƏBLƏRDƏ OLMUŞDUR

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Fondun hazırladığı Bakı şəhərinin internat məktəbləri və uşaq evləri ilə tanışlıq üzrə dördmərhələli programın birinci mərhələsi çərçivəsində fevralın 2-də paytaxtın Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində yerləşən əqli cahətdən qüsurlu uşaqlar üçün 3 nömrəli internatda olmuşdur. Uşaqlar və müəllimlər Mehriban xanımı və qızı Leylanı səmimiyyətlə qarşılıdlar, güllə dəstəsi təqdim etdilər.

Direktor Taleh Məmmədov məlumat verdi ki, 1984-cü ildən fəaliyyət göstərən internatda 176 uşaqın təlim-tərbiyəsi ilə 17 müəllim məşğul olur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan internata Norveç Humanitar Təşkilatının nümayəndələri da vaxtaşısı baş çəkirlər.

Mehriban xanım ayrı-ayrı otaqlara, idman salonuna baxdı, uşaqları istirahəti ilə maraqlandı. İngiltərənin Azərbaycana Birgə Yardım Təşkilatının nümayəndələri ilə görüşüb söhbət edən YUNESKO-nun

xoşməramlı səfirinə onların internat məktəblərində gördüyü işlər, birlilik program çərçivəsində keçirdikləri tədbirlər və göstərdikləri yardımalar barədə məlumat verildi.

Fondun prezidenti yeməkxana və mətbəxlə də tanış oldu, buradakı avadanlığın yaxşı vəziyyətdə olmasından, uşaqlara verilən yeməyin keyfiyyətindən razı qaldığını bildirdi.

## İNTERNAT MƏKTƏBLƏRDƏ ŞƏRAİTİN YAXŞILAŞDIRILMASI ZƏRURİDİR

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fevralın 2-də Bakının Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsindəki yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinə gelmişdir.

Uşaqlar hörmətli qonağı böyük məhəbbətlə qarşılıdalar.

Məktəbin direktoru Kamran Hacıyev məlumat verdi ki, burada 53 pedaqoji işçi 299 uşaqın təlim-tərbiyəsi ilə məşğul olur. Yerli icra həkimiyəti tərəfindən vaxtaşırı kömək göstərilər də, binanın tamira ehtiyacı vardır, vəsait də azlıq edir. Burada bir uşağa gündəlik 7500 manatlıq yemək verilir ki, bu da azdır. İstilik sistemi bərbad vəziyyətdədir.

Bildirildi ki, ümumiyyətlə, Əzizbəyov rayonunda olan bu tipli 41 məktəbin təmirinə keçən il 600 milyon manat (təqribən hər birinə 15 milyon) vəsait ayrılmışdır. Bununla cari təmir işləri aparılsa da, əsaslı iş görməyə kifayət etmir. Yataqxana binaları darısqallıq edir.

Fondun prezidenti məktəbin xüsusi təhsil programı ilə maraqlandı, ayrı-ayrı sinif otaqlarını, yataqxana binalarını, yeməkxana və mətbəxi gəzərək, vəziyyətlə ətraflı tanış oldu.

## XÜSUSİ MƏKTƏBİN ƏSASLI TƏMİRƏ EHTİYACI VARDIR

Bu fikri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Bakının Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsindəki ciddi tərbiyə şəraitinə ehtiyacı olan oğlanlar üçün xüsusi məktəbdə olarkən bildirmişdir.

Hörmətli qonağı məktəbdə gül-cicakla qarşılıdalar. 124 sağirdin təhsil aldığı, 26 tərbiyacının çalışdığı məktəbin direktoru Nadir Əhmədov Mehriban xanuma məlumat verərək dedi ki, 3 korpusdan ibarət bu təhsil ocağı indiyədək təmir olunmamışdır. Keçən il ayrılan vəsait hesabına yataqxananın bir hissəsi təmir olunsa da, vəsait çatışmadığına görə işlər yarımcıq qalmışdır.

Mehriban xanım Əliyeva II-IX siniflərdə şagirdlərin təhsili ilə maraqlandı, idman salonu, kitabxana, tibb mənləqəsi, yataqxana, yeməkxana və mətbəxlə tamış oldu, yeməyin keyfiyyəti ilə maraqlandı, ərzaq məhsullarının saxlandığı anbara baxdı. Söhbət zamanı məktəbdə şəraitin yaxşılaşdırılması üçün mühüm işlərin görülməsinin zəruriyyəti, binanın əsaslı təmirə ehtiyacının olması xüsusi vurgulandı.

## BÜTÜN PROBLEMLƏR BİRLİKDƏ HƏLL EDİLƏCƏKDIR

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fevralın 2-də Əzizbəyov rayonunun Buzovna qəsəbəsində yerləşən sanatoriya tipli 13 nömrəli internat məktəbinə getmiş, 330-a yaxın şagirdin oxuduğu, 56 müəllimin çalışdığı bu təhsil ocağının vəziyyəti, problemləri ilə tanış olmuşdur.

Direktor Nizaməddin Məmmədov və müəllimlər hörmətli qonağı səmimiyyətlə qarşılıyaraq, uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Onlar 43 il faaliyyət göstərən məktəbin əsaslı təmirinə kömək olunmasını xahiş etdilər.

Mehriban xanum dedi ki, Heydər Əliyev Fondu xüsusi program həzırlmışdır. Mən bütün internat məktəblərini gəzib tanış oluram və bütün problemləri birlikdə həll edəcəyik. Əlbəttə, heç bir fond bu işlərin öhdəsindən tək gələ bilməz. Təbii ki, dövlət strukturları, ictimaiyyət yardım göstərməlidir. Hər halda, buna ehtiyac var, çünki məktəblərin əksəriyyəti da belə vəziyyətdədir.

Fondun prezidenti dərs prosesini izlədi, müxtəlif siniflərdə oxuyan şagirdlərin bilik səviyyəsinə xüsusi diqqət yetirdi. Sonra istedadlı uşaqların rəsmilərindən ibarət sərgi, yataqxana və yeməkxana ilə tanış olundu.

Məktəblə tanışlıqdan sonra Mehriban xanım Əzizbəyov Rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin rəhbərlərindən müvafiq layihə və təkliflər hazırlanaraq təqdim olunmasını xahiş etdi.

Təhsil naziri Misir Mərdanov, əmək və əhalinin sosial müdafiəsi nəziri Əli Nağıyev, Prezident Administrasiyasının şöbə müdürü Fatma Abdullazadə də adları çəkilən məktəblərdə olmuşlar.

## UŞAQLAR HEYDƏR BABANIN DİQQƏT VƏ QAYĞISINI UNUTMURLAR

Heydər Əliyev Fonduunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fevralın 2-də Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəm adına xarici dillər təmayülli 3 nömrəli əsas internat məktəbində də olmuşdur. Şagirdlər Mehriban xanımı və qızı Leylanı gül-ciçəklə qarşılıdlar.

Əsasən ərab, fars, ingilis dilinin tədris olunduğu məktəbin direktoru Ənvər Mustafayev məlumat verdi ki, burada müxtalif rayonlardan gəlmış 750 uşaq təhsil alır. Onların 100 nəfəri yataqxanada yaşayır, qalanları isə dərsdən sonra evlərinə gedirlər. Şagirdlər arasında şəhid, qacqın və məcburi körükün ailələrindən olan uşaqlar da vardır.

Mehriban xanım Əliyeva müəllimlərin problemi ilə maraqlandı. Onlar YUNESKO-nun xoşməramlı səfirinə xeyirxah fəaliyyətinə görə minnətdarlıqlarını bildirərək dedilər ki, ulu öndərimiz Heydər Əliyev daim Vatan sevgisi ilə yaşamış, gələcək nəsillərə, uşaqlara həmişə böyük diqqət və qayğı göstərmişdir. Bütün xalqımız kimi uşaqlar da bu-nu heç vaxt unutmırlar.

Şagirdlər Heydər babaya qılqlırinə sevgi və məhəbbəti şerlərlə ifadə etdilər:

Qəlbi təmiz insanların,  
Görən gözü Heydər baba!  
Beşikdəki körpələrin,  
Şirin sözü Heydər baba!

Biz övladıq, o bir ata,  
Əlimizdən tutu-tuta,  
Çatdırıcı xoşbəxt həyata,  
Xalqımızı Heydər baba!

Mehriban xanım Əliyeva istedadlı uşaqlara təşəkkür edərək, onlara dərslərində uğurlar arzuladı, məktəbin ümumi vəziyyəti, tədris prosesi ilə tanış oldu.

## HEYDƏR ƏLİYEV FONDUNDA AZƏRBAYCAN MUĞAMLARI İLƏ BAĞLI LAYİHƏLƏRİN TƏQDİMATI KEÇİRİLMİŞDİR

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlısı. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri Mehriban xanım Əliyeva fevralın 2-də Azərbaycan muğamları ilə bağlı layihələrin təqdimat mərasimini keçirmişdir.

Fondun binasında təşkil olunmuş tədbirə dəvət edilən tanınmış müsiqisünaslar, muğam ustaları, müsiqicilər, sənətşünaslar əvvəlcə xalqımızın ümummilli liderinin həyat və fəaliyyətini öks etdirən sərgiya baxıdlar, ulu öndərin nurlu xatirəsini ehtiramlı yad etdilər.

Mehriban xanım Əliyeva mərasimi açaraq, Fond barədə iştirakçılara məlumat verdi və bildirdi ki, Heydər Əliyev Fondunun əsas məqsədi ulu öndərin ırsının dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılmasıdır. Fondun bu gün həyata keçirdiyi xeyirxahlıq, mərhəmət missiyasından danışan Mehriban xanım Əliyeva Prezident Heydər Əliyevin muğama, bu sənətin ifaçılarına həmişə böyük diqqət göstərdiyini vurğuladı. Azərbaycanda müsiqi ənənələrinin yaşadılmasında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin arzu və istəklərinin həyata keçirilməsi baxımından Azərbaycan muğamları ilə bağlı layihələrin təqdimatının əhəmiyyətindən danışı.

Mərasim iştirakçılarına videolentlər vasitəsilə göstərilən "Muğam-ırs", "Muğam-dəstgah", "Muğam-ensiklopediya", "Muğam-internet", "Muğam-antoloziya", "Muğam aləmi" və "Muğam Mərkəzi" layihələrində bu müsiqi növünün unudulmuş səhifələri yada salındı, hər bir layihə barədə ətraflı məlumat verildi, ustad sənətkarların ifasında ayrı-ayrı muğam parçaları səsləndirildi. Layihələrin rəngarəngliyi,

xronologiya baxımından tarixiliyi və böyük əhəmiyyəti xoş təəssürat doğurdu.

Sonra dəyirmi masa arxasında layihələr barədə müzakirələr aparıldı. Müsiqisünas Nigar Axundova, Milli Müsiqi Akademiyasının rektoru Siyavuş Kərimi, Bakı Müsiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, müsiqisünas Həsən Adıgozəlzadə, AMEA-nın əməkdaşı Sənəbər Bağırova, Bakı Müsiqi Akademiyasının professoru Zemfira Səfərova, xalq artistləri, Prezident təqaüdçüləri Habil Əliyev, Canlı Əkbərov, "Space" televiziyonun əməkdaşı Nadir Axundov, Bəstəkarlar İttifaqı sədrinin müavini Ramiz Zöhrabov, xalq artisti Ramiz Quliyev, Bakı Müsiqi Akademiyasının professoru Nərgiz Paşayeva, Prezident Administrasiyasının şöbə müdürü Fatma Abdullazadə, Dövlət Səsyzmalar Arxivinin müdürü Yaqub Mədətov, Bakı Müsiqi Akademiyasının aspirantı Əliağa Sadiyev layihənin Azərbaycan mədəniyyəti, milli-mənəvi sərvətimiz olan muğamın inkişaf etdirilməsi, qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün çox dəyərli olduğunu söylədilər, təkliflərini verdilər. Bildirildi ki, Azərbaycanda dünya səviyyəli Muğam Mərkəzini yaratmaqla, muğam simpozionları keçirməklə, kütłəvi təbliğat vasitələrində muğam ifaçılığına qədərincə yer verilməklə və təqdim edilən layihələri reallaşdırmaqla xalqımızın böyük sərvəti olan muğamı dünyada daha geniş təbliğ etmək mümkündür.

Mehriban xanım Əliyeva müzakirələri yekunlaşdıraraq öz fikirlərini söylədi, müzakirədə səslənən təkliflərin nəzərə alınacağını, muğamla bağlı hazırlanmış mükəmməl layihənin reallaşması üçün bütün sənət adamlarının köməyindən istifadə olunacağını və belə görüşlərin onanaya çevriləcəyini vurğuladı.

3 fevral 2005

## UŞAQLARIN TƏLİM-TƏRBİYƏSİ İŞİNİN, YAŞAYIŞ ŞƏRAİTİNİN DAHA DA YAXŞILAŞDIRILMASI AZƏRBAYCAN DÖVLƏTİNİN ALI MƏQSƏDLƏRİNDƏN BİRİDİR


HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ  
MEHРИBAN XANIM ƏLİYEVA BAKIDAKI XÜSUSİ  
İNTERNAT MƏKTƏBLƏRDƏ OLMUŞDUR

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşmərənlı  
səfiri Mehriban xanım Əliyeva Fondun hazırladığı Bakı şəhərinin in-  
ternat məktəbləri və uşaq evləri ilə tanışlıq üzrə dördnəhələli proq-  
ramının dördüncü mərhələsi çərçivəsində fevralın 3-də paytaxtın Sabun-  
çu rayonunun Bilgah qəsəbəsindəki əqli cəhətdən qüsurlu uşاقlar  
für 11 nömrəli yardımçı internat məktəbində olmuşdur. Uşاقlar və  
müəllimlər Mehriban xanımı səmimiyyətlə, gül-cicəkla qarşılıdlar.

Məktəbin direktoru Mehpara Cəfərova bildirdi ki, 1940-ci illərdə ti-  
kilib istifadəyə verilən bina inidiyədək əsaslı təmir olunmamışdır. Pilot  
dərslerinin keçirilməsi üçün Fransanın "Total" neft şirkəti tərəfindən  
10 sinif otağından ibarət yardımçı bina inşa olunmuşdur. Burada sağ-  
lam və xəstə uşaqların adaptasiyası üçün şərait yaradılmışdır. 396 şə-  
girdin oxuduğu və 56 müəllimin çalışdığı məktəbin təmirlə bağlı ciddi  
problemləri vardır.

Mehriban xanım ayrı-ayrı sinif otaqlarına baxdı, dərs prosesini izlə-  
di, uşaqların təhsil səviyyəsi, idman salonu, tikiş, dərzilik, xalçatouxu-







ma və əmək təlimi emalatxanası, yataqxana, yeməkxana ilə tanış ol-  
du, uşaqların əl işlərinə baxdı. O, məktəb binasının tamiri ilə bağlı  
problemələrin həlli üçün lazımi tədbirlərin görələcəyini vurğuladı.

## TƏMİR İŞLƏRİ BU İLİN MAYINADƏK BAŞA ÇATACAQDIR

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı  
safiri Mehriban xanım Əliyeva fevralın 3-də Sabunçu rayonunun Maş-  
tağa qəsəbəsindəki yetim və valideyn himayəsindən məhrum olmuş  
uşaqlar üçün 1 nömrəli xüsusi internat məktəbinə getmişdir. Burada  
hörmətli qonağı ehtiramlı qarşılıqlar.

İki tədris korpusundan və bir yataqxana binasından ibarət məktəb  
Avropa Birliyinin Azərbaycana yardım programı çərçivəsində ayrılmış  
vəsait hesabına əsaslı təmir edilir.

Məktəbin direktoru Zaur Quliyev bildirdi ki, 204 şagirdin oxuduğu  
və 60 pedaqoji işçinin çəhəndə məktəbdə təmir işləri bu ilin mayinadək  
tam başa çatdırılacaqdır. Lakin binaların qızdırılması və avadanlıqla  
təchizat sarıdan çatınlıklar mövcuddur.

Fondun prezidenti tam təmir olunmuş birinci tədris korpusu ilə, ye-  
məkxana, mətbəx, sinif otaqları ilə tanış oldu, bu təhsil ocağının ava-  
danlıqla təchizinə kömək göstəriləcəyini vurğuladı.

## UŞAQLAR ÜÇÜN HƏR CÜR ŞƏRAİT YARADILACAQDIR

Həmin gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun  
xoşməramlı safiri Mehriban xanım Əliyeva Sabunçu rayonunun Pirşa-  
ğı qəsəbəsindəki sanatoriya tipli 10 nömrəli internat məktəbi ilə də ta-  
niş olmuşdur. Direktor Dilarə Həsənova məktəb haqqında məlumat

verarak dedi ki, buradakı şagirdlər əsasən yel xəstəlikləri olan uşaqlardır. 545 uşaqın 445-i yataqxanada qalır, qalanları isə valideynləri dərsdən sonra evlərinə aparırlar. Bu məktəb də Avropa Birliyinin yardımını ilə təmir olunur və burada uşaqlar üçün hər cür şərait yaradılacaqdır. YUNESKO-nun xoşməramlı səfiri 1961-ci ildən fəaliyyət göstərən bu tərbiyə ocağının təmir olunmuş otaqlarına, şagirdlərin əl işlərinə baxdı və uşaqlar üçün yaradılmış şəraitdən razılığını bildirdi.

## TƏDRİS PROGRAMLARINDA ƏMƏK DƏRSLƏRİNƏ DAHA ÇOX ÜSTÜNLÜK VERİLİR

Bu barədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya fevralın 3-də Suraxani qəsəbəsindəki əqli cəhətdən qüsurlu uşaqlar üçün 7 nömrəli internat məktəbinde olarkən məlumat verilmişdir. Fondun prezidenti sinif otaqları, akt və idman salonları, yataqxana, yeməkxana və matbəxlə tanış oldu. Əl işlərdən ibarət sərgiya baxdı, yeməklərin keyfiyyəti ilə maraqlandı.

Direktor Qabilə Bağırova bildirdi ki, məktəbin 326 şagirdi, 67 pedagoji işçisi vardır. Əmək dərslərinə ciddi fikir verilir. Uşaqlar IX sinifi bitirdikdən sonra Əhmədli qəsəbəsində yerləşən 1 nömrəli peşə məktəbinə göndərilirlər.

Direktor məktəbdə qızdırıcı sistemin ala-yarımçıq işlədiyini də xatırladı. Mehriban xanım problemlərin həlli üçün tədbirlər görüləcəyini söylədi.

Məktəbə gəlməsindən xatirə olaraq, Fondun prezidentinə hədiyyə təqdim edildi.

## DİPLOMATİK KORPUSUN UŞAQ EVLƏRİNƏ YARDIMI TƏQDİRƏLAYIQDIR

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanımı Əliyeva fevralın 3-də Suraxani rayonunun Yeni Güncəli qəsəbəsindəki 2 nömrəli uşaq evində olmuş, burada yaradılmış şərait yüksək qiymətləndirmişdir.

Müdir Sevda Hacıyeva burada 145 uşaqın təlim-tərbiyası ilə 19 pedagoğun məşğul olduğunu bildirdi.

Mehriban xanım Əliyeva uşaq evi ilə tanış oldu, Yaponiya, Türkiyə, ABŞ saflıqlarının buranın problemlərinin həllinə kömək göstərməldən, ABŞ-in hərbi attaşesinin yardımı ilə xüsusi yeməkxananın tikiləcəyindən məmənnənliliyini söylədi.

Özfəaliyyət kollektivinin çıxışı, uşaqların söylədikləri şerlər maraqla qarşılandı. Mehriban xanım uşaqlarla xatirə şəkli çəkdirdi.

Uşaqlar Heydər Əliyev Fondu "Bütün dünyanın uşaqları" adlı rəsmi əsəri hədiyyə etdilər.

## BAKİNIN NƏRİMANOV RAYONUNDAKI PSIXONEVROLOJİ UŞAQ EVİ İLƏ TANIŞLIQ

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fevralın 3-də Bakının Nərimanov rayonundakı psixonevroloji uşaq evinə getmişdir. Onu burada səmimiyyətlə, gül-çiçəklə qarşılıqlı.

Uşaq evinin direktoru İradə Musayeva məlumat verdi ki, hazırda 73 uşaqın olduğu, müasir tibbi ləvazimatlarla təchiz edilmiş bu müəssisəsinin binasının təmiri üçün Bakı Baş Səhiyyə İdarəsi vaxtaşırı kömək edir. Heç

bir ciddi problem yoxdur, bəzi çəlinliklər var, bunlar da il ərzində bütçədən ayrılan vəsait hesabına aradan qaldırılacaqdır.

Fondun prezidenti usaq evində yaradılmış şəraitlə, balacaların əl işləri ilə tanış oldu, müayinə və müalicə prosesi, uşaqlara verilən yeməklərin keyfiyyəti ilə maraqlandı.

## ANA NƏVAZİŞİNDƏN MƏHRUM OLAN KÖRPƏLƏR SAÇLAM BÖYÜMƏLİDİRLƏR

Həmin gün Heydar Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Nəsimi rayonundakı 1 nömrəli körpələr evində də olmuşdur.

Diqqət və qayğıya, balacalara baş çəkdiyinə görə hörmətlə qonağa təşakkür edən körpələr evinin direktoru Nəhayət Əliyeva bildirdi ki, burada 46 kimsəsiz uşaqa yüksək soviyyədə qulluq edilməsi üçün Şəhiyyə Nazirliyi və yerli icra həkimiyyəti tərəfindən hər cür kömək göstərilir. Müxtəlif humanitar təşkilatların da köməyi vardır. Uşaqlara 3 yaşadək burada baxıxır.

Yataq, müayinə otaqlarında balacalara baş çəkən Mehriban xanım Əliyeva onlara əsl valideyn sevinci bəxş etdi, Fatima və Zəhra əkiz bacılarını, digər körpələri qucağına alaraq bağırma basdı, ana-nəvazisindən məhrum olan fidanların qidalanması, müayinəsi, sağlam böyümələri üçün yaradılmış şəraitlə tanış oldu.

YUNESKO-nun xoşməramlı səfiri görülən işlərdən razılığını vurğulayaq. kimsəsiz uşaqların gələcəkdə cəmiyyətdə layıqli yerlərini tutmaları üçün bundan sonra da hər cür tədbirlərin görütləcəyini bildirdi.

Təhsil naziri Misir Mərdanov, Prezident Administrasiyasının şöbə müdürü Fatma Abdullazadə tədbirdə iştirak edirdilər.

4 fevral 2005

## CƏMIYYƏTDƏ YARDIMA ƏN ÇOX EHTİYACI OLAN İNSANLARA DİQQƏT VƏ QAYĞI HEYDƏR ƏLİYEV FONDUNUN FƏALİYYƏTİNİN ÖNCÜL İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR

HEYDƏR ƏLİYEV FONDUNDA TALASSEMIYA  
PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞ  
“DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR

Fevralın 8-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə talassemiya problemlərinə həsr olunmuş “Talassemiyasız həyat naminə” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

Tədbirə dəvət olunmuş müxtəlif beynəlxalq səhiyyə təşkilatlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun, iri yerli və xarici şirkətlərin nümayəndələri, beynəlxalq ekspertlər əvvəlcə, xalqımızın ümummilli liderinin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxdilar, ulu öndərin nurlu xatırmasını ehtiramla yad etdilər.

Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyeva tədbiri açaraq iştirakçıları, o cümlədən ABŞ-in Çikaqo Reproduktiv Genetika Elmi Tədqiqat İnstitutunun direktoru Ənvar Quliyevi salamladı. O, fond baradə məlumat verərək bildirdi ki, Heydər Əliyev Fondunun əsas məqsədi ulu öndərimizin Vətən, xalq üçün göstərdiyi xidmətləri, onun ümumbaşarı ideyalarını, zəngin ırsını təblig etmək, gənclər və gələcək nəsillər üçün qoruyub saxlamaqdır. Fondun coxşa-

xalı fəaliyyətinin öncül istiqamətlərindən biri cəmiyyətimizdə yardımə ən çox ehtiyacı olan insanlara diqqət və qayğıdır. Bu, ilk növbədə, qacqın və məcburi köçkün ailələri, uşaq evləri, internat məktəblərində tərbiyə alan uşaqlar və əlbəttə, müxtəlif xəstəliklərdən azıyyət çəkən insanlardır. Fondun bu istiqamətdə qısa zamanda bir neçə böyük layihə (diabetli uşaqlara ən yüksək qayğı, uşaq evi və s. internat məktəblərinin inkişafı, "Mən Azərbaycanı sevirəm" rəsm sərgisi, qacqın və məcburi köçkün ailələrindən olan uşaqlarla görüşlər və) hazırlanıb həyata keçirmişdir. Talassemiya xəstəliyinin ölkəmiz üçün çətin problemlərdən biri olduğunu konkrel faktllarla diqqətə çatdırın Mehriban xanım xatırladı ki, Azərbaycanda talassemiya haqqında ilk məlumatlar keçən əsrin 50-ci illərindən sonra alınmışdır. Azərbaycannı bir sıra rayonlarında talassemiya geninin yayılma taleyi dünya üzrə rekord göstəriciyə çatır. Talassemiya daşıyıcılarının əhalinin sayına görə orta nisbəti 8%-ə barabərdir. Yəni respublikamızın hər 12 sakinindən biri bu patoloji genin daşıyıcısıdır. Hər il 200-ə qədər böyük BETA-talassemiya xəstə uşaq anadan olur. Yaşayan böyük talassemiya xəstələrinin sayı isə 2 mindən artıqdır. Əslində bu rəqəmlər daha da yüksək olabilir. Çünki ölkəmizin bəzi ucqar rayonlarında talassemiya diaqnozu qoyulmur və anadan olan uşaq xüsusi müayinələrdən keçmir, əfsuslar olsun, həyatının ilk illərində vəfat edir və ölümünün səbəbi də bilinmir. Dünya sahiyyə təşkilatının proqnozuna görə, Azərbaycanda talassemiyanın proflaktikası lazımdır təşkil edilməsə, bu xəstəliyə düşər olmuş xəstələrin sayının 45 il ərzində 16 minə çatacağını xatırladın. Mehriban xanım Əliyeva bildirdi ki, hazırda Heydər Əliyev Fondu talassemiya xəstəliyinin qarşısını almaq məqsədi ilə böyük bir program üzərində işləyir.

Həmin programın əsas istiqamətlərini iştirakçıların diqqətinə çatdırın Fondu prezidenti dedi ki, bunlar ictimaiyyətin, xarici ölkələrin və

Beynəlxalq Talassemiya Federasiyasının diqqətini bu problemin həlli yollarının araşdırılmasına cəlb etmək, Azərbaycanda talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən ixtisaslaşdırılmış mərkəzin və qan bankının yaradılması, talassemiyanın azıyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün könlülli donor xidmətinin inkişaf etdirilməsi, talassemiyanın yayılmasının qarşısının alınmasından ötrü əhalinin maarifləndirilməsi və prenatal diaqnostika üsulu vasitəsilə xəstəliyin proqnozlaşdırılması (xüsusilə bu yeni ailələrə aiddir), talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi çərçivəsində ölkəmizdə yüksək ixtisasi kadrların hazırlanmasıdır.

Sonra mövzu ətrafında müzakirələr oldu.

Səhiyyə nazirinin müavini Elsevar Ağayev, ABŞ-in Çığkaqı Reprodiktiv Genetika Elmi Tədqiqat İnstitutunun direktoru Ənvər Quliyev, İtaliyanın Bakıdakı səfiri Marqarita Kosta, B.A.Eyvazov adına Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun direktoru Azad Hacıyev, "Savab dünyası" Talassemiya Assosiasiyanın prezidenti Naila Quliyeva, "Barmek" şirkətinin prezidenti Hüseyin Arabul, israilin Bakıdakı səfiri Eytan Naye və Milli Məclisin deputatı Vəsadət Əzizov çıxış edərək, adıçəkilən program barədə, habelə talassemiya xəstəliyi ilə mübarizə aparan və artıq müsbət natiçələr əldə edən bir sıra xarici dövlətlərlə, o cümlədən İtaliya, Yunanistan və Türkiyə ilə əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini açıqladılar, təkliflərini söylədilər.

Heydər Əliyev Fonduun bu xeyirxah təşəbbüsünü yüksək qiymətləndirən natiqlər vürgüldərək, bu bələnin aradan qaldırılması üçün hazırda Azərbaycanda bütün imkanlar mövcuddur. Fondu bu problemdə xüsusi diqqət yetirməsi də əminlik yaradır ki, ölkəmizdə talassemiyalı uşaqlara xüsusi qayğı göstəriləcək, onların başqa ölkələrdəki kimi

tam dəyərli həyat süra bilmələri və cəmiyyətə integrasiya olunmaları üçün əlindən gələni əsirgəməyəcəkdir.

Çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin səhiyyə-yə göstərdiyi diqqət və qayğını xatırlatırlar, Azərbaycan parlamentində müvafiq qanun layihələrinin hazırlanması və qəbulu ilə bağlı məsə-lərdən söz açıdlar. Xüsusi vurğulandı ki, Prezident İlham Əliyevin tapşırığı ilə yeni tibbi texnologianın təbliği və avadanlığın alınması üçün bu il dövlət büdcəsində ayrılan vəsaatin həmi 15 qat artırılmışdır.

Mehriban xanım Əliyeva "dayirmi masa" ya yekun vuraraq dedi ki, hesab edirəm, çox vacib və dəyərli müzakirələr oldu. Talassemiyanadən ən çox uşaqlar azab çəkirlər. Xəstəlik böyük-kiçik tammasa da, uşaq-ların azabı daha ağrıcıdır. Amma dünyada bu xəstəlikdən tamamilə sağalan insanlar var. Ona görə çox böyük iş görmək lazımdır və bunun öhdəsindən yalnız birlikdə galınmak olar. Həm dövlət, həm də ictimaiyyət, fondlar, imkanlı insanlar birlikdə bu bələnin qarşısını ala bilərlər. Heydər Əliyev Fondu üçün isə əsas məsələ ixtisaslaşdırılmış mərkəzin və qan bankının yaradılmasıdır. Beləliklə, biz bu gün bu problemiin həlli yolunda birinci addımı birlikdə atdıq. Heydər Əliyev Fondu bu is-tiqamətdə hər bir yardımçı dəstəkləyir və təklifləri gözləyir.

9 fevral 2005

## AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN DOSTLARI FONDU FİLARMONİYADA MUĞAM AXŞAMI TƏŞKİL ETMİŞDİR

Azərbaycan Mədəniyyətinin Dostları Fonduun və YUNESKO-nun "Muğam dəstəgahları" layihəsi çərçivəsində fevralın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam axşamı təşkil olunmuşdur.

Salona toplasən muğamsevərlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və YUNESKO-nun xoşməramlı safiri, Azərbaycan Mədəniyyətinin Dostları Fonduun rəhbəri Mehriban xanım Əliyevəni hərarətlə qarşılıqlı.

Muğam axşamını Asəf Zeynalli adına Musiqi Kollécində təhsil alan gənc xanəndələr "Çahargah" təsnifi ilə açıdlar. Sonra muğam ustası, xalq artisti Ağaxan Abdullayevin ifasında "Zabol-segah" səsləndi.

Fasıl zamanı Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva respublikamızın görkəmli ziyahları, mədəniyyət və incəsənat xadimləri ilə görüşüb ətraflı səhəbət etdilər. Dövlətimizin başçısı onların qayğıları və problemləri ilə maraqlandı. Xalq artistləri Əlibaba Məmmədov, Canəli Əkbərov incəsənat xadimlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev dərin təşəkkürlərini bildirdilər. Onlar Azərbaycan xalq musiqisinin misilsiz sərvəti olan muğamların dünyada təbliği sahəsində Azərbaycan Mədəniyyətinin Dostları Fonduun məqsədyönlü fəaliyyətinin respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini də qeyd etdilər.

Prezident İlham Əliyev Azərbaycanın mədəni irlisinin qorunmasının, bütün dünyada daha geniş və ən yüksək səviyyədə təbliğ olunmasının

zəruriliyini vurğuladı.

Fasilədən sonra müğam ustaları - xalq artisti Arif Babayev, əməkdar artistlər - Könül Xasiyeva, Nəzakət Teymurova, Aygün Bayramova, habelə Fehruz Səxavət, Səbuhi İbayev və Sabir Abdullayevin ifa etdikləri "Şur" dəstəgahı gurultulu alqışlarla qarşılındı.

Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezident Administrasiyasının rəhbəri Rəmiz Mehdiyev, nazirlər, komitələrin, şirkətlərin başçıları, paytaxt iclimaiyyətinin nümayəndələri müğam axşamında olmuşlar.

*19 fevral 2005*

## **YENİ MİNİATÜR KİTAB ÇAPDAN ÇIXMIŞDIR**

Azərbaycan Respublikası "Kitab" cəmiyyətinin xatı ilə nəfis tərtibatda "YUNESKO-nun xoşməramlı səfiri" adlı miniatür kitabı çapdan çıxmışdır.

Yüksək poliqrafik səviyyədə, super cilddə, 38x51 millimetr ölçüdə olan miniatür kitabda 2004-cü il sentyabrın 9-da Parisdə YUNESKO-nun iqtamətgahında Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri fəxri adının verilməsi münasibatlı keçirilən mərasimə dair materiallar öz əksini tapmışdır. Kitabda YUNESKO-nun baş direktoru Koishi Matsuuranın, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çıxışları və Azərbaycan Prezidenti İlham Əliyevin nitqi Azərbaycan, rus və ingilis dillərində verilmişdir.

Respublika "Kitab" cəmiyyətinin sadri Zərifə Salahovanın təşəbbüsü ilə nəşr olunan 176 səhifəlik miniatür kitabda verilən rəngli 12 fotosəkil də müasir kitab sənətinin və qrafikasının qabaqcıl nailiyyətlərinin göstəricisi hesab olunmalıdır.

Z.Salahova müxbirimizə demişdir: "Bu gün Azərbaycanın mədəni irlisinin qorunmasında, onun beynəlxalq aləmdə təbliğində böyük xidmətlər göstərən Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi milli mədəniyyətimizin tarixində əlamətdar hadisədir. 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış Azərbaycan Mədəniyyətinin Dostları Fondunun indiyədək uğurlu fəaliyyəti bunun bir daha bariz nümunəsidir. Mehriban xanım Əliyeva musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi, uşaql-

ların sağlamlığını qorunması və bir çox sahələrdə də özünün xoşməramlı fəaliyyəti ilə xalqına xidmət göstərir. Kitabsevərlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanan bu yeni nəşr cari ildə ABŞ-da keçiriləcək miniatür kitab sərgisində nümayiş etdiriləcəkdir".

Kitab "İndiqo" nəşriyyatında çap olunmuşdur.

19 fevral 2005

**HEYDƏR ƏLİYEV FONDU  
“UŞAQ EVLƏRİ VƏ INTERNAT  
MƏKTƏBLƏRİNİN İNKİŞAFI”  
PROQRAMININ HƏYATA  
KEÇİRİLMƏSİNİ DAVAM ETDİRİR**

Heydər Əliyev Fondunda "Uşaq evləri və internat məktəblərinin inkişafı" programının reallaşmasının gedişinə həsr edilmiş "dəyirmi mas" keçirilmişdir. Görüşdə Bakıda uşaq evlərinin və internat məktəblərin rəhbərləri, əlaqədar nazirləklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

Tədbir başlanmadan əvvəl iştirakılara bu programın Bakıda həyata keçirilməsinin gedişi, Fondun prezidenti Mehriban Əliyevanın uşaq evlərinə və internat məktəblərə baş çəkməsi, burada uşaqlarla görüşləri, özünün bütün siyasi fəaliyyəti arzində millətin gələcəyi olan uşaqların sağlamlığına daim diqqət yetirmiş ulu öndərimizin adını daşıyan Fondun rəhbərliyi tərəfindən onlara göstərilən qayğı və himaya barədə film nümayiş etdirildi.

Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva "dəyirmi mas"nın açılışında çıxış edərək dedi ki, Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan cəmiyyətinin müdafiəyə ən çox ehtiyacı olan üzvlərinə - uşaq evləri və internatlardakı uşaqlara və yeniyetmələrə, qacqın və məcburi köçkün uşaqlarına, habelə müxtəlif xəstəliklərə mübtəla olan uşaqlara yardım göstərilməsi ilə bağlıdır. Fondun fəaliyyət göstərdiyi qısa müddət ərzində bu sahədə çox işlər görülmüşdür - uşaq evləri və internat məktəblərin şa-

girdləri arasında "Mən uşaqları sevirəm" mövzusunda rəsm müsabiqəsi keçirilmiş, Bılık Günü ilə əlaqədər qacqın-köckün uşaqlarına məktəb ləvazimatı verilmiş, Fondun, Azərbaycan Diabet Cəmiyyətinin və Danimarkanın "Novo Nordisk" şirkətinin təşkilatçıları ilə "Diabetlə xəstələnmis uşaqlara daha çox qayı" layihəsi gerçəkləşdirilmiş, qacqın-köckün uşaqları, uşaq evləri və internat məktəblərinin şagirdləri üçün Gülüstan sarayında yeni iş şənlikləri keçirilmiş, "Talassemiya siz hayat naminə" layihəsi yerinə yetirilmiş və bu layihə çərçivəsində ixtisaslaşdırılmış mərkəz, qan bankı yaradılmışdır.

Fondun prezidenti bildirdi ki, inddiki "dəyirmi masa"nın keçirilməsindən məqsəd "Uşaq evləri və internat məktəblərin inkişafı" layihəsinin birinci mərhələsinə yekun vurmaq, bu programın perspektivinə dair yeni təklifləri müzakirə etməkdir. Birinci mərhələnin gedisində Bakının 25 uşaq evinə və internat məktəbinə baxış keçirilmiş, bu tədris ocaqlarındaki mövcud şərait öyrənilmişdir. Növbəti mərhələdə respublikanın qalan bölgələrindəki uşaq evləri və internat məktəblərində monitoring keçiriləcəkdir.

Programın əlaqələndiricisi İlqar Mustafayev birinci mərhələnin yekunları haqqında məruzə etdi. O, programın əsas cəhətlərində danışaraq dedi ki, fəaliyyət programuna təhsil, səhiyyə, uşaq evləri və internat məktəblərin texniki təchizatı, ictimaiyyətin bu prosesdə iştirakının fəallşdırılması sahəsində işlər daxildir. Hazırda uşaq evləri və internat məktəblərin yetirmələri üçün Heydər Əliyev Fondu yanında resurs mərkəzi yaradılması istiqamətində işlər görülür. Program çərçivəsində ekoloji və sosial xarakterli tədbirlər, festivallar, sərgilər, konsern proqramları, bayram şənlikləri keçiriləsi, telefonla "Birbaşa xətt" açılması da nəzardə tutulur.

Programın həyata keçirilməsinin gedisini daha geniş işıqlandırmaq üçün an populyar KİV-lərdə xüsusi rubrikalar açılmış, televiziya və ra-

dio reklamları hazırlanmış, veb-sayt yaradılmışdır.

YUNİSEF-in Bakı nümayəndəliyinin başçısı Xanna Singer uşaqların hüquqlarına dair bir çox beynəlxalq sənədlərə qoşulan Azərbaycanla bu beynəlxalq təşkilat arasında əməkdaşlıq yaratmağın zəruriliyini vurguladı. O dedi ki, bu müəssisələrdə təhsil alan uşaqların problemlərinin həlli sahəsində Azərbaycanın nümunəsi başqa ölkələr üçün da faydalı olardı və bu, YUNİSEF rəhbərliyinin diqqətlinə çatdırılacaqdır.

Bakıdakı uşaq evlərinə və internat məktəblərin rəhbərləri çıxışlarında mövcud problemlərdən səhəbat açıllar, onların müəssisələrində əsaslı yenidənqurma işləri aparılmışın, kəhnəlmış səntexnika avadanlığının və digər kommunikasiyaların dəyişdirilməsinin zəruriliyini qeyd etdilər. Məzunların mənzillə təmin olunması və işə düzəldilməsi ilə bağlı məsələlər həlli təxirəsalınmaz mühüm vəzifələr kimi göstərildi.

Həmçinin bildirildi ki, program çərçivəsində "İnfotek" ictimai birliyi zəif görən uşaqlar üçün bir sıra məktəbləri Brayl əlifbası olan monitorlu kompüterlə təmin etməyi, habelə dərslikləri, bədii ədəbiyyat əsərlərini Azərbaycan dilində səsləndirmək üçün kompüter proqramları yaradılmasını planlaşdırır.

Heydər Əliyev Fonduñun prezidenti Mehriban Əliyeva "dəyirmi masa"ya yekun vuraraq dedi ki, program həyata keçirilərkən başlıca diqqəti məktəblərdə ev şəraitinə maksimum yaxın olan mühit yaradılmasına yönəltmələ lazımdır. Bununla əlaqədər hazırda 9 məktəbdə əsaslı təmir işləri, rahatlılıq yaxşılaşdırmaq üçün lazımı tədbirlər görülür. Fondu başçısı Azərbaycanın bütün dövlət strukturlarını, vələndaşlarını ailə ocağının istisindən məhrum olunmuş uşaqların taleyini yüngülləşdirmək işində faal iştirak etməyə çağrırdı.

I mart 2005

## AZƏRBAYCAN PREZİDENTİNİN XANIMI MEHRİBAN ƏLİYEVANIN ROMADA GÖRÜŞLƏRİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına və Vatikan Dövlətinə rəsmi səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva üçün də ayrıca, xüsusi səfər programı tərtib olunmuşdu. Mehriban Əliyeva vaxtilə İtaliya krallarının və həzirdə isə dövlət başçılarının iqamətgahı olan, möhtəşəm tarixi abidə kimi öz füsəkər gözəlliyi ilə seçilən Prezident Sarayı ilə tanış oldu. Azərbaycan Prezidentinin xanımına məlumat verildi ki, sarayın Kiyurunale salonu imperator Napoléonun Romada qarşılıqlı hazırlanması üçün hazırlanmışdır. Təxminən 1800-cü illərdən bu sarayda yer alan valehədici incəsənət nümunələri öz orijinallığı və gözəlliyi ilə göz oxşayır. 1870-ci illərdən başlayaraq bu saray Roma krallarının iqamətgahı idi.

Mehriban xanım Əliyeva təxminən iki əsrlik tarixi olan saraydakı mərasim otaqlarına, güzgülü salona, təbii yolla daim təmiz hava ilə təchiz edilən otaqların layihələşdirilməsi qaydalarına, divarlarda, tavanda, hətta döşəmələrdə yüksək peşəkarlıqla təsvir olunan və İtaliya mədəniyyətinin zənginliyinin əyani göstəricisi kimi diqqəti cəlb edən nadir incəsənət əsərlərinə, qadim və zəngin İtaliya mədəniyyətinin digər nümunələrinə baxdı.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Romadakı usaq xəstəxanasına da baş çəkdi. Kənar şəxslər üçün qapalı olan və videoçəkiliş üçün icaza verilməyən bu tibb ocağının müalicə və fəaliyyət prinsipləri ilə yaxından tanış oldu.

Mehriban xanım Əliyeva Romadakı nadir incəsənət müzeyləri ilə da

maraqlandı. Bergeze qalereyasında 17-18-ci əsrlərə aid təsviri sənət əsərlərindəki real məişət lövhələri, mənzərələrdəki təbiilik, romantika, təbiətin canlı boyaları, zahiri təmtəraq və ləntənə ruhunun üstünlük təşkil etdiyi realizm elementləri istər-istəməz insanlarda xoş ovqat yaradır.

Məşhur İtaliya memarı və heykəltəraşı Berinin heykəllərində, monumental kompozisiyalarda güclü dinamika elə ilk baxışdan diqqəti cəlb edir. İtaliyada həssaslıqla qorunan və böyük səxavətlə qonaqlara nümayiş etdirilən hər bir mədəniyyət abidası, incəsənət nümunəsi istər-istəməz onu müşahidə edənlərdə bu ölkəyə rəğbət, xoş duyğular oyadır. Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva tanışlığından məmənun qaldığını bildirmişdir.

I mart 2005

## MEHRİBAN XANIM ƏLİYEVA YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRLƏRİNİN İLLİK İCLASINDA İŞTİRAK EDƏCƏKDİR

Xoşməramlı səfir, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyeva martın 3-4-də Parisdə, YUNESKO-nun xoşməramlı səfirlərinin illik iclasında iştirak etmək üçün Fransa paytaxtına yola düşmüştür. Mehriban xanım Əliyevanın Parisə səfəri böyük maraq doğurur.

YUNESKO-dan verilən məlumatla görə, illik iclasda dünyyanın bir sıra görkəmlü ictimai-siyasi, elm və mədəniyyət xadimləri, o cümlədən Mstislav Rostropoviç, Monserrat Kabalye, Mərakeşin şahzadəsi Lalla Məryəm, Lüksemburqun hersoginyası Mariya Tereza, habelə Ömer Zülfü Livaneli, Zurab Sereteli və digər xoşməramlı səfirlər də iştirak edəcəklər.

İclasda təhsilin davamlı inkişafda rolu və onun hamiya müyəssər olması, təbii fəlakətlər zamanı YUNESKO-nun fəaliyyəti və bir sıra digər məsələlər müzakirə olunacaqdır.

YUNESKO-nun baş direktoru Kōiçiro Matsuuranın giriş nitqindən sonra təhsilin davamlı inkişafda roluna hasr olunmuş ongönlüyü təqdimati keçiriləcəkdir.

Sonra YUNESKO-nun xoşməramlı səfirləri bu təşkilatın Hökumətlərarası Okeanoqrafiya Komissiyası tərəfindən hazırlanmış və 2007-ci ildə istifadəyə veriləcək Sunamiyə qarşı xəbərdarlıq sistemi ilə tanış olacaqlar.

Mehriban xanım Əliyeva illik iclasda çıxış edəcək, gündəlikdəki mə-

sələlərlə əlaqədar ölkəmizdə görülen mühüm işlər barədə ətraflı məlumat verəcək, habelə bir sıra görüşlər keçirəcəkdir.

YUNESKO Mehriban xanım Əliyevinin Azərbaycanda və Qafqaz regionunda mədəni irlərin qorunmasına, təhsilin və idmanın inkişafında xidmətlərini yüksək qiymətləndirir. Bu beynəlxalq təşkilat Azərbaycan Prezidentinin xanımının fəaliyyətinə böyük diqqət yetirir. YUNESKO-nun saytında Mehriban xanım Əliyeva haqqında xüsusi səhiyyə açılmış, onun gördüyü işlər barədə geniş informasiya, habelə xoşməramlı səfir adının verilməsi mərasimində dair xəbər, fotosəkillər yerləşdirilmişdir.

2 mart 2005

**YUNESKO-nun XOŞMƏRAMLI  
SƏFİRİ, HEYDƏR ƏLİYEV FONDUNUN  
PREZİDENTİ MEHRİBAN XANIM  
ƏLİYEVA “CASPIAN ENERGY  
İNTEQRATION AWARD - 2005”  
BEYNƏLXALQ MÜKAFAATINA  
LAYIQ GÖRÜLMÜŞDÜR**

Xəzər İnteqrasiya İsləgütar Klubundan AzərTAc-a daxil olmuş mətbuat məlumatında bildirilir ki, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fonduñun prezidenti Mehriban xanım Əliyeva “2004-cü ilin ictimai xadimi” nominasiyası üzrə “Caspian Energy İnteqration Award-2005” beynəlxalq mükafatına layiq görülmüşdür. Bu ən yüksək mükafatın verilməsi barəda qərar klubu daxil olan və 30 ölkəni təmsil edən 100-dən artıq şirkətin və təşkilatın keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən qəbul olunmuşdur.

Mükafatın təqdim edilməsi mərasimi qarşındaki aylar ərzində Bakıda keçiriləcəkdir. Həmin mərasimdə klubun birinci və ikinci dərəcəli mükafatlarının da təqdim ediləcəyi gözlənilir.

Xatırladaq ki, beynəlxalq mükafat 2002-ci ildə təsis olunmuşdur. Xəzər-Qara dəniz hövzəsi ölkələrinin inkişafı və integrasiyasına xidmətlərinə görə Azərbaycan Prezidenti Heydər Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Qazaxistan Prezidenti Nursultan Nazarbayev həmin il bu mükafatla təltif edilmişdir. 2003-cü ildə Prezident Hey-

dər Əliyev klubun təsis etdiyi yegana və xüsusi mükafata - “XX əsrin siyasi lideri” mükafatına, Prezident Nursultan Nazarbayev “İlin Avrasiya lideri” mükafatına, Prezident İlham Əliyev isə “İlin siyasi xadimi” mükafatına layiq görülmüşdülər.

3 mart 2005

## PARİSDƏ YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRLƏRİNİN İLLİK İCLASI BAŞLANMIŞDIR

YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyeva xoşməramlı səfirlərin illik iclasında iştirak etmək üçün Fransa paytaxtına gəlmişdir.

Martın 3-də iclas öz işinə başlamışdır. YUNESKO-nun iqtamətgahında Mehriban xanım Əliyevanı təşkilatın baş direktoru Koiciro Matsuura və digər rəsmi şəxslər səmimiyyətlə qarşılıqlılaşmışlar. Baş direktor iclas açaraq, xoşməramlı səfirlərin beşinci görüşünün iştirakçılarını salamlamış, son bir ildə iki nəşrin xoşməramlı səfir adına layiq görüldüyüntü xatırlatmışdır. Xoşməramlı səfir adına layiq görülmüş Mehriban xanım Əliyevanın ölkəmizdəki fəaliyyətindən məlumat verən K.Matsuura bildirmişdir ki, o, 1995-ci ildə qeyri-hökumət təşkilatı olan Azərbaycan Mədəniyyətinin Dostları Fonduna rəhbərlik etməklə yanaşı, mədəni irsin qorunması, 2003-cü ildə YUNESKO-nun bəşəriyyatın mədəni irs siyahısına daxil etdiyi müğamların təbliğ və zəngin Azərbaycan müsiqisinin inkişafı sahəsində xüsusi xidmətlər göstərmişdir. Xoşməramlı səfir kimi Mehriban Əliyeva mədəni irsin qorunub saxlanmasına dair Konvensiymanın təqdimatı ilə bağlı ötan ilin dekabr ayında Kazan şəhərində keçirilmiş lədbirdə iştirak etmişdir.

Baş direktor son zamanlar Mehriban xanım Əliyevanın xəstə və valideyn himayəsindən məhrum uşaqlara göstərdiyi qayğını yüksək qiymətləndirmiştir.

Sonra Koiciro Matsuura dünyani təhdid edən hadisələrə xoşməram-

lı səfirlərin göstərdiyi münasibətdən, xüsusilə QIÇS kimi təhlükəli xəstəlikdən əzab çəkən xəstələrə onların köməyindən səhbat açmış, rəhbərlik etdiyi qurumun təhsil sahəsində BMT ilə əlaqəsində ətraflı danışmış və YUNESKO-nun tədrisin keyfiyyətini daim diqqət mərkəzinə də saxladığını vurğulamışdır.

Baş direktor bildirmiştir ki, Cənub-Şərqi Asiyadakı dağdıcı sunamı zamanı valideynlərini itirmiş uşaqlara qayğı göstərmək məqsədilə YUNESKO xüsuslu layihə hazırlanmışdır. Cənab K.Matsuura İraq və Əfqanistanda mühəharibələr nöticəsində tarixi abidələrin dağdırılmasından narahatlıqla bəhs etmiş, mədəniyyətin inkişafına göstərdikləri xidmətlərinə görə bir çox xoşməramlı səfiri, o cümlədən Mehriban xanım Əliyevaya təşəkkür etmişdir.

YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iclasda çıxış etmişdir. O demişdir:

- Əvvəlcə burada olmağımdan məmənluq duyduğumu demək istəyirəm. Bildiğiniz kimi, ilk dəfədir ki, bu görüşdə iştirak edirəm və mən YUNESKO ailisi ilə - sizinlə birgə olmağımdan çox sevinirəm.

Bu gün 2004-cü ilin sentyabr ayından xoşməramlı səfir kimi mədəni irsin qorunmasına cəlb olunduğum bir sıra layihələr barədə qısa məlumat vermək istəyirəm.

Bizim layihəmiz milli musiqimiz olan müğam və onun müxtəlif sahələrini əhatə edir. Ümumilikdə biz 10-dan çox layihə üzərində işləyirik. Bunlardan bəziləri artıq başa çatmışdır, bəziləri icra olunur. Diğerləri isə yaxın gələcək üçün nəzərdə tutulmuşdur. İcaza verin, yenidən başa çatmış bir layihə - Azərbaycan müğam sənətkarlarının əvvəllər yazılmış musiqi parçalarının təmizlənməsi və yenidən yazılması barədə danışım. Onların orijinallarının bir çoxunu xaricdə axtarmalı olduğunu. Buna baxmayaraq, biz uğur əldə etdik və onları SD disklərə köçürübildik. Siza musiqi dəstini təqdim etmək istəyirəm. Ümid edirəm ki, musiqini dinləməklə siz zövq alacaqsınız. Buna əlavə olaraq, biz məş-

hur xanəndələrin haqqında və müğəm fəlsəfəsinə aid bir sıra kitablar nəşr etməyi də planlaşdırırıq.

Bizim diqqətimiz başlıca olaraq bir məsələyə - Bakı şəhərində Beynəlxalq Musiqi Mərkəzinin yaradılmasına yönəldilmişdir. Bu musiqi mərkəzini yaradarkən nəinki musiqiçilərin, həm də musiqisevərlərin buraya gələrək musiqini dinləməsini, ənənəvi musiqimiz barədə müzakirələr aparmağı və yaşı nəsildən olan sənətkarların öz təcrübələrini, biliklərini və ustaliqlarını yeni nəslə bölgüsürlülməsini nəzərdə tutmuşuq. Ümid edirik ki, bu mərkəz həm də müxtəlif ölkələrdən olan insanların görüş yerinə çevriləcək, dünya mədəni irsinin qorunub saxlanması yolunda daha bir addım olacaqdır.

Sonda demək istəyirəm ki, Azərbaycan YUNESKO ilə yaxın əməkdaşlıqdan qürur duyur və onun dünyadaki layihələrinin bir hissəsi olmasına həmişə hazırız. Sizinlə bir yerdə olmaqdan qürur duyudum. Çox yaxın gələcəkdə sizi Azərbaycanda salamlamağa ümidi edirəm. Çox sağ olun!

Mehriban xanım Əliyevanın çıxışı çox maraqla dinlənilmiş və sürəkli alışşalarla qarşılıqlılaşmışdır.

Digər xoşməramlı saflar da gördükleri işlər barədə məlumat vermiş, bütün dünyam hədəleyən QIÇS xəstəliyinin yayılmasından narahatlıqlarını vurgulamış, YUNESKO tərəfindən həyata keçiriləcək tədbirlərə münasibətlərini bildirmiş və takliflarını söyləmişlər.

Türkiyənin xoşməramlı safları ermənilər tərəfindən uydurulmuş "soyqırımı" bir çox ölkələrin tanınmasında narahatlığını xüsusi vurgulamış, YUNESKO xətti ilə bu məsələnin araşdırılmasına dönyanın tanınmış tarixçi alımlarının çalı olunmasını xahiş etmişdir.

İclasın gedişində sunami faciəsini, Əfqanistanda taliblər tərəfindən buddizmə məxsus tarixi abidənin dağıdılması, ərab dönyasının musiqisini, adət və ənənələrini eks etdirən, Afrika ölkələrində içməli su

problemlərindən, usaqlar arasında savadsızlıqdan bəhs edən sənədlə filmlər göstərilmişdir.

Sonra YUNESKO-nun baş direktoru Kōiçiro Matsuura xoşməramlı saflarla xatira şəkli çəkdirmiş və onların şərəfinə ziyafət vermişdir. Azərbaycan Prezidentinin İcra Aparatının Humanitar siyaset şöbəsinin müdürü Fatma Abdullazadə və ölkəmizin YUNESKO-dakı səfiri Eleonora Hüseynova iclasda iştirak etmişlər.

Əsgər ƏLİYEV,  
4 mart 2005

## YUNESKO-nun BAŞ DİREKTORU XOŞMƏRAMLI SƏFİR MEHRİBAN XANIM ƏLİYEVANI QƏBUL ETMİŞDİR

YUNESKO-nun baş direktoru Koiçiro Matsuura Parisdə xoşməramlı səfirlərin illik iclasında iştirak edən xoşməramlı səfir, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyevani qəbul etmişdir.

Görüş zamanı Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını baş direktora çaldırmışdır. Son dövrədə YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdiyini vurğulayan xoşməramlı səfir Azərbaycan müsicisinə, xüsusilə muğama göstərilən qayğıını, onun mədəni irs siyahısına daxil edilməsini, YUNESKO-nun bu sahədə məqsədönlü fəaliyyətini yüksək qiymətləndirmişdir.

Mehriban xanım Əliyeva rəhbərlik etdiyi fondların gördüyü işlər, maddi-mədəni irsin, o cümlədən muğamların qorunması və təbliği ilə bağlı həyata keçirilən layihələr barədə məlumat vermiş, eyni zamanda bu və digər məsələlərdə YUNESKO-nun dəstəyinə, yardımına ehtiyac duyulduğunu söyləmişdir. Mehriban xanım YUNESKO-nun xoşməramlı səfirlərinin illik iclasının ümumi fəaliyyət programına təsirini da vurğulamışdır.

Cənab Koiçiro Matsuura xoşməramlı səfirlərin illik iclasında iştirakına görə Mehriban xanım Əliyevaya təşəkkür etmişdir. Ötən ilin sentyabrında YUNESKO-da keçirilmiş tədbirdə Prezident İlham Əliyevin iştirakından böyük məmənnunluq duyduğunu söyləyən Koiçiro Matsuura dövlətimizin başçısının onu Azərbaycana səfərə dəvət etdiyi-

ni xatırlatmış və bu il həmin səfərin baş tutacağına əmin olduğunu bildirmişdir.

Baş direktor YUNESKO ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahələrində mövcud əlaqələrin inkişafından razi qaldığını xüsusi vurğulamışdır. K.Matsuura Azərbaycan Prezidentinin maddi-mədəni irsin qorunması sahəsindəki tədbirlərini yüksək qiymətləndirmiş, Azərbaycan zəngin tarixi abidələrə, mədəniyyətə, o cümlədən müsiqi-yə malik bir ölkə kimi səciyyələndirmişdir.

Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəsi səfir Eleonora Hüseynova görüşdə iştirak etmişdir.

Əsgər ƏLİYEV,  
5 mart 2005

## YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ, AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN DOSTLARI FONDUNUN PREZİDENTİ XANIM MEHRİBAN ƏLİYEVAYA

Xanım Əliyeva!

2005-ci il 9 yanvar və 11 fevral tarixli məktublarınıza, şifahi ənənələr və musiqi əmənələri üzrə YUNESKO-nun xoşməramlı səfiri kimi mədəni irs sahəsində YUNESKO-nun fəaliyyətinə böyük dəstəyinizə görə Sizə təşəkkür edirəm.

Bildiyiniz kimi, muğamın qorunub saxlanılmasına və təbliğinə dair layihə barədə təklih Yaponiya hökumətinin müzakirəsinə və maliyyəlaşdırılmasına təqdim edilmək üçün indi Azərbaycan Mədəniyyət Nazirliyi ilə six əməkdaşlıq şəraitində hazırlanmanın yekun mərhələsinə dədir. Qeyri-maddi mədəni irsin qorunması və təbliği işinə Sizin necə böyük əhəmiyyət verdiyinizi biliram və əminəm ki, YUNESKO həmin layihənin həyata keçirilməsinə yüksək diqqət yetirəcəyinizi ümidi edə bilər.

Bundan əlavə, muğamın qorunub saxlanılması işində böyük xidmətlərinizi qeyd edirəm və bu mühüm sahədə ölkənizə töhfənizə görə səmimi təşəkkürümüz bildirmək istərdim. Bildiyiniz kimi, Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin orijinallarının üzə çıxarılmasına dair programın məqsədlərinin başlıca əsası təşkilatımızın üzvü olan ölkələri onların qeyri-maddi mədəni irsin qorunub saxlanılması üçün səylərini gücləndirməyə təşviq etməkdən ibarətdir.

Bununla yanaşı, Fondunuzun 10-cu ildöñümü və muğama dair layihənin təqdimatı münasibatlı mərasimdə iştirak barədə dəvətinizi

böyük məmənunuqla qəbul edirəm.

Cari həftə Parisdə keçiriləcək görüşümüz zamanı bu və digər məsələlərin müzakirəsini sabirsizliklə gözləyirəm.

Xanım Əliyeva, Sizə yüksək ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.

Hörmətlə Kōiçiro MATSUURA,  
YUNESKO-nun baş direktoru  
Paris, 2 mart 2005-ci il

5 mart 2005

## YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRLƏRİNİN İLLİK İCLASI BAŞA ÇATMIŞDIR

Martın 4-də YUNESKO-nun xoşməramlı səfirlərinin illik iclasının sonuncu günü uşaqların təhsili ilə bağlı "Hər bir insan üçün təhsil" mövzusunda müzakirələr aparılmışdır. Çıxış edən xoşməramlı səfirlər uşaqlar arasında savadsızlıq hallarının artmasından ciddi narahat olduğunu, Afrika və Asiyadan bir çox ölkələrində uşaqların əksəriyyətinin yazib-oxumağı bacarmadıqlarını, təhsildən ayrı düşdüklərini bildirmişlər. Uşaqların ağır işlərə cəlb edilməsini pisləyən xoşməramlı səfirlər azyaşlılar arasında zoraklıq və cinayətkarlıq hallarının artdığını, dünyamın bəzi ölkələrinin üzləşdiyi achq probleminin uşaqların təhsilinə ciddi təsir etdiyini vurgulamışlar. Onlar bu problemin aradan qaldırılmasında YUNESKO-nu mətbuatla birgə fəaliyyət göstərməyə, inkişaf etmiş dövlətləri achq təhlükəsi ilə üzləşmiş yoxsul ölkələrə humanitar yardım etməyə çağırışmışlar.

YUNESKO-nun baş direktoru Kōiçiro Matsuura iclasa yekun vuraraq, növbəti toplantının 2006-ci ilin martında keçiriləcəyini bildirmiştir. O, YUNESKO-nun qarşidakı 60 illiyi ilə əlaqədar hazırlıq işləri barədə xoşməramlı səfirlərə məlumat vermiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamuşdur.

İcladan sonra Parisin "Löduyən" salonunda Azərbaycan musiqisindən ibarət konsert təşkil edilmişdir. Konsertdən əvvəl xoşməramlı səfir Mehriban xanım Əliyeva qonaqları salamlamış, YUNESKO kimi nüfuzlu təşkilatın xoşməramlı səfiri seçilməsindən xoşbəxtlik duyduğunu, həmkarlarının faydalı işlər gördüğünü vurgulamışdır. Azərbaycan-

da muğamin inkişafı üçün xüsusi proqramların həyata keçirildiğini xəturləndən Mehriban xanım muğamin mədəni irs siyahısına daxil edilməsini ölkəmiz üçün mühüm hadisə kimi qiymətləndirmiştir.

Sonra çıxış edən dünya şöhrətli müsiqici Mstislav Rostropoviç əslən bakılı olmasından böyük qürur duyduğunu, bununla fəxr etdiyini bildirmiştir. Maestro Azərbaycanın zəngin musiqi tarixinə malik olduğunu söyləmiş və muğam barədə qısa məlumat vermişdir.

Almaniyada yaşayan həmyerlimiz, xalq artisti, bəstəkar Firəngiz Əlizadə pianoda muğam parçaları ifa etmişdir.

Konsertdən sonra YUNESKO-nun baş direktoru Kōiçiro Matsuura Mehriban xanım Əliyevaya qurumun medalını və özünün rus dilində çapdan çıxmış kitabını təqdim etmişdir. Azərbaycanlı jurnalistlərin xoşməramlı səfir kimi Mehriban xanım Əliyevanın fəaliyyəti ilə bağlı suallarına cavabında canab K.Matsuura Mehriban xanının muğamin qurunub saxlanması və təblığında, xəstə, kimsəsiz uşaqlara qayıq sahəsində gördüyü işlərin təqdirəlayiq olduğunu vurgulamışdır. Baş direktör iyun ayında YUNESKO çərçivəsində Yaponianın Naqoya şəhərində keçiriləcək beynəlxalq sərgiyə Mehriban xanım Əliyevanı dəvət etdiyini, sərgidə muğam ustalarından ibarət qrupun çıxışının nəzərdə tutulduğunu bildirmiştir.

Azərbaycanın Ermənistan tərəfindən işgal olunmuş ərazilərində xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması son zamanlar isə Şuşa şəhərində ermənilərin "arxeoloji qazıntılar" aparması ilə bağlı YUNESKO-nun hansı addımlar atacağı baradə suallara cavab verən baş direktor demişdir ki, rəhbərlik etdiyi qurum siyasi təşkilat olmadığını görə bu faktlarla əlaqədar hansısa bir sanksiya tətbiq etmək imkanları yoxdur. Eyni zamanda o, hər bir xalqa məxsus abidələrin dağıdılmasını pisləmiş, maddi-mədəni irsin qurunub saxlanması istiqamətində təşkilatın gördüyü işlərdən danışmışdır.

YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyeva iclasdan sonra jurnalistlərin suallarına cavab vermişdir.

- Mehriban xanım, bu, xoşməramlı səfirlərin illik iclasında Sizin ilk iştirakınız idı. İclas və həmkarlarınızla birgə iş prosesi barədə nə deyə bilərsiniz?

- Hesab edirəm ki, iclas yüksək səviyyədə keçdi. İclas çərçivəsində ümumi görüşlərlə bərabər, şəxsi görüşlərimdə oldu. Cənab baş direktorla görüşdüm. YUNESKO-nun baş direktoru Bakıya dəvətimi qəbul etdi və bu il ərzində ölkəmizə səfər edəcəyinə söz verdi. Bütün xoşməramlı səfirləri də Bakıya dəvət etdim. Ölkəmizlə bağlı həqiqətləri öyrənmək baxımından Azərbaycanda belə görüşlərin keçirilməsi çox faydalı ola bilər, ümumi işinizi xeyir verər.

Görüşlərim zamanı hayatı keçirdiyimiz və nəzərdə tutduğumuz proqramlar barədə məlumat verdim, müxtəlif danışçılar apardımı. Mənə belə galır ki, görüşləriniz çox faydalı oldu.

- Azərbaycan vələndəşinin ilk dəfə xoşməramlı səfir seçiləsi ölkəmizin tarixində mülbüm hadisədir və YUNESKO kimi nüfuzlu bir təşkilat tərəfindən respublikamıza göstərilən yüksək etimaddir. Bu qurumla Azərbaycan arasında mövcud əlaqələrin daha da inkişaf etdiriləmisi və möhkəmləndiriləmisi sahəsində gələcək fəaliyyətinizi nəcə təsəvvür edirsiniz?

- Mən çıxışında Azərbaycanla YUNESKO arasında çox sıx, çox yaxşı əlaqələr olduğunu bildirdim. Bir neçə layihəmiz vardır ki, onları YUNESKO ilə birlikdə həyata keçiririk. Məsələn, hazırda üzərində işlədiyimiz müğama hasr olunmuş layihələrin təqdimatı möhz Bakıda olmuşdur. Bu istiqamətdə böyük işlər görülmüşdür. Bundan əlavə elə layihələrimiz də vardır ki, onların həyata keçməsi üçün YUNESKO ilə birlikdə iş aparırıq. Hesab edirəm ki, əlaqələrimiz yaxşı istiqamətdə





davam edir və gələcəkdə daha sıx olacaqdır. Belə əlaqələr Azərbaycan üçün daha vacib və daha faydalıdır.

- İşgal olunmuş Azərbaycan ərazilərində mədəni abidələrin dağıdlılaşması məsələsinin YUNESKO-da müzakirə olunması mümkünündürmü?

- Bilirsiz ki, YUNESKO siyasetlə məşğul olmayan bir təşkilatdır. Buna baxmayaraq, bizim üçün ağırli olan bu məsələni qaldırmaq lazımdır. Mən həm baş direktorla, həm də həmkarlarımıla görüşlərimdə mövcud vəziyyət barədə məlumat verdim. Həmkarlarımından bəzilərinin Azərbaycanda bir milyondan artıq insanın qacqın və məcburi kökün vəziyyətində yaşaması barədə məlumatları, demək olar ki, yox idi. Xoşməramlı səfirləri Bakıya dəvət etməkdə asas məqsədim onlarla birlikdə qacqın və məcburi kökün düşərgələrinə baş çıkmak, soydaşlarımızın yaşadıqları şəraitı göstərməkdir.

Bildiyiniz kimi, bugünkü iclas "Hər bir insan üçün təhsil" probleminə həsr edilmişdi. Bizim qadır şəhərciliklərində yaşayan ailələrdəki uşaqların hansı şəraitdə təhsil almaları barədə xoşməramlı səfirlərə məlumat verərən onlar bunu çox təcəübə qarşılıdlar. Onlar mənə söz verdilər ki, Azərbaycanda olarkən mütləq qadır dişşorgolarına gedəcək və vəziyyətlə yerindəcə tamış olacaqlar.

Kecirdiyim görüşlər zamanı dağıdlılmış abidələrlərini barədə də danışdım. Əlbəttə, bu istiqamətdə hələ çox işləmək lazımdır və artıq bu səfərim zamanı həmin problemə bağlı fəaliyyətə başlamışam.

Əsgər ƏLİYEV,  
6 mart 2005



## AZƏRBAYCAN PREZİDENTİNİN XANIMI MEHRİBAN ƏLİYEVA ƏR-RİYADDA MUZEY-MƏRKƏZDƏ OLMUŞDUR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində Heydər Əliyev Fondu-nun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva üçün da ayrıca səfər programı tərtib olunmuşdu.

Mehriban Əliyeva Kral Əbdüləziz adına Tarixi Muzey-Mərkəzlə yaxından tanış oldu. Möhtəşəm tarixi abidə kimi öz gözallığı ilə seçilən bu Muzey-Mərkəz barədə Azərbaycan Prezidentinin xanimimə atraflı məlumat verildi. Bildirildi ki, burada ilk insanın yaranması, məskunlaşmas və ölkənin bugünkü müasir tarixi eks olunur. Muzey-Mərkəzdə arxeoloji tapıntıların nümunələri ilə yanaşı, çoxəsrlik tarixi olan Səudiyyə Ərəbistanının ərazisində ilk neftin tapılması və hasilatı ilə bağlı dəyərli eksponatlar, Kral Əbdüləzizin şəxsi minik maşınları, eşyaları, onun müxtəlif dövrləri eks etdirən fotoskilləri toplanmışdır. Səudiyyə Ərəbistanı Krallığı ərazisində dövlətin qurulması və keçdiyi yol barədə də dəyərli materiallər vardır.

Mehriban xanım Əliyeva mərasim otaqlarına, salonlara, divarlarda, tavanda, hötə döşəmələrda yüksək peşəkarlıqla təsvir olunan və Şərq mədəniyyətinin zənginliyinin ayəni göstəricisi kimi diqqəti cəlb edən nadir, qədim və zəngin sənət nümunələrinə baxdı.

Sonra İki Müqəddəs Ocağın Xadimi Kral Fəhd bin Əbdüləziz Al Səudun həyatı və fəaliyyəti barədə film göstərildi.

YUNESKO-nun xoşməramlı səfiri İki Müqəddəs Ocağın - Məkkə və

Mədinənin genişləndirilməsi və abadlaşdırılması ilə bağlı Muzey-Mərkəzin daxilində yaradılmış xüsusi kompleksə də baxdı. Burada toplanan və qorunub saxlanılan hər bir mədəniyyət, incəsənət nümunəsi hörmətlə qonaqda bu ölkəyə böyük maraq və rəğbət yaratdı.

Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva Muzey-Mərkəzə tanışlıqdan məmənun qaldığını bildirdi, fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Mehriban xanım Əliyevaya Muzey-Mərkəz barədə xatirə kitabı hədiyyə olundu.

12 mart 2005

## HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XOŞMƏRAMLı SƏFİRİ MEHRİBAN XANIM ƏLİYEVANIN ADINDAN BAKİDAKİ UŞAQ EVLƏRİNƏ NOVRUZ HƏDİYYƏLƏRİ PAYLANMIŞDIR

Heydər Əliyev Fondunun nümayəndələri Novruz bayramı ərafəsinə - martın 19-da Təhsil Nazirliyinin Suraxanı rayonundakı 2 nömrəli, Xatai rayonundakı 3 nömrəli uşaq evlərində, Nəsimi rayonundakı 268 nömrəli yardımçı məktəbində, Səhiyyə Nazirliyinin Nərimanov rayonundakı psixo-nevroloji uşaq dispanserində və əqli cəhətdən zoif inkişaf etmiş uşaqların "Dəçollar" klubunda olmuş, fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adından uşaqlara Novruz hədiyyələri paylamışlar.

Fondun nümayəndələri əvvəlcə Fəxri Xiyabana gedərək, ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önnünə əklil qomyş, görkəmli oftahmoloq alim Zərifə xanım Əliyevanın məzarı üzərinə tər qəranfillər düzənmüşlər.

Yurdumuzun an laiz Nemətlərindən düzəldilmiş, üzərində "Heydər Əliyev Fondu" yazılış bayram xonçaları, səməni siniləri, bol şirniyat, meyva-tarəvəz bağlamaları uşaq evlərinə təqdim edilmişdir. Dəfələrlə bu kollektivlərdə qonaq olan fondun əməkdaşlarını uşaqlar doğmaları kimli, gülörzə, xüsusi mehribanlıqla qarşılıqlılaşdır. Gətirilmiş nemətlər Novruz süfrələrinə düzülmüşdür. Heydər Əliyev Fondu əməkdaşları buradakı xidmətçi və tərbiyəçilərə qoşularaq, uşaqlara

qulluq göstərmişlər.

Ümummilli liderimizin adını daşıyan fondun əməkdaşları ilə birlikdə keçirilən bayram şənliklərində uşaqlar öz məhərətlərini, bilik və bacarıqlarını, istedadlarını da nümayiş etdirmişlər. Onlar uşaqların sevimli, daim onların qayğısını çəkmiş, belə günlərdə onlara birlikdə olmuş istəkli Heydər babanın xatirəsini dənə-dənə yad etmiş, ulu rəhbərə həsr edilinmiş şərlər söyləmişlər. Milli geyimli oğlan və qızların ifa etdikləri rəqsler, Novruza aid şərlər, Kosanın, Keçəlin, Bahar qızının çıxışları məclis iştirakçılarını heyran etmişdir. Şənlikdə iştirak edən yaşlılar da onlara qoşularaq rəqs etmişlər.

Heydər Əliyev Fondu icraçı direktoru Anar Ələkbərov bu gün Vələndən uzaqda, Azərbaycan nümayəndə heyətinin tərkibində rəsmi dövlət səfərində olan YUNESKO-nun xoşməramlı səfiri, Fondun prezidenti Mehriban xanım Əliyevanın adından uşaqları Novruz bayramının galisi münasibətilə təbrik etmiş, onun ən xoş arzularını balacalara yetirmişdir. Bildirmişdir ki, Mehriban xanımın birbaşa təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində Fondun vəsaiti hesabına paytaxtdakı 25 uşaq evinin onunda əsaslı təmir və yenidənqurma işləri aparılır, əlavə yardımçı binalar tikilir. Bu obyektlər təzə avadanlıq və inventarlarla komplektləşdirilir.

Fondun icraçı direktoru, həmçinin qeyd etmişdir ki, Novruz bayramı günlərində Bakıda və Bakı ətrafında yerləşən 30-dək uşaq evi, internat məktəbi, əslil uşaqların müalicə mərkəzləri və qocalar evinin həminə - köməyə cəhιyacı olan 10 min nəfərdən çox vələndəsimizə Novruz hədiyyələri çatdırılacaqdır.

Şənliklərdə çıxış edən valideynlər, tərbiyəçi müəllimlər də son bir il-də uşaq evlərinin maddi-texniki bazasının yaxşılaşması, ərzaqla təminat, sohiyyə, təhsil, iaşə, kommunal xidmətləri sahəsində xeyli dəyi-

şikliyin olmasından razılıqla dəməşdilər, bu xeyirxah işlərin himayədarı olan, Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. Onlar qadın liderlərin içtimai birliliyinin təşəbbüsü ilə Azərbaycan Sosioziologiya Assosiasiyanının keçirildiyi sorğunun nəticələrinə görə, YUNESKO-nun xoşməramlı səfəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın "İlin qadını" elan edilməsini ürəkdən alqışladıqlarını söylədilər. Qeyd etdi-lər ki, elə təkçə uşaq və internat evlərinə göstərilən qayğınnın real nəticələri, minlərlə uşaqın vəzifətinin yaxşılaşması sahəsində həyata keçirilən səmərəli tədbirlər də Mehriban xanının bu ada tamamilə layiq olduğunu sübut edir.

Fondun əməkdaşları mətbuat nümayəndələri ilə birlikdə uşaqların Novruz bayramına həsr edilmiş rəsm müsabiqələri əsasında onların əl işlərindən hazırlanmış sərgilərə də baxıldılar, uşaqlarla xatirə şəkilləri çəkdirdilər, tezliklə yenidən görüşmək arzusu ilə onlardan ayrıldılar.

20 mart 2005

## HEYDƏR ƏLİYEV ADINA MÜASİR TƏHSİL KOMPLEKSİ İLƏ TANIŞLIQ

AzərTAc xəbər verir ki, Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs Martin 22-də Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə tanış olmuşdur.

Xanım Rulofs Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu təhsil ocağının həyatında ucaldılmış büstü öünüə gül-cicək qoydu.

Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva və kompleksin direktoru Elman Məmmədov həm uşaq bağçasının, həm də orta məktəbin fəaliyyət göstərdiyi bu müasir təhsil müəssisəsi barədə məlumat verdilər. Xanım Rulofs və Gürcüstan nümayəndə heyətinin üzvləri kompleksin sinif otaqları və idman qurğuları ilə tanış oldular.

Qonağa kompleksin şagirdlərinin hazırladıqları bədii el işi təqdim edildi.

Həmin gün xanım Rulofs Bakının görməli yerləri - Şirvanşahlar sarayı tarixi-memarlıq muzey-qoruğu, qədim Karvansara ilə də tanış oldu.

Tanışlıq gəzintisində qonaqla birlikdə olan Mehriban xanım Əliyeva gürcü jurnalistlərin suallarına cavab verdi.

23 mart 2005

## HEYDƏR ƏLİYEV FONDUNDAN UŞAQ EVLƏRİ VƏ İNTERNAT MƏKTƏBLƏRİNƏ NOVRUZ SOVQATLARI ÇATDIRILMIŞDIR

Heydər Əliyev Fondunun nümayəndələri Novruz bayramı münasibətilə növbəti dəfə bir sır uşaq evlərində və internat məktəblərində olmuş, Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeyanın adından uşaqlara hədiyyələr paylamışlar.

Üzərində "Heydər Əliyev Fondundan" sözləri yazılmış xonçalar uşaqlanı bayram sevincini qat-qat artırmuşdır. Bayram şənliklərində uşaqlar öz məharətlərini, bılık və bacarıqlarını nümayiş etdirmiş, ulu öndərimiz Heydər Əliyevə və Novruz bayramına həsr olunmuş şərlər söyləmişlər. Milli geyimli oğlan və qızların ifa etdikləri rəqsər, Kosanın, Keçəlin, Bahar qızın çıxışları möcüz iştirakçılarında xox ovqat yaratmışdır. Heydər Əliyev Fondu nümayəndələri YUNESKO-nun xoşməramlı səfiri, Fondun prezidenti Mehriban xanım Əliyeyanın adından uşaqları Novruz bayramının gəlisi münasibətilə təbrik etmiş, onun an xox arzularını balacalara yetirmişlər. Bildirilmişdir ki, Mehriban xanımı təşəbbüsü ilə Novruz bayramı günlərində Bakıda və Bakı ətrafında yerləşen 30-dək uşaq evi, internat məktəbi, əlli uşaqların müalicə mərkəzləri və qocalar evinin hanımına - köməyə ehtiyacı olan 10 min nəfərdən çox vətəndaşımıza hədiyyələr çatdırılacaqdır.

Şənliklərdə çıxış edən valideynlər, tərbiyəçi müəllimlər son bir ildə uşaq evlərinin maddi-texniki bazasının yaxşılaşdırılması, ərzaqla təminat, səhiyyə, təhsil, işçə, kommunal xidmətləri sahəsində müsbət dəyişikliklərden razılıq hissi ilə danışmış, bu xeyirxah işlərin himayədarı olan Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeyaya minnəldarlıqlarıntı bildirmişlər.

23 mart 2005

## AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN DOSTLARI FONDU FİLARMONİYADA MUĞAM AXŞAMI TƏŞKİL ETMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV KONSERTDƏ OLMUŞDUR

Azərbaycan Mədəniyyətinin Dostları Fondu YUNESKO-nun dəstəyi ilə reallaşdırıldı "Muğam dəstgahları" layihəsi çərçivəsində martın 21-də Novruz bayramı münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam axşamı təşkil etmişdir.

Salona toplaşanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, xanımı Mehriban Əliyeyan və Gürcüstan Prezidentinin xanımı Sandra Elizabeth Rulofsu hərəkatlı alqışlarla qarşılıklar. Dövlət Mahnı və Rəqs Ansamblının ifasında milli rəqs ifa olunduqdan sonra sohnaya gələn Bahar qız muğam axşamına toplaşanları əziz Novruz bayramı münasibətilə təbrik etdi və dedi ki, ölkəmiz müstəqillik qazandıqdan sonra bu bayram hər il dövlət səviyyasında qeyd olunur. Təbiətin oyannasının müjdəcisi olan Novruzu xalqımız həmisi böyük sevincə qarşılıklar. Milli geyimli qızlar su, yel, od və torpaq çərsənbələrinin mahiyyəti barədə məlumat verdilər. Bildirildi ki, bütün bunlara görə təqdimdən Novruz bayramı dörd həftə davam edir. Sonra Azərbaycanın əməkdar artisti Mənsur İbrahimov və xalq artisti Sakina İsmayılova "Rast" və "Humayun" muğamlarını özlərinə xas ustalıqla ifa etdilər. Həmisişə yaşıran muğamlarımız böyük maraqla dinlənildi, ifaçılardan məharəti sürəkli alqışlarla qiymətləndirildi.

Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər muğam axşamında olmuşlar.

23 mart 2005

## HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ MEHRİBAN XANIM ƏLİYEVA GÜRCÜSTAN PREZİDENTİNİN XANIMI SANDRA ELİZABET RULOFSLA GÖRÜŞMÜŞDÜR

Heydar Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva martın 21-də Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofslə görüşmüştür.

Fondun rəhbəri hörmətli qonağı səmimiyyətlə salamlayaraq, onun bütün azərbaycanlılar üçün əziz olan Novruz bayramı günündə ölkəmizə səfərini əlamətdar hadisə adlandırdı. Mehriban xanım başlıq etdiyi fondun fəaliyyətindən danışaraq dedi ki, onun əsas vəzifələrindən biri xəstə uşaqlara, o cümlədən Azərbaycanda yayılmış talassemiya xəstəliyindən əziyyət çəkan uşaqlara yardım göstərməkdir. Bu məqsədlə fondun həyata keçirdiyi layihə çərçivəsində bir sıra tədbirlər görürləcək, o cümlədən gündür stasionarı olan tibb mərkəzi tikiləcəkdir. Fondun rəhbərinin fikrine, Azərbaycanın bu sahədə təcrübəsi Gürcüstan üçün də faydalı olardı.

Səmimilik şəraitində keçən görüş zamanı ölkələrimiz üçün qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında söhbət getdi, təcrübə mübadiləsinin əhəmiyyəti vurğulandı.

Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze iştirak edirdi.

23 mart 2005

## YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ, HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ MEHRİBAN XANIM ƏLİYEVA BAKININ NƏSİMI RAYONUNDAKI 23 NÖMRƏLİ MƏKTƏBİN 70 İLLİK YUBİLEYİNDE İŞTİRAK ETMİŞDİR

YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva martın 23-də Bakının Nəsimi rayonundakı 23 nömrəli orta məktəbdə olmuş, bu təhsil ocağının 70 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak etmişdir.

Məktəbin kollektivi Mehriban xanımı və qızı Arzunu böyük səmimiyyətlə, gül-ciçəklə qarşılıdı.

Məktəbin direktoru, respublikanın əməkdar müəllimi Naila Rzaquliyeva mərasimini açaraq öten 70 ildə təhsil ocağının keçdiyi şərəflə yol, onun pedagoji kollektivi, yetirmələri haqqında məlumat vermişdir. Bildirilmişdir ki, tədrisin Azərbaycan və rus dillərində aparıldığı, 1500-a yaxın şagirdin təhsil aldığı, 100-dən artıq müəllimin çalışdığı məktəb 1995-ci ildən Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adını daşıyır. Həmin il ümummilli liderimiz Heydər Əliyev burada olmuş və qəhrəmanın barelyefi alan xatirə lövhəsini açmışdır.

Son üç il ərzində məktəbin 7 müəllimi "İlin müəllimi" respublika müsabiqəsində birinci yeri tutmuş, məzunların əksəriyyəti 650-dən yuxarı bal toplayaraq müxtəlif ali məktəblərə qəbul olunmuşlar. 2003

və 2004-cü illərdə məktəb təlim-tərbiyə göstəricilərinin görə Bakı şəhəri üzrə "İlin ən yaxşı təhsil müəssisəsi" adına layiq görülmüşdür. Yubilyar məktəbin məzunları arasında tanınmış adamlar - siyasetçilər, alimlər, memarlar, incəsənat xadimləri və başqaları vardır. Mehriban xanum Əliyeva 1981-ci ildə bu təhsil ocağını qızıl medalla bitirmişdir.

Təhsil naziri Misir Mərdanov, Nəsimi Rayon icra Hakimiyyətinin başçısı Tahir Quliyev, Rusiya Federasiyasının ölkəmizdəki müvəqqəti işlər vəkili Pyotr Burdikin mərasimdə çıxış edərək kollektivə ən səmimi arzularını bildirmişlər. Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına xüsusi əhəmiyyət verması, habelə valideyn himayəsindən mahrum və xəstə uşaqlara Mehriban xanumin diqqət və qayğısı xüsusi vurğulanmışdır.

Məktəbin qabaqcıl müəllimlərinə Təhsil Nazirliyinin və rayon icra hakimiyyətinin faxri fərمانları təqdim olılmışdır.

YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etmişdir. O deməsidir ki, mən 23 nömrəli məktəbi həməşə xoş hissələrlə xatırlayıram. Adətən, bir işə başlayanda qarşında çox ciddi tələblər qoyur və onlara əməl etməyə çalışıram. Bu məsuliyyət hissini görə doğma məktəbə, müəllimlərimə minnətdaram.

Heydər Əliyev Fondunun prezidenti sözünə davam edərək demisidir ki, bugünkü şagirdlərin bizdən üstünlüyü onların müstəqil Azərbaycanda yaşayıb təhsil almışdır. Məktəbə adı verilmiş Tahir Həsənov bu müstəqillik uğrunda şəhid olanlardan biridir. Şagirdlərimiz bunu unutmamalıdır.

Mehriban xanuma məktəbin kollektivi adından xatirə hədiyyəsi təqdim edilmişdir. O, uşaqların xahişi ilə yubiley tortunu kəsmişdir. Mərasim boyu məktəbin istedadlı şagirdləri öz qabiliyyətlərini nümayiş etdirmiş, əlvən musiqi programı ilə yubiley tədbirini daha da rövənqlən-

dirmişlər. Ümumməlli liderimizin təhsil ocağına gəlisi, məktəbin dünənini və bugündünü əks etdirən videosüjetlər maraqla qarşılanmışdır.

Rəsmi hissədən sonra Mehriban xanum Əliyeva və qonaqlar məktəb muzeyindəki eksponatlarla tanış olmuşlar. Mehriban xanım müəllimlərlə söhbət etmiş, xatirə şəkli çəkdirmiştir.

24 mart 2005

## HEYDƏR ƏLİYEV FONDUNUN WEB-SAYTI AÇILMIŞDIR

Azərbaycan, rus və ingilis dillərində nəfis tərtibatla, yüksək zövqə hazırlanan saytın ilk səhifəsində ümumümili liderimiz, dünya şöhrətli siyasi xadim, müstəqil Azərbaycan dövlətinin qurucusu və memar Heydər Əliyevin rəngli fotosu yerləşdirilmiş, xüsusi bölməndə isə dahi şəxsiyyətin tərcüməyi-hali, siyasi portreti, aforizmləri, mütəsəhəbə və çoxşaları, haqqında məşhur siyasi xadimlərin fikirləri toplanmışdır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfir Mehriban Əliyeyanın həyat yolu barədə verilmiş məlumatlar, onun çoxşaxalı fəaliyyəti, keçirdiyi görüşlər "Fondun prezidenti" bölməндə geniş əks olunmuşdur.

Zəngin materialları olan Fondun yaranma tarixi, fəaliyyəti, beynəlxalq əməkdaşlığı, Fondun mükafatları, fəxri qonaqlar, kitabxana, videoqalereya, fotoalbum bölmələri də maraqla oxunur, qurum barədə geniş təssürat yaradır.

Uzunmüddəli gərgin əməyin səmərəli nəticəsi olan belə bir saytın açılması Fondun xaricdə yaşayan həmvətənlərimizlə, beynəlxalq qurumlarla, ictimaiyətlə, kütləvi informasiya vəsitələri ilə əlaqələrin genişləndirilməsinə də dəyərli töhfə olacaqdır.

Heydər Əliyev Fondundan verilən məlumatə görə, saytın yaradılmasında Fondun əməkdaşları və yerli dizaynerlər iştirak etmiş, bu sahədə respublikamızda indiyadək formalılmış müsbət təcrübədən istifadə olunmuşdur. [www.heydar-aliyev-foundation.org](http://www.heydar-aliyev-foundation.org) ünvanında yerləşən web-sayt Fondun bundan sonra fəaliyyəti barədə yenilikləri də mütləmadi izləməyə imkan yaradacaq, yeni məlumat və faktlarla daha da zənginləşəcəkdir.

25 mart 2005

## HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN ƏLİYEVƏ "2004-cü İLİN BİRİNCİ XANIMI" MÜKAFAATINA LAYIQ GÖRÜLMÜŞDÜR

Ölkəmizin Türkiyədəki səfirliyindən bildirmişlər ki, Ankara İş Qadınları Dərnəyinin idarə Heyəti Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya "2004-cü ilin birinci xanımı" mükafatı verilməsi haqqında qərar qəbul etmişdir.

Dərnəyin idarə Heyətinin sədri Serpil Tinaz Akçarın bununla əlaqədar səfirliliyə göndərdiyi məktubda deyilir ki, Mehriban xanım Əliyeva bu mükafata Azərbaycan və Türkiyə arasında əməkdaşlığın və qardaşlığın inkişafı, Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğ və qorunması istiqamətindəki fəaliyyətinin, YUNESKO-nun xoşməramlı səfiri kimi beynəlxalq alanda fəaliyyət göstərərk qadınların, uşaqların, yaşlıların problemlərinə, qadınların ailədə, cəmiyyətdə, işdə və siyasi həyatda haqlarının qorunmasına qətiyyətinə görə layiq görülmüşdür.

27 mart 2005

**HEYDƏR ƏLİYEV FONDUNUN  
PREZİDENTİ, YUNESKO-nun  
XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN  
XANIM ƏLİYEVƏ "SİYASƏT"  
JURNALININ "2004-cü İLİN  
BİRİNCİ XANIMI" MÜKAFATİNA  
LAYİQ GÖRÜLMÜŞDÜR**

Respublikamızın Ankaradakı səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, Türkiyənin nüfuzlu "Siyəsat" jurnalının idarə heyəti Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya "2004-cü ilin birinci xanımı" mükafatının verilməsini qərara almışdır.

Nəşrin idarə heyətinin sadri, tanınmış jurnalist, ictimai xadim Güllü Kılıçəslanın səfirliliyə göndərdiyi məktubda vurğulanır ki, Mehriban xanım Əliyeva "Siyasət" jurnalının təsis olunmasının on birinci ili ilə əlaqədar keçirilmiş rəy sorğusunun nəticələri əsasında və Azərbaycan-Türkiyə əməkdaşlığı və qardaşlığının inkişafı, milli, mədəni dəyərlərin qorunması, qadınların, kimsəsiz uşaqların yaşayış şəraitiinin yaxşılaşdırılması, Azərbaycanda və beynəlxalq məqyasda onların problemlərinə diqqət yetirilməsi sahəsində səylərinə görə bu mükafata layiq görülmüşdür.

**30 mart 2005**

**HEYDƏR ƏLİYEV FONDU BALAKƏNLİ  
ƏLİL UŞAĞA KOMPÜTER HƏDİYYƏ ETDİ**

Balakən rayonunun Xalatala kəndinin 11 yaşlı sakini, I qrup əlil Məhəmməd Qurbanov bu günlər ömrünün ən xoş anlarını yaşıyır. Onun ictiməməlli liderimizin adını daşıyan Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya ünvanlaşığı müraciət qısa vaxtda öz müsbət həllini tapmış və Məhəmmədə kompüter dəstə hədiyyə edilmişdir.

Bu münasibətlə Qurbanovların evində keçirilən mərasimdə Fondun hədiyyəsi təntənəli surətdə Məhəmmədə təqdim olunmuşdur. Mərasimdə onun valideynləri çıxış edərək Heydər Əliyev Fondunun bu xeyirxah və nəcib işini yüksək dəyərləndirmiş, əlil uşaqlara göstərdikləri qayıq və himayəyə görə, Fondun rəhbərliyinə dərin minnətdarlığını bildirmişlər.

Mərasimin sonunda Məhəmmədin ailə üzvləri adından Mehriban xanım Əliyevaya təşəkkür məktubu göndərilmişdir.

**31 mart 2005**

## “QARABAĞ XANƏNDƏLƏRİ” ALBOMUNUN TƏQDİMAT MƏRASİMİ

Aprelin 8-də Gülüstan sarayında YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fonduun prezidenti Mehriban xanım Əliyevanın “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri” albomunun təqdimatı keçirilmişdir.

YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimi aqaraq dedi:

- Hörmətli mərasim iştirakçıları! “Qarabağ Xanəndələri” albomunun təqdimat mərasimini xoş gəlmisiniz. “Qarabağ xanəndələri” albomu “Muğam-ırs” layihəsinin ilk albomudur. Siz hər biriniz bu albomu hədiyyə olaraq almısınız. Mən inanıram ki, bu albomla tanış olanda hiss etmisiniz ki, biz onu nə qədər məsuliyətlə, digər tərəfdən də böyük məhəbbətlə hazırlamışıq. Heç də təsadüfi deyil ki, bizim ilk layihəmiz Qarabağ xanəndələrinə həsr olunmuşdur. Biz Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini Muğam vasitəsilə bütün dünyaya çatdırırıq. Bu ilin mart ayında YUNESKO-nun qərargahında xoşməramlı safların illik toplantısında bu albom təqdim olunmuş və çox böyük diqqət və maraq cəlb etmişdir. Mənim muğam ustaları ilə ilk görüşündən çox az vaxt keçib. Amma bu müddədə kifayət qədər iş görürlübdür. Artıq muğam dəstgahlarının Filarmoniyada səslənməsi bir ənənəyə çevrilidir. Muğam Mərkəzinin inşası barəsində qərar qəbul olunub, muğam ensiklopediyası hazırlanır.

Muğam sənətinə həsr olunmuş traktatlar tərcümə edilir və çapa hazırlanır. Bütün bu addımlar bizim birləşəcəyimizin nəticəsidir. Mən bu gün Azərbaycanın bütün muğam ustalarına, sənətkarlarımıza,

alımlarımız, muğamı sevən hər bir insana çox dərin minnətdarlığını və hörmətimi bildirmək istəyirəm.

Muğam artıq təkcə bizim Azərbaycanın yox, bütün dünyanın sərvətidir. Bizim məqsədimiz muğamı qorumaq, inkişaf etdirmək, muğamın gözəlliyyini, onun dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaqdır. Bu yolda hər birimizə uğurlar arzulayıram və mərasimi açıq elan edirəm.

Sonra “Qarabağ xanəndələri” albomunda səs yazısı olan 24 sənətçinin ifasında muğam parçaları səsləndirildi. Xalqımızın bənzərsiz muğam sənəti nümunələri bütün Şərqiñ əvəzsiz ifaçılarından Cabbar Qarayagdıogluñun, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məhəmməd Fərzəliyevin, Məcid Behbudovun, Seyid Şuşinskiñin, Xan Şuşinskiñin, İslam Abdullayevin, Bülbüllün, Zülfü Adıgozəlovn, Əbülfət Əliyevin, müasir muğam ustalarının ifası böyük maraqla qarşılandı. Muğam ustalarının ürəkləri riqqatə gətirən ifası layihə çərçivəsində “Salnamə” studiyasında rejissor Xamis Muradovun rəhbərliyi ilə hazırlanmış sənədlili filmin kadrlarının nümayışı ilə müşayiəl olunur, belə nadir sənətkarlar yetirən Azərbaycan torpağının misilsiz gözəllikləri bir daha göz önündə canlanır, sanki indi yağı tapağında, işğal altında olan doğma torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə səsləyirdi. Bali, belə möcüzəli musiqinin beiyi olan torpaq düşmən əlində qala bilməz! “Qarabağ bülbülləri”nın ecazkar səsi, gözəl ifası isə əmin etdi ki, xalqımızın zəngin mədəniyyət xəzinəsi olan muğam sənətinin gələcəyi etibarlı əllərdədir.

Xalq artisti Habil Əliyev mərasimin sonunda sənət yoldaşları adından çıxış edərək dedi ki, bu gün xalq musiqisi ifaçılarının bayramıdır, amma bu təkcə musiqimizə, ifaçılara yox, xalqımızın milli-mədəni sərvətinə verilən qiymətdir. Mən muğamlarımızın qorunmasına, təbliğinə göstərdiyi qayğıya görə YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanıma bütün sənət adamları adından təşəkkür edirəm. Həqiqətən çox

böyük iş görülmüşdür və bu xeyirxahlığa görə hamımız ona minnətdəriq.

Təqdimat mərasimində Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, parlament sədrinin və Baş nazirin müavini, deputatlar, respublikanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycandakı diplomatik korpusun nümayəndələri iştirak edirdilər.

*9 aprel 2005*

## A.ÇEXOVUN “QAĞAYI” PYESİ BAKİ SƏHNƏSİNĐƏ

Mossovet adına Dövlət Akademik Teatrı Bakıda qastrol səfərindədir.

Moskvanın ən yaxşı teatrlarından birinin kollektivi aprelin 12-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının sahnəsində rus ədəbiyyatının klassiklərindən olan Anton Çexovun “Qağayı” pyesi əsasında tamaşa göstərmışdır.

YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanum Əliyeva tamaşa baxmışdır. Dördpərdəli orijinal quruluşu tanınmış rejissor Andrey Konchalovski vermişdir. İrina Arkadina rolunu Rusyanın əməkdar artisti İ.Rozanova, Nina Zareçnaya rolunu Y.Visotskaya oynamışlar. Tamaşada Rusyanın xalq artisti, Dövlət mükafatı laureati Y.Steblov, Rusyanın xalq artisti A.Adoskin, aktyorlar A.Qrişin, O.Anoxina və başqaları da çıxış etmişlər.

Tamaşanın quruluşu rəssamı Etsso Fricerio, bəstəkarı Rüstəm Həmdəmovdur.

Əsərin peşəkar səhna həlli, aktyorların gözəl ifası Çexov yaradıcılığının incəliklərini bütün dolğunluğu ilə tamaşaçılara çatdırmışdır.

Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, parlament sədrinin müavini Gövhər Baxşaliyeva, Prezident Administrasiyası HUMANİTAR siyaset şöbəsinin müdürü Fatma Abdullazadə, nazirlər, Milli Məclisin deputatları, respublika ictimaiyyətinin nümayəndələri böyük uğurla keçən tamaşaada olmuşlar.

*13 aprel 2005*

## HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN XANIM ƏLİYEVA ŞAMAXIDA İNTERNAT MƏKTƏBLƏRİNĐƏ OLMUŞDUR

Azərbaycan Prezidenti İlham Əliyevin Şamaxiya səfər programı çərçivəsində dövlət başçısının xanımını, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva şəhərdəki internat məktəblərində olmuşdur.

Övvəlca Şamaxı şəhər orta internat məktəbinə gələn Mehriban xanım Əliyeva valideyn himayəsindən məhrum olan uşaqlarla görüşdü, tədris prosesi ilə maraqlandı. Direktor Vəlican Gülvəliyev 2500 şagirdin təlim-tərbiyyə aldığı məktəb haqqında məlumat verdi. Məktəbdə müəyyən təmir işlərinin göründüyünü bildirən direktor bir çox problemlərin olduğunu da diqqətə çatdırıldı.

YUNESKO-nun xoşməramlı səfiri internat məktəbində bütün problemlərin həllinə kömək göstərəcəyini, şagirdlərə yeni dərs ləvəzimatlarının veriləcəyini bildirdi.

Şagirdlər məktəbdə təşkil olunan Əlisba bayramında şerlər söylədi-lər, mahnilər oxudular. Mehriban xanım Əliyeva məktəbin idman salonnunda da oldu. Burada təmir işlərinin aparılmasının vacibliyini vurğulayaraq dedi ki, bunun üçün Heydər Əliyev Fondu tərəfindən lazımi kömək göstəriləcəkdir.

Məktəbin müəllimləri uşaqlara və təhsil ocağına göstərdiyi diqqətlə görə Heydər Əliyev Fondu prezidentinə minnətdarlıq etdilər.

Prezidentin xanımı məktəbin yaxınlığında məskunlaşmış məcburi köçkün ailələri ilə də görüşdü, onların problemləri ilə də maraqlandı.

Sonra Mehriban xanım Əliyeva bir nömrəli ixtisaslaşdırılmış internata gəldi. Direktor Mübariz Məmmədov 1975-ci ildən fəaliyyət göstərən internatda ruhi-əsəb xəstəliyinə tutulmuş 100 nəfər uşağın müalicəsi, təlim-tərbiyyəsi sahəsində görülən işlərdən danışdı, binada təmir aparıldığını bildirdi.

İnternatın sınıf otqaqları, yeməkhanası ilə tanış olan Mehriban xanım müalicə-lədris müəssisəsinə lazımi kömək göstəriləcəyini vurğuladı.

28 aprel 2005

## ÖLKƏMİZ BEYNƏLXALQ GİMNASTİKA FEDERASIYASININ DİQQƏT MƏRKƏZİNDƏDİR

Ölkəmizdə idmana yüksək səviyyədə göstərilən dövlət qayğısı nəticəsində Azərbaycan dünyadan idman mərkəzlerində birinə çevrilib. Azərbaycan prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkədə idmanın inkişafı istiqamətlindəki məqsədönlü fəaliyyəti nəticəsində bir sırada mətbəər idman yarışları - güləs, boks, cüdo, həndbol, voleybol, bədii gimnastika və s. üzrə beynəlxalq yarışlar təşkil olunub. Idmançılarımız qıtə və dünya çempionatlarında, Olimpiya oyunlarında və bir sıra nüfuzlu turnirlərdə uğurlu çıxışları ilə diqqəti cəlb edirlər. Təmsilçilərimiz "əsas iştirak etməkdər" prinsipini unudub, yarışlara yalnız mükafatlar uğrunda mübarizə aparmaq üçün qatılır. Artıq paytaxt idmançıları müxtəlif yığmaların tərkibinə asanlıqla daxil olara bilinir. Belə ki, bölgələrdə yetişən istedadlı idmançıların yığma komandalarının heyətlərinə düşmək üçün rəqabəti artırırlar. Bu da idmanımızın təkcə paytaxtda və başqa böyük şəhərlərdə deyil, ümumiyyətlə, respublika səviyyəsində sürətli inkişaf etdiriyini göstərir. Bütün bunlar ölkəmizin dünya idman arenasında xüsusi çəkiyə malik olmasına da şərait yaradır.

Idmana göstərilən qayğı və diqqət digər idman növleri ilə yanaşı, bədii gimnastikanın da yan keçməyib. Danılmaz həqiqətdir ki, üç il əvvəl ölkədə bu idman növünün səviyyəsi heç də ürəkəçən deyildi. 2002-ci ilin oktyabrından Mehriban xanım Əliyevanın federasiyaya prezident seçiləndən sonra bu sahədə böyük bir canlanma, irəliləyiş hiss olunmağa başladı. Azərbaycan Gimnastika Federasiyası tərəfindən aparılan

məqsədönlü islahatlardan sonra gimnastika ölkəmizin idman həyatında öz əhəmiyyətli yerini tutdu. Xüsusilə da Mehriban xanım Əliyevanın bilavasitə diqqət və qayğısı sayasında gimnastikamız üçün güclü maddi-texniki baza yaradıldı. Ölkədəki istedadları üzə çıxarmaq və təmsilçilərimizin hazırlığını gücləndirmək üçün bu işə təcrübəli mütəxəssislər cəlb olundular. Təbii ki, ölkədə gimnastikanın belə sürətli yüksəsləşti Beynəlxalq Gimnastika Federasiyاسının (FIG) diqqətindən yayına bilməzdi. Bu baxımdan FIG nümayəndələrinin ölkəmizə vaxtaşısı səfərləri təsadüfi səciyyə daşıdır. FIG-in rəsmi nümayəndələri ölkəmizdə səfərdə olarkən, ACF-in həyata keçirdiyi irimiqyaslı tədbirləri təqdirəlatış hal kimi qeyd etmiş, gələcək işlərdə federasiyaya yaxından kömək göstərəcəklərinə zəmanət vermişdilər. Doğrudan da, paytaxtımız tezliklə Dünya kuboku kimi mətbəər yarışın iki mərhələsinə ev sahibliyi etdi. Bu beynəlxalq yarışların yüksək təşkilatı və texniki səviyyəsi FIG-in ölkəmizə olan etimadını daha da artırdı. 2003-cü ilin aprelində Bakıya səfər edən FIG prezidenti Bruno Qrandi, baş katib Norbert Buše, baş katibin müavini Andre Quisbuhler və bədii gimnastika üzrə Texniki Komitənin rəhbəri xanım Egle Abruzzinidən ibarət rəsmi nümayəndə heyətini Milli Olimpiya Komitəsinin prezidentini canab İlham Əliyev qəbul etdi. Görüşdə qarşılıqlı əməkdaşlıq və gələcək işlər barəsində fikir mübadiləsi aparıldı. Qonaqlar paytaxtdakı idman komplekslərinə baş çəkərək, müasir tələblərə cavab verən qurğularla tanış oldular. Ölkəmizdə bədii gimnastikanın maddi-texniki imkanlarını yüksək qiymətləndirən FIG rəhbərliyi 2005-ci il dünya çempionatının Bakıda keçirilməsinə razılıq verdi. Ümumiyyətlə, bu beynəlxalq qurumda ölkəmizdə bədii gimnastikanın inkişafı ilə bağlı müsbət fikirlər formalasdıb. Beynəlxalq qurumun prezidenti Bruno Qrandi ölkəmizdə bədii gimnastikanın inkişafı və AGF-in işi ilə bağlı deyib: "Azərbaycan Gimnastika Federasiyasının indiki fəaliyyəti əməkdaşlığımızın yüksək səviyyədə davam

edəcəyinə zamanət verir. Ümid edirəm ki, əməkdaşlığımız ölkənizdə gimnastikanın inkişafına şərait yaradacaqdır. Əminəm ki, biz öz seçimizdə yanlışlılıq və mötbər turnirlərin Bakıda keçirilməsi bədii gimnastika idman növünün inkişafına təkan verəcəkdir". FIG-in baş katibinin müavini Andre Quisbuhlerin bu haqda dedikləri daha maraqlıdır: "Hər dəfə Bakıya gəldikdə Azərbaycan Gimnastika Federasiyasi-nın prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu qurumun gördüyü böyük işlərin şahidi oluruq. Federasiya qarşıya qoyulan vəzifənin öhdəsindən layiqincə gəlib. Gimnastların səviyyələrinin xeyli artdığının şahidi oldum və FIG nümayəndəsi kimi buna çox sevinirəm". Bütün bunlar AGF rəhbərliyinin gördüyü işin mənətiq nəticəsidir. İdməncilərimiz üçün yaradılan şərait tezliklə onların beynəlxalq arenalara yolunu açdı. İstedadlı gimnastlarımız Dinara Gimatova və Anna Qurbanova beynəlxalq yarışlarda qazandıqları yüksək göstəriciləri ilə diqqəti cəlb edib. Bu idman növündə əldə etdiyimiz ən böyük uğurlar-dan biri da ilk dəfə olaraq, gimnastlarımızın Olimpiya Oyunlarında iştirak etməsidir. Bədii gimnastika üzrə komandanuzun lideri Dinara Gimatova Afinə Olimpiya oyunlarına vəsiqə qazansa da, o, zədəlandıyi üçün mötbər yarışlardan kənardə qaldı. Amma bu, olimpiadada təmsil olunmadığımıza mane olmuşdı. Belə ki, Dinaranın yerinə digər gimnastımız Anna Qurbanova Afinada öz bacarığını nümayiş etdirdi. İdməncimiz 24 ən güclü idmənci arasında dörd hərkətin canında 92.300 bal toplayaraq, 14-cü oldu. Bu nəticə olimpiadada ilk dəfə iştirak edən təmsilçimiz üçün yüksək göstərici sayıla bilər.

FIG nümayəndələri ölkəmizdə bədii gimnastikanın bu cür sürətlə inkişafına biganə qalmadı və bu ilin may ayında Dünya kubokunun təsnifat mərhələsi kimi dəyərləndirilən Azərbaycan Gimnastika Federasiyası (AGF) kubokunun, oktyabrda isə dünya çempionatının paytaxtı-mızda təşkil olunmasına razılıq verdi.

7-13 may 2005

## HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN XANIM ƏLİYEVA BAKININ NİZAMİ RAYONUNDAKI 3 NÖMRƏLİ XÜSUSİ TƏHSİL MƏKTƏBİNİN AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

Mayın 10-da Bakının Nizami rayonundakı 3 nömrəli xüsusi təhsil məktəbinin Heydər Əliyev Fondunun vəsaiti hesabına aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra təntənəli açılış mərasimi olmuşdur. Məktəbin kollektivi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevan böyük səmimiyyətlə, gül-cıçaklı qarşılıdı.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva məktəbin ramzi açılışını bildirən lenti kəsdi, ümummilli liderimiz Heydər Əliyevin birinci mərtəbənin foyesində qoyulmuş büstü üzərində ortüyü götürdü, ağ mərmərdən yonulmuş abidənin önünə gül qoydu.

Məktəbin direktoru Nüşabə Heydərova bildirdi ki, 1958-ci ildə tikilmiş məktəb binası uzun illər təmir edilmədiyinə görə, əslinde yararsız hala düşmişdə. Mehriban xanım bu il yanvarın 31-də məktəbin vəziyyəti ilə tanış olduğdan sonra burada fondun vəsaiti hesabına əsaslı təmir işlərinə başlamağı tövsiyə etdi. Elə ertəsi gündən burada başlanan əsaslı təmir və yenidənqurma işləri üç aya tam başa çatdırıldı. Məktəb müasir avadanlıqla da komplektləşdirilmişdir.

Mehriban xanım Əliyevaya məlumat verildi ki, məktəbdəki 184 uşaqdan 62-si fərdi təhsilə cəlb olunmuşdur. Burada əmək təlimi dərslərinə üstünlük verilir. Dülğərlik, xalçaçıhq, tikiş və s. dərnəklər uşaqların müxtəlif pəşələrə yiylənməsinə imkan verir.

Mehriban xanım uşaqların əl işlərinə tamaşa etdi, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycanın milli qəhrəmanlarına, tanınmış ədəbiyyat, incəsənət xadimlərinə həsr olunmuş fotogüsələrə baxdı.

Məktəbin sinif otaqlarını, fənn kabinetlərini gəzən fondun prezidenti təmirin, avadanlığının keyfiyyətinə xüsusi diqqət yetirdi, hər uşaqın yemək norması, dərs ləvazimatları ilə təminatın vəziyyəti, məktəb kitabxanasının fondu ilə maraqlandı, qaldırılan məsələlərin həllinə lazımi kömək göstəriləcəyini bildirdi.

Dərs-təlim prosesi ilə yaxından maraqlanan Mehriban xanım Əliyeva uşaqların bacarıqlarını yüksək qiymətləndirdi. Xalça toxuyan qızlar öz hədiyyələrini - qucağında valideyn himayəsindən məhrum olmuş uşaq tutmuş Mehriban xanımın portretinin toxunduğu xalçanı fondun prezidentinə təqdim etdilər. Bu hədiyyədən çox mütəssir olan Mehriban xanım onu unudulmaz xatirə kimi saxlayacağını bildirdi.

Komüntəri öyrənən uşaqlar dahi şəxsiyyət Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanımı öz hörmət və məhəbbətlərini komüntərdə yazdıqları sözlərlə, musiqi dərsi keçən sagirdlər isə oxuduqları mahni və şerlərlə ifadə etdilər.

Uşaqların valideynləri də Mehriban xanımın respublikamızdakı uşaq evlərinə, internat məktəblərinə asıl analıq qayğısı göstərməsini yüksək qiymətləndirdilər, bu qayğı və diqqətdən minlərlə ailəyə sevinc, təsəlli payı düşdürünen dedilər. Onlar ümummilli liderin doğum günündə məktəbin açılışına gəldiyinə, Fondun yaranma gününü uşaq-

lara bir yerda keçirdiyinə görə Mehriban xanım Əliyevaya dərin təşəkkürlerini bildirdilər.

Təhsil naziri Misir Mərdanov Heydər Əliyev Fondunun işləyib həzırladığı "Uşaq evləri və internat məktəblərinin inkişafı" Programı çərçivəsində görülən işlərin əhəmiyyətini vurğulayaraq, hazırda 11 belə məktəbdə kompleks yenidənqurma, əsaslı təmir işləri görüldüyüünü bildirdi.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun ərazisindəki internat məktəbləri və uşaq evlərində Mehriban xanımın təşəbbüsü ilə və fondun vəsaiti hesabına aparılan təmir işlərinə dəməndi.

Mehriban xanım Əliyeva məktəbin kollektivinə ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin vəsiyyətlərini, ideyalarını unutmamışı, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqəti artırmağı, öz vəzifələrinin necə şərəflü, məsuliyyətli, savab iş olduğunu dərk etməyi xahiş və tövsiyə etdi.

Mehriban xanım ulu öndər Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirdi.

11 may 2005

## HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN XANIM ƏLİYEVANIN KONQRESƏ TƏBRİK MƏKTUBU OXUNMUŞDUR

Ankarada Türkiyənin həkim Ədalət və İnkıfət Partiyası qadın nümayəndələrinin I kongresi keçirilmişdir.

Konqresdə partiyanın sədri, Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan nitq söyləmişdir. O bildirmişdir ki, son zamanlar ölkə hayatının bütün sahələrində qadınların fəallığı artmışdır. Sevindirici hədirdi ki, bu, siyasi sahədə də özünü göstərir. Məhz buna görə qadınların kongresi ölkə hayatında əlamətdar hadisədir.

Tədbirdə çıxış edən dövlət naziri Gürdan Akşid və partiyanın qadın komitəsinin sədri Seval Kavak qadınların müasir cəmiyyətdəki rolü haqqında ətraflı məlumat vermiş, bunu statistik rəqəmlərlə əsaslandırmışlar.

Milli Məclisin deputati Məlahət Həsənova Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı safiri Mehriban xanım Əliyevanın konqresə təbrik məktubunu oxumuşdur. Mehriban xanım Əliyevanın məktubu kongres iştirakçılarının gurultulu və sürətli alqışları ilə qarşılanmışdır. Azərbaycanlı deputat ölkəmizdə gedən demokratik proseslərdə qadınların rolü haqqında çıxış etmiş, kongres iştirakçılarına Milli Məclisin və Yeni Azərbaycan Partiyası üzvlərinin də salamlarını çatdırmış, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana xatira hadiyyəsi təqdim etmişdir.

Sonra deputat Məlahət Həsənova Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Baş nazirin müavini, xarici işlər naziri Abdullah Güll ilə görüşmüştür. Onlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırın Məlahət Həsənova ölkəmizdəki ictimai-siyasi proseslər baradə məlumat vermişdir. Azərbaycan Prezidenti İlham Əliyev salamlarının, dərin hörmət və ehtiramının çatdırılmasını xahiş edən Baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Abdullah Güll Türkiyə hökumətinin hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, ölkəmizdəki demokratik prosesləri, iqtisadi tərəqqini, xalqın maddi rifahının artırmasını məmənnuniyyətlə izlədiklərini vurğulamış, ölkələrimiz arasındaki münasibəllərə hər zaman böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyevin söylədiyi kimi "bir millət, iki dövlət" prizmasından yanaşdıqlarını bildirmişlər.

Tural RZAYEV,  
AzərTAc-in xüsusi müxbiri  
Ankara

11 may 2005

## "HEYDƏR ƏLİYEV FONDU" KİTABI ÇAPDAN ÇIXMIŞDIR

Müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu, xalqımızın və bütün türk dünyasının dahi oğlu Heydər Əliyevin anadan olmasının il-dönümü ərafaşında yeni bir nəşr - "Heydər Əliyev Fondu" kitabı çapdan çıxmışdır.

Kitab Heydər Əliyev Fonduunun prezidenti, YUNESKO-nun xoşməramlı safi Mehriban xanım Əliyevanın giriş sözü ilə açılır. Burada vurgulanır ki, ictimai təşkilat olan fond qarşısına qoyduğu məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan yeni tipli bir qurumdur.

Fondun fəaliyyətə başlamasının biriliyi münasibətilə buraxılmış kitab bir neçə bölmədən ibarətdir. "Vətənə, xalqa həsr edilən ömür" adlanan birinci bölmədə dünya şöhrətli siyasi xadimin həyat və fəaliyyətindən, respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində gördüyü məsilsiz işlərdən yığcam şəkildə səhbat açılır.

Sonrakı bölmələrdə Heydər Əliyev Fonduunun məqsədlərindən, fəaliyyətə başladığı vaxtdan ötən bir ildə həyata keçirdiyi layihələrdən bəhs olunur.

"Xatirə kitabını vərəqlərkən..." adlanan sonuncu bölmədə fondu zi-yarət etmiş dövlət və hökumət başçılarının, dünyada tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin, beynəlxalq təşkilatların rəhbər-lərinin bir qisminin təsəssüratları verilmişdir. Onu da deyək ki, Xatirə kitabına ilk sözləri 2004-cü il mayın 10-da, fondun açılış günü Azərbaycan Prezidenti İlham Əliyev yazmışdır.

Xatirə kitabındaki ürək sözlərində bir ümumi fikir vurğulanır ki,

Heydər Əliyev öz ölkəsi və xalqı üçün müstəsna xidmətlər göstərmis dahi şəxsiyyətidir və onun xatirəsi, ideyaları əbədi yaşamalı, bu sahədə fondun özü də mühüm rol oynamalıdır.

Nəfis şəkildə tərtib edilmiş və yüksək poliqrafik səviyyədə çap olunmuş kitabda zəngin fotosəkillər verilmişdir.

11 may 2005

**HEYDƏR ƏLİYEV FONDUNUN  
PREZİDENTİ, YUNESKO-nun  
XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN  
XANIM ƏLİYEVA GORANBOY  
RAYONUNDAKI RƏSUL ATAKİŞİYEV  
ADINA İNTERNAT MƏKTƏBİNĐƏ  
OLMUŞDUR**

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı safi Mehriban Əliyeva mayın 19-da, Azərbaycan Prezidenti İlham Əliyevin Goranboy rayonuna safi çəpçəvəsində buradakı Rəsul Ataşıyev adına internat məktəbində olmuşdur.

Ulù öndərimizin adını daşıyan fond fəaliyyət göstərdiyi bir il ərzində uşaq evləri və internat məktəblərində müasir tələblərə cavab verən şəraitin yaradılması, bütün cəmiyyətiminin diqqət yetirməli olduğu problemlərin həlli üçün məqsədönlü iş aparır. Bütün bunlardan xəbərdar olan məktəbin kollektivi Mehriban xanım Əliyevanı öz doğmaları kimi qarşladı. Məktəblə tanışq zənənam Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki, bu təlim-tərbiyə ocağı ötən il Avropa Birliyinin vəsaiti hesabına əsaslı təmir olunmuş, yeni yeməkxana tikilmişdir.

Mehriban xanım sinif otaqlarını gəzərək, dərs prosesini izlədi, uşaqların necə qidalanması ilə maraqlandı. Buradakı şəraitdən razılığını bildirən Mehriban xanım məktəbə kompüter dəstləri bağışlayacağına söz verdi.

*21 may 2005*

**MEHRİBAN ƏLİYEVA  
XOŞMƏRAMLI SƏFİRDİR**

**“MƏN KONKRET İŞ GÖRMƏK, KONKRET ADAMLARA KÖMƏK ETMƏK İSTƏYİRƏM”**

“Yaxşılıq, mərhəmət kimi anlayışlar mənim üçün həqiqətən ümdə anlayışlardır”

“İzvesliyə” qəzetiñin müxbiri Oleq Sığanov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı safi Mehriban Əliyevadan müsahibə alıb. AzərTAc həmin müsahibəni oxuculara təqdim edir. Xatırladaq ki, materiallar Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin köməyi ilə hazırlanıb.

Heydər Əliyev 1923-cü il mayın 10-da doğulmuşdur. Bu il 82 yaşı tamam olmañ idi. Amma qismət olmadı. O, səksən yaşında dünyasın dəyişdi. Özünün 80 illiyini qeyd etmək də ona nəsib olmadı. Dünyaya göz açmasının səksəninci ilini xəstəxana divarları arasında qarsıladı. Bu yubiley orafəsində bir çox ölkələr onu öz yüksək ordenləri ilə təltif etdilər. Lakin bu mükafatlar ona sağlığında təqdim edilməmiş qaldı. Heydər Əliyev həyaldan bütün milləti six birləşdirərkən getdi. Bu da bir faktdır. Bir çox ölkələrin rəhbərləri onun xatirəsinə ehtiramını bildirmək, sonuncu “əlvida” sözünü demək üçün Bakıya gəldilər. Lakin o dekabr gündündə baş verən bu kədərləri və hüznülü hadisə aprelədə hərb məktəbinin şagirdləri ilə görüş zamanı onun öz davramışı ilə nümayiş etdirdiyi borca sədaqətin yüksək nümunəsi ilə həmişə bərabər xatırlanacaqdır.

Heydər Əliyev hayatdan müəyyən bir missiyani yerinə yetirərək getdi. Heyaldan heç də hər bir görkəmli siyasetçi - heç şübhəsiz ki, Heydər Əliyev belə siyasetçi idi - qismət olmayan tərzdə getdi. Özü də, tam asasla deyə bilərik ki, özünün bütün işlərini səliqə-sahmanna salaraq getdi. Yeni Azərbaycan dövlətçiliyinin qurulması sahəsində başladığı böyük işi öz məntiqini, dönməz xarakterini aldiğι mərhələyə çatdıraraq həyalla vidalaşdı.

Bu gün millətin atasının işini Heydər Əliyevin oğlu layiqinca davam etdirir. Onun üzərinə ikiqat məsuliyyət düşür. O, ilk növbədə, millət qarşısında cavabdehdir. Bununa yanaşı, o öz atası qarşısında daxilən cavabdeh olmaya bilməz, özünü nüfuz və etibardan sala bilməz, aparlığı siyaseti Heydər Əliyevin müəyyən etdiyi yüksək seviyyədən aşağı sala bilməz. İlham Əliyevin prezidentliyinin ötən ilyarımı göstərdi ki, o nəinki atasının xəltini qoruyub saxlamaga və davam etdirməyə, həm də gələcək üçün inkişaf etdirməyə qadirdir.

Böyük siyasi islarda getdikcə yeni-yeni amillər hərəkətə gətirilir onlar strateji və taktiki nəticələrə nail olmaq üçün çox vaxt keyfiyyətə yeni imkanlar yaradır. Müasir siyasi liderlərin nümayəndəsi kimi İlham Əliyeva bu baxımdan hazırda xanımı Mehriban Əliyeva misilsiz kömək göstərir. Birlükə götürdükdə, müasir dünyada birinci xanının rolu bəzən çox əhəmiyyətli olur.

Amma Mehriban xanım üçün bu, "sadəcə, özünü göstərmək" kimi müasir dəbə ehtiram əlaməti deyildir. O, öhdəsinə götürdüyü müştəqil vəzifəni tam düşünlülmüş surətdə və inamlı yerinə yelir, artıq neçə aydır YUNESKO-nun xoşməramlı səfiri olaraq, çox ciddi humanitar proqramlar həyata keçirir.

İlk baxışdan düşünmək olar ki, heç bir rəsmi salahiyyət və müstəsna hüquq verilməyən adam nə edə bilər? Müqavilə imzalamaq - bunu edə bilməz, rəsmi damışıqlar aparmaq - onu da edə bilməz. Məgər mü-

asır siyasetdə və diplomatiyada hər şey ancaq rəsmi yollarla həll edilir? Bəs bir qərara gəlmək üçün bütün imkanlar sanki tükəndikdə nə etməli? Bəzən hər hansı bir məsələ barəsində kiminləşə elə-bəla səhbət (əslində isə, bu, sərf zahiri təsəvvürdür, çünki siyasetdə səhbətlər olmur) çox şeyi həll edir. Bəs nə mənşət, nə də əlüstü qazanc gətirən, ona görə də böyük və sanki "ciddi" siyasetçilər üçün "maraq olmanın" ümidişsiz humanitar problemlərin həllinə kim girişərdi? Halbuki hər bir belə humanitar problemin arxasında ayrıca bir insan faciəsi (və özlüyündə ümumhäşəri faciə) durur!

Bax, Mehriban Əliyeva bu cür işə girişi midir və onu layiqinca yeri-nə yetirir.

- Mən səhbətimizi bundan başlamaq istərdim - Siz Mehriban xanımsınız. Adınızın rus dilində gözəl mənaları var - şəfqətli, sevimli. Həqiqətən Siz mehriban, xeyirxah, navazışlı, sevimli insansınız, xoşməramlı səfirsiniz, habelə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvtüsüñüz. Olimpiya oyunları da xoşməramlı oyunlardır. Belə çıxır ki, Mehriban xoşməramdır və gözəl keyfiyyətlərin müicəssəməsidir, Qızlarınızın adı nadir?

- Leyla və Arzu. Çox gözəl Azərbaycan adlarıdır. Arzu - istək, dilək, həsrət mənasındadır. Leyla - gecə, qaranlıq gecə deməkdir. Həqiqətən, belə bir nəzəriyyə var ki, insan doğularkən verilən ad onun bütün təleyinə təsir göstərir. Deyə bilmərəm, bu nəzəriyyə real həyatta özünü nə dərəcədə doğruldur, amma yaxşılıq, mərhamət kimi anlayışlar mənim üçün həqiqətən ümdə anlayışlardır. Zənnimcə, geniş anlamda mərhamət ən yaxşı və ən ülvü insanı keyfiyyəllərdən biridir.

- Sizin çıxışlarınızı (eləcə də həyat yoldaşınızın çıxışlarını) dini-ləyənlər rus dilini gözəl bildiyinizi qeyd edirlər. Hazırda Azərbaycanda rus dili ilə əlaqədar vəziyyət necədir və o, məişətdə nə dərəcədə yayılıb? Rus məktəbləri necə fəaliyyət göstərir? Rus di-

## İi Azərbaycan üçün nə deməkdir?

- İlk növbədə demək istəyirəm ki, son 10-12 ildə Azərbaycanda tədris rus dilində aparılan heç bir məktəb bağlanmayıbdır. Bütün ali məktəblərdə dörsələr rus dilində keçilən fakültələr qahr.

200 il ərzində Rusiya ilə yanaşı yaşama rus dilini həm mədəni, həm də adı həyətin təzahürünə çevirmişdir. Bakıda Rus Dram Teatrı kimi gözlə bir teatr işləyir, repertuarına, əsasən, rus klassiklərinin və russilli müəlliflərin müasir pyesləri daxildir. Müsiqili Komediya Teatrında gözlə rus truppası var.

Rus dili bizim üçün, əvvəlkilik, təkcə böyük rus mədəniyyətinin di- li deyil, həm də ünsiyət və informasiya almaq vasitəsidir. Şəxşən mənim üçün istor sovet dövründə, əslərsə də indi "inostrannaya literatura" jurnalı dünya ədəbiyyatının müxtəlif əsərləri ilə tanışq imkanıdır.

Əlbəttə ki, indi gəncələr rus dili ilə yanaşı, digər xarici dilləri də fəal öyrənlərlər. Bu, normal meyldir. Amma bir çox nəsillərin səyləri ilə toplannmış çox böyük tarixi təcrübə, mədəniyyətlərin dialoquğunun verdiyi belə gözəl nəticələr bizim üçün son dərəcə qiymətlidir. Azərbaycanda bu gün də ziyafların xeyli hissəsi Rusiya elitisə ilə elmi əlaqələri və yaradıcılıq əlaqələrini nəinki saxlayıb, həm də rus dilindən kifayət qədər fəal istifadə edir. Rus dilində yazar Maqsud İbrahimbəyovun yaradıcılığı buna ən parlaq misaldır.

Yeri gəlməşkən, bizdə Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Slavyan Universiteti yaradılıb. Burada rus dili mütəxəssisləri ilə yanaşı, hüttün slavyan dilləri üzrə də kadrlar hazırlanır.

- Rusiyada Azərbaycan ili. Siz "irs" ("Naslediye") jurnalının təsisçisiniz. Gözəl jurnaldır. Mən Heydər Əliyeviça həsr edilən sonuncu nömrəni oxumuşam. Çox maraqlı nömrədir, özii də nə- fis tərtib edilib. Təəssüf ki, Rusiyada heç də hamının, hətta Qaf- qazla, Azərbaycanla maraqlananların da bu jurnalın varlığından

xəbəri yoxdur. Siz onu hansısa şəkildə Rusiya auditoriyasında yaymaq fikrində deyilsinizmi? Heç olmasa, diaspor vasitəsi? Belə planlarınız varmı? Azərbaycan ilinin programı sayasında indi Siz Azərbaycan mədəniyyətinin Rusiyada öyrənilməsinə öz töhfənizi verə bilərsiniz. Mədəni irsin himayədarı kimi nə kimi işlər görməyi planlaşdırırsınız?

- Planlar çoxdur. Hamisində damışmaq çox çətindir. Biz Rusiyada Azərbaycan ilindən elə istifadə etmək istəyirik ki, həm paytaxtda, həm də Rusiyanın ucqarlarında mədəni irsimizi yaxşı bilən adamlar olsun. Çox zəngin olan Azərbaycan mədəniyyəti özüne maraq doğurmağa qədirdir, onu sevmək üçün onu öyrənmək kifayətdir.

10 il əvvəl biz "Azərbaycan Mədəniyyətinin Dostları" Fondunu yaradarkən onun əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tamtdırmak idi. "Irs" jurnalını da mən elə onda təsis etdim. Jurnal, əslində, Fondun fəaliyyətini işıqlandırmaqla məşğul olurdu və müayyən bir mövzuya həsr edilən hər bir nömrə həm populyar, həm də tədqiqat materialı idi. İstixarla deyə bilərəm ki, Azərbaycan mədəniyyəti barədə bizdən əvvəl hələ heç kim belə şirin yazmayıbdır. Məsələn, miniatürən və ya memarlıq abidələrindən yazımağı qarşımıza məqsəd qoyduqda, əməkdaşlığı, əslində, həm akademiya alımlarını, həm jurnalistləri, həm də sənətşünasları cəlb etmişik.

Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirəməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılrı. Kifayət qədər təlatümlü həmin dövrədə mədəni irsimiz yenidən fikir süzgəcində keçirilir, əzali milli ənənələrə və köklərə qaydırılır. Yeri gəlməşkən, azərbaycanlıların ümumdünya qurultayının işlərkəçərinə jurnalın bir çox müxtəlif nömrələri paylanıldı və diasporun nümayəndləri bunu çox yüksək qiymətləndirdi-

lər. Əlaqələrimiz yarandı və o vaxtdan bəri jurnalın hər bir nömrəsini onunla maraqlananların ünvanına göndəririk. Zənnimcə, jurnalın elektron versiyasına ehtiyac artıq çoxdan yaranmışdır. Onu bütün Rusiya auditoriyasında yaymaq isə kifayət qədər ciddi layihədir və bu hərədə düşünmək olar.

Adətən belə hesab edilir ki, bizdən uzaq olan ölkələr nisbətən, yanın qonşular kimi biz bir-birimizi daha yaxşı tamyıraq. Anma reallıqlar göstərir ki, bu, heç də belə deyildir. İstərdik ki, Azərbaycan ili, eləcə də sonrakı il - Azərbaycanda Rusiya ili bu məsələdə biza kömək etsin.

Dünya informasiyanı, əsasən, internet mənbələrindən istifadə etməklə alır. Düşünürəm ki, bunu şərh etməyə dəyməz, sadəcə olaraq, fakt kimi qəbul etmək və onu maksimum işə salmağa çalışmaq gərəkdir. Heydər Əliyev Fondunda biz "Azərbaycan" adlı xüsusi sayt hazırlanır. Burada bütün ölkə haqqında geniş informasiya toplamaq istəyirik. Bu sayt mayın axırlarında açılacaqdır. Hələlik təkcə Azərbaycan, rus, ingilis dillərində. Gələcəkdə bir sıra dilləri də əlavə etmək fikrindəyik.

- **Bəs xəbərlər lenti də olacaqmı?**  
- Mütləq olacaq.  
- **Bu lent gün ərzində neçə dəfə təzələnəcək?**  
- Gündə minimum üç-dörd dəfə.  
- **Sayı özünüz hazırlayırsınız, yoxsa Rusiya mütəxəssislərini cəlb edirsiniz?**

- Xeyr: Hər şeyi özümüz edirik. Yegənə olaraq, mütəxəssisləri təcümə üçün cəlb edirik.

- **YUNESKO muğamı dünya irsi hesab etmişdir. Siz bu qədim musiqi ənənəsinin himayədarısınız. Bu yaxınlarda Azərbaycanda "Qarabağ xanəndələri" albomu buraxılmışdır. Bu ideya kimin ağıbna**

gəlmışdır? Fondunuzun belə musiqi toplusunu rus dinleyicilərinə təqdim etmək planları varmı? Azərbaycan xalq musiqisi müntəxəbatından məqalələrin rus dilində dərc ediləcəyini gözləmək olarmı?

- Ondan başlayıım ki, "Qarabağ xanəndələri" albomunda material Azərbaycan, rus, ingilis və fransız dillərində verilmişdir. Aydındır ki, musiqinin özünün tərcüməyə ehtiyacı yoxdur. Muğama dair müxtəlif albomlar buraxacağımız yanaşı, muğam haqqında elmi işlərdən ibarət xüsusi seriya da hazırlanır. Buraya həm orta əsrlərdə yaşayıb-yaratmış müəlliflər, eləcə də hələ 1980-ci illərdə muğamda dair gözəl monografiya buraxılmış fransız tədqiqatçısi Dürinq kimi muğamın müasir tədqiqatçıları daxil olacaqlar. Təbii ki, istənilən belə layihə bir neçə dildə buraxılacaqdır. Muğam problemlərinə dair müxtəlif simpoziumlar, "dəyirmi masa"lar, qeyri-formal görüşlər keçirmək nəzərdə tutulur və ümidiyaram ki, Rusiya sənətşünasları bu tədbirlərdə iştirak edəcəklər.

Bildiyiniz kimi, YUNESKO mənə "Xoşməramlı səfir" adı verilməsi haqqında qərar qəbul etmişdir. Mən şifahi və musiqi ənənələri üzrə səfirəm. Tamamilə təbiidir ki, dünya ırsının inciləri siyahısına daxil edilən muğam mənim fəaliyyətimin əsas sahəsi olmuşdur. Lakin, əlbəttə ki, Azərbaycan xalqının çox zəngin musiqi ənənələri təkcə muğamlı məhdudlaşmışdır. Qarşıda aşiq yaradıcılığına dair, çox nadir ənənə olan və sovet dövründə aşağı səviyyəyə endirilən meyxanaya və bir sıra digər sənət növlərinə dair hələ nə qədər layihə və niyyətlər var. "Qarabağ xanəndələri" albomunun təqdimatı göstərdi ki, belə layihələrə ehtiyac çox böyükdür.

- **"Qarabağ xanəndələri" albomunu buraxmaq idəyəsi Sizə məxsusdur?**

- Bəli, bu, mənim təşəbbüsüm idi. Bilirsizimi, muğam hər bir azərbaycanının genetik kodudur. Hətta müəyyən səbəblər üzündən muğ-

ni hələ başa düşməyən və dirlənməyən, amma buna hökmən, mütləq gəlib çıxacaq ən gənc azərbaycanının da genetik kodudur. İstənilən müsiqinin - simfonik, populyar və ya xalq müsiqisinin, fərqi yoxdur, öz yeri var. Pisi odur ki, hansısa birinə üstünlük verilir. Bu, televiziyyada xüsusun parlaq təzahür edir. Təessüf ki, müasir həyaldə teleməkandan nə kənardı qahrsa, belə təsəvvür yaranır ki, o sanki mövcud deyildir. Deyə bilmərəm ki, ölkəmizdə xalq müsiqisi ilə, xüsusən müğamlı bağlı problemlər olmuşdur. Sadəcə olaraq, yeni impuls gərək idi. Qeyri-adi yanaşma lazımnı idi.

Biz müğam ustaları ilə birinci dəfə "dəvirmi masa" arxasına topluşaraq, ilk yeddi layihəmizi onların mühakiməsinə verdikdə bu korifeylərin rayini eşitmək manim üçün son dərəcə vacib idi. Söhbətimiz alındı. Müğamın dair konkret program da bu söhbətin nəticəsi oldu və o YUNESKO-nun himayəsi ilə həyata keçirilməyə başlandı.

Lakin Xoşməramlı səfər kimi mənim fəaliyyətim, ümumən, şifahi ənənələrin və müsiqî ənənələrinin qorunub saxlanılmasına yönəldilmişdir və bu faaliyyəti ancaq Azərbaycanla məhdudlaşdırmaq düzgün olmazdı. Yeri galmişən, bu ilin əvvəlində Kazanda YUNESKO-nun regional müşavirəsində çıxışında mən gözəl Sabantuy bayramı kimi şifahi ənənənin yaşadılmasını dəstəklədim.

Müğam ümumdünya irləsidir, lakin inдиyədək ona vahid yanaşmalar, köklərə müraciət, müğamin fəlsəfi aspektlərinin öyrənilməsi mövqelərindən baxılmamışdır. Biz Bakıda Beynəlxalq Muğam Mərkəzi tikmək fikrindəyik. Prezident artıq fərman imzalamışdır və düşünürəm ki, bu markaz regional layihələrdə son dərəcə mü hücum rol oynayacaqdır.

- Deməli, Siz Prezidentin fərmanına yol açdırınız?

- Gəlin belə deyək: Mərkəzin yaradılması problemi hamımız tərəfindən qoyulmuşdu. Onun həlliinin bir neçə varianti vardı və bunlar mərkəzin mövcud olan binalardan birində yerləşdirilməsini nəzərdə tutur-

du. Prezident qərara aldı ki, yeni tikintiyə başlamaq daha yaxşıdır. Bu, sadəcə, mədəniyyət xadimlərinin qarşıya qoyduqları problemlərə dövlətin reaksiyasıdır. Yəqin ki, bu dövlətlə vələndəş cəmiyyətinin qarşılıqlı münasibətlərinin normal formasıdır. Bu, təbiidir, necə ki, "Qarabağ xanəndələri" albomunu buraxdıqdan sonra "Qarabağ" kitabını hazırlamağa başlamamız da təbii idi.

Məlumdur ki, Azərbaycanda bir neçə muğum məktəbi var. Aparıcı məktəblərdən biri məhz Qarabağ muğam məktəbidir. Hazırda o, böyük təhlükə qarşısındadır, bu janrıñ gənc ifaçılarının sayı xeyli azalmışdır. Balaca muğam ifaçılarını, adətən, Qarabağ bülbülləri adlandırırlar. Bu gün Qarabağın sakinləri olan məcburi köçkünlərin düşərgələrində böyükən uşaqlar daha muğam oxumurlar, onların arasında belə Qarabağ bülbülləri son dərəcə azdır. Oxumaq üçün onlara Qarabağ dağları, Qarabağ tabiatı, Qarabağ torpağı lazımdır. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyov və Bülbül kimi belə böyük korifeylərinin Şuşada doğulduğunu demək kifayətdir. Bax, beləcə, sərf müsiqî layihəsindən siyasi layihə yarandı.

Qarabağ bizim ağrı-acımız, tariximiz, milli sərvətimizdir. Tezliklə "Qarabağ" kitabı çapdan çıxacaqdır. Yeri gəlmışkən, əlavə etmək istəyirəm ki, hazırda "Hacıbəyov" şərti adı altında böyük layihə üzərində intensiv iş gedir. Bu layihədə Hacıbəyovun bütün əsərlərinin, o cümlədən klavırlarının yenidən çap olunması ilə yanaşı, onun bütün əsərlərinin CD və DVD-də buraxılması da nəzərdə tutulmuşdur. Bu layihəni ətraflı şərh etmək istəmirəm, lakin mənə elə galir ki, bizdə hələ indiyədək belə miqyasda və səviyyədə layihələr olmamışdır.

Mən YUNESKO-nun Xoşməramlı səfiriyəm. Bu təşkilat siyasi məsələlərlə məşğul olmur. Parisdə olarkən səhəbətlərimiz zamanı deyirdim: "Yaxşı, biz işğal probleminə toxunmuruq, biz siyasi problemlərə toxunmuruq, lakin axı bir milyon qacqın-köçkün çadır şəhərciklərin-

da yaşayır, uşaqlar təhsil almırlar. Dövlət bütün bu problemləri həll etmək iqtidarındə deyildir. Təhsil YUNESKO-nun fəaliyyət sahəsidir mi? Bəli. Onda bəs, uşaqlarla nə etmələr? Axi onlar böyüyürler. Onlar üçün vaxt itirilmişdir, onlar lazımı təhsil almırlar".

Sonra. Muğam, muğam problemi. Biz bu səsləri itiririk, bunun əvəzi heç vaxt qaytarılmayacaq. Biz memarlıq abidələrini itiririk, onlar dağıdılmışdır.

Arlıq bu ərazilərdə dünya mədəniyyətinin nə qədər incilərinin möhv edildiyi haqqında ekspert röyləri var. Biz bu məsələləri qaldırmayıq. Ona görə də qərara alıq ki, o cümlədən müğam vasitəsilə Qarabağ problemi haqqında həqiqəti dünya birliyinə çatdırıq.

- Azərbaycanda sosial proqramlar: İÇV, hepatitis və s. kimi viruslu infeksiyalarla mübarizə sahəsində vəziyyət necədir?

Çoxuşaqlı ailələrə müaviniət necə ödənilir? Yoxsulluqla mübarizədə hansı uğurlar qazanılmışdır?

- Dərhal demək istəyirəm ki, Heydər Əliyev Fondu 2004-cü ilmayın 10-da fəaliyyətə başlamışdır. Bir ildir ki, işləyirik. Fəaliyyət dairəsi çox böyükdür. Bu Fondun başlıca vəzifəsi və məqsədi Heydər Əliyev irsinin qoruyub saxlamaqdır. Biz Heydər Əliyev Universitetini, Heydər Əliyev İrsinə dair Elmi-Tədqiqat İnstitutunu yaradmağa hazırlaşırıq, yanı böyük, qlobal layihələr planlaşdırırıq, lakin Fondun yarandığı ilk gündən sosial problemlərlə məşğul olmağa başladıq. Bu problemlər, ilk növbədə, qaçqınlar və məcburi köçkünlərin, uşaq evləri və internat məktəblərinin, müxtəlif xəstəliklərdən eziyyət çəkən insanların problemləridir.

Bəri başdan demək istəyirəm ki, biz bilavasitə yoxsulluqproblemləri ilə məşğul olmuruq. Azərbaycanda yoxsulluğun azaldılmasına dair dövlət programı var və o, beynəlxalq qurumlarla sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilir. Özü də nəzərə almaq lazımdır ki, əslində bizdə

sosial dotsasiya sistemi yoxdur, yəni Rusiyada monetizasiya adlanan proses bizi də artıq reallaşdırılmış və kifayət qədər sakit şəraitdə keçmişdir.

Uşaq səhiyyəsi proqramlarından ikisini - diabet və talassemiya xəstəlikləri ilə bağlı proqramları qeyd etmək istəyirəm. Uşaq diabeti ilə bağlı vəziyyət nisbətən düzəlmüş, proqram isə başlamışdır. Talassemiya problemi isə daha mürəkkəbdir: təessüf ki, Azərbaycan talassemiyanın kifayət qədər geniş yayıldığı ölkələrə aiddir. Məlumdur ki, bu, əqanın genetik xəstəliyidir. Lakin bir sira Aralıq dənizi ölkələrinin təcrübəsi göstərir ki, bu xəstəlikdə müvəffəqiyətlə mübarizə aparmaq olar. Fond hazırda gündüz stasionlarının da olacaq talassemiya mərkəzi tikir. Nə qədər ki, tikinti gedir, biz mütəxəssislər üçün maşqələlər keçirir, onları bir sira ölkələrə təcrübə keçməyə göndəririk. Uşaq evləri və internat məktəblərinə dair dörd böyük layihə gerçəkləşdirilmişdir, hazırda 12 məktəb təmir olunur. Mən şəxşən 28 internat məktəblərində olmuşam və programımda ölkənin, əslində, hər bir belə müəssisəsinə getmək nəzərdə tutulmuşdur. Əlbəttə, getmək deyəndə, konkret yardım göstərmək də nəzərdə tutulur.

Onlara isə müxtəlif, hər cür kömək lazımdır. Elə problemlə var ki, onları dərhal və nisbətən asanlıqla həll etmək olur. Əlbəttə, bu, təmir, təchizat və təminat problemləridir. Lakin konkret problemləri həll edərkən, qlobal problemləri də unutmaq olmaz. Məsələn, uşaq evləri və internat məktəblərinin bütün sisteminin sovet pedaqogikası və təhsilin sovet sistemi ilə idarə olunması çörçivəsində yaradığını nəzərə almaq son dərəcə vacibdir. Ona görə də digər ölkələrin təcrübəsindən faydalanaq və istifadə etmək üçün qapıları açmaq zəruridir.

Biz təhsil işçiləri, Azərbaycanda təmsil olunmuş müxtəlif icimai təşkilatlarının nümayəndələri, ayrı-ayrı ölkələrin Azərbaycandakı səfirlərinin xanımları ilə dəfələrlə bir yerə toplaşaraq, problemləri müzakirə

etmişik. Təkliflər hədsizdir - mövced sistemi ləğv edib "ailəvi uşaq evləri" nə keçməkdən tütmiş konkret dərs vasaiti yardımınadək. Önəmlisi odur ki, problemlərə heç kəs biganə deyildir. İndi bir çox qurumlar və insanlar Fondla bu istiqamətdə əməkdaşlıq əlaqələri yaradırlar. Lakin daha global vazifələr son dərəcə ləğv həll olunur. Tibb işçisi ki mi çox gözəl başa düşürlər ki, psixi və fiziki qüsurları olan uşaqlar yalnız nəticədir, çox mürəkkəb ictimai proseslər zəncirində axırıncı hal-qadır. Bunun arxasında yoxsulluq, zərərlə adətlər və bəzən də sadəcə, müəyyən zəruri tibbi biliklärin yoxluğu dayanır. Bütün bunlar uzunmüddəlli proqramların gerçəkləşdirilməsini tələb edir. Biz reallaşdırılması illərlə çəkəcək layihələrdən qorxmuruz, lakin eyni zamanda gözəl anlayışlı ki, bizdən anı tezliklə yardım və fayda gözləyirlər. Bütün bunları vəhdən hələndə birləşdirmək mürəkkəb vazifədir, lakin necə deyirlər, yolun öhdəsindən yoluq gölər.

- Siz qacqınların hazırlı vəziyyətini necə təsvir edərdiniz, onların ilk növbədə nəyə ehtiyacı var?

- Bu elə bir problemdir ki, hətta hər şey nizama salındıqdan sonra belə onu unutmaq çətin olacaqdır. Mən inanıram ki, həqiqət zəfər əlavə və Azərbaycan öz orası bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağ münaqişəsi ilk növbədə görünməmiş humanitar fəlakətdir. Bir milyon qacqın-köckünün hər birinin öz şəxsi faciəsi var.

Onların ilk növbədə köməyə və həyanlışa ehtiyacı var. Görəyiniz ki, hər bir nümayəndə heyətini necə ümidişlə qarşılayırlar. Düşüntürər ki, bəlkə bunlar doğma yerlərə qayıtmaqdə nə iləsə onlara kömək edəcəklər. Çox vaxt isə onları narahat edən problemləri, sadəcə, kiməsə danışaraq, ürəklərini boşaltınaq ehtiyac duyurlar. Bəli, biz bu gün Azərbaycan dövlətinin və Azərbaycan cəmiyyətinin imkanı çatan hər şeyi edirik. Neft Fondundan ilk vəsait məhz qacqın-köckünlər üçün şəhərcilərin tikintisində və onların çadır düşərgələrindən köçürülməsinə

xərclənmişdir. Onlarla ünsiyyət zamanı bu insanların hədsiz dözümlülüyü və elə bir o qədər də hədsiz inamı adəmi heyrolə gətirir. Onlar ədalətin zəfər əlavəsindən, işğal olunmuş torpaqların azad ediləcəyinə və ev-eşlik sahibi olacaqlarına inanırlar.

- Büyük Vətən müharibəsindən Qələbənin 60 illiyidir. Siz Moskvada keçirilən bayramda iştirak etmisiniz. Şəxşən Sizin üçün 9 May nə deməkdir?

- Moskvada keçirilən bayram olduqca nadir hadisə idi və mənçə, onun iştirakçılarının heç biri buna biganə qalmamışdır. Mənim üçün Qələbə bayramı ilk növbədə şərin cəzalandırılacağı və xeyrin qalib gələcəyi mövzusundan daha bir tarix dərəsindədir. 600 mindən çox azərbaycanlı cəbhəyə getmiş və onların yarısından çoxu geri qayıtmamışdır. O illərdə cəbhəyə lazım olan neftin 90%-dən çoxunu Bakı verirdi. Məşhur "Molotov kokteyli" də Azərbaycan neftçilərinin məhsulu, daha daqıq desək, 100 yaşı YUNESKO tərəfindən bu il qeyd olunan akademik Y.Məmmədəliyevin kəşfidir.

Burada mühəribə kişilər kimi qadınları da, uşaqları da səfərbər etmişdir, onlar neft mədənlərində ərlərini və atalarını əvəz etmişlər. Bir sözlə Azərbaycanda mühəribə ilə bu və ya başqa dərəcədə əlaqəsi olmayan ailə yox idi. Mənim valideynlərim mühəribə vaxtı uşaq idilər, mühəribə dövrünün uşaqları.

Biz Heydər Əliyev Fondunda veteranlarla çox gözəl görüş keçirdik. Həmin görüşdən qəlbimi sixan qarışq hissələ - iştixar və kədər hissi ilə ayrıldım. Qələbə bayramı ilk növbədə veteranların bayramıdır, onları qorumaq, onları qayğısına qalmaq lazımdır.

- Ərinizin prezident vəzifəsinə seçilməsi ilə həyatınızda nə kimə döyişiklik baş vermişdir? Göz qabağında olmayıınız Sizi narahat etmirmi? Uşaqlarınız, ciddi ictimai işiniz var.

Prezidentin xanımı olmaq çətindirimi?

- Bir kəlmə ilə desək, çox məsuliyyətlidir. Həyatına gəldikdə isə, demək olar ki, dəyişməmişdir. Mən uşaqlıqdan daim kütləvilik elementi olan mühdid böyüümüşəm. Əgər nəzərəalsaq ki, Heydər Əliyevin ailəsinin üzvü olunda birinci kursda oxuyurdum, deməli ki, 20 ildən artıq bir müddətdə bir çox amillər formalılmış davranış tipini şərtləndirmişdir. Odur ki, xüsusi dəyişikliklərin baş verdiyini demək mənim üçün çatındır. Dəyişən başqa şeydir - məndən kənardə olan nə isə dəyişmişdir. Məsələn, ömür boyu mənim həyat amalim belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə görə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanum statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o iclimaiyyətin diqqətini calb etməsin. Bu, kütləvilik amili məni sixsa da, yaşayışma bəzi yeniliklər götərir və mən bunu olduğu kimi qəbul edirəm. Bu isə özünü göstərməkəndə tamamilə uzaq adam kimi mənə kifayət qədar çatın olur.

**- Uşaqların buna müinasibəti necədir?**

- Müxtələffdır. Heydər, yəqin ki, bütün bunları sadəcə olaraq görür. Heç nadən asılı olmayaq, biz onun nəzərində ən başlıca adamlarıq və əlbəttə ki, bizzət güclü, ağıllı və xeyirxah heç kim ola bilməz. Qızılar isə artıq böyükdlər və məncə, tizərlərinə düşən məsuliyyət kükərlərinə layiqinəcə daşıyırlar.

**- Ölkənin siyasi həyatında müxalifətsiz, söz azadlığı olmadan keçinmək mümkün deyil. Ailonızda söz azadlığı baxımından vəziyyət necədir və "müxalifət" varmı?**

- Ailə, ilk növbədə həmfikirlər deməkdir. Bu insanlar - oxşar həyat prinsipləri və mənəvi dəyərləri olan kişi və qadındır. Odur ki, məncə, ailədə sözün radikal mənasında müxalifət olmamalıdır. İlhamlı mənim çox şeylər barədə təsəvvürümüz eynidir. Biz təxminən oxşar mühdidə böyüümüşük. Bu ötən əsrin bütün mürəkkəbliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərinə, milli ənənələrinə sadıq qala bilən

Azərbaycan ziyahlarıdır. Belə köklərə malik olmaq xoşbəxtlikdir. Qadın, hatta əgər o prezidentin xanımı da olsa, hər şeydən əvvəl qadındır, ailədə sülhün, razılığın və məhəbbətin təminatçısıdır. Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstaklayırlar, onu qiymətləndirir və sevirlər. Mən həm dost, həm də sevimli olmaq istəyiram.

**- Siz buna yəqin ki, nail ola bilirsiniz?**

- Nail ola bilib-bilmədiyimi İlhamdan soruşmaq lazımdır.

**- Siz xalq ənənələrini dəstaklayırsınız, dünya mədəniyyətinin bir hissəsi kimi müğənni inkişaf etdirirsiniz. Siz dindar adamsınız? Görkəmlə dövlət xadimlərinin müqəddəs yerləri nümayişkarana ziyrət etməsinə müinasibətiniz necədir?**

- Mən Allaha inanram. Dindar deyiləm, məhz Allaha inanram, bu anlayış mənim daxili aləminimi daha dəqiq əks etdirir. Dövlət xadimlərinin müqəddəs yerləri nümayişkarana ziyrət etməsinə gəldikdə isə, zənnimə, bu onların günahından çox bədbəxtliyidir. Belə ki, Allaha və Müqəddəsliliklə təmsil kimi sərf şəxsi məsələ də protokola tabe olur və kütləvilik elemətinə çevirilir. Hesab edirəm ki, buna görə onların daxili ehtiyacını şübhə altına almaq lazımdır.

**- Siz ixtisasca həkim-oftalmoloqsunuz. Peşənizi unutmanısunuz?**

- Birinci Moskva Tibb İnstitutunda təhsilimi başa vurdugdan sonra Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda işləmişəm. Mən uzun müddət ixtisasım üzrə işləməmişəm. Buna görə də, təbii ki, çox şey unudulubdur. Oftalmologiya elə bir sahədir ki, əgər bir-iki ay yaxındırsa, gərək ölürdüklorının yerini doldurasan.

**- Peşə seçiminiz nədən irəli golmişdi?**

- Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam şərqsünaslım idi. Azərbaycan Elmlər Akademiyasının Şərqsünashlıq İnstitutuna

başlıq etmişdir. Lakin məktəbi bitirdikdən sonra sənədlərini Tibb İnstitutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Naya görəsə valideynləri onu uzun müddət dila tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax onun bu baş tutmamış arzusun mənim seçimimi müyyənləşdirmişdir. İxtisas seçimimə isə İlhamın anası - həkim-oftal-moloq Zərifə xanım təsir göstərmüşdür. Çox təsəssüf ki, Zərifə xanım ilə ünsiyyətimiz çox çəkmədi. Biz 1983-cü ildə tanış olduq, 1985-ci ildə isə o, dünyasını dəyişdi. Bu istedadlı və gözəl qadımla bağlı ən xoş xatırələrin qalmışdır.

- **Moskva. Orada nə qədər yaşamışınız, Moskva ilə bağlı nəs-talı hissələr keçirirsiniz?**

- Yəqin ki, bu gənclik illərinin nisgildir. Unudulmaz vaxtlar idı. Əlbəttə, Moskvada dostlarımız qalıb, onların hamisini böyük səminiy-yətə xatırlayıraq. Bu gün Moskvani, əlbəttə ki, tamamilə başqa cür qavrayıram. Protokolda hər dəqiqli nəzərə alınır və mən, əslində, şə-hori doyuncu gaza bilmirəm. Moskva fantastik surətdə gözəlləşmişdir, lakin bu, artıq başqa şəhərdür. Burada hər şey başqdır. O dövrün Moskvası artıq tarixdə, bir də mənim xatırımda qalmışdır. Yəqin ki, vaxtilə yaxşı günlər keçirdiyimiz bütün şəhərlərdə bu gec-tez baş ve-ri.

- **Atanın və oğlunun xüsusiyyətlərini necə müqayisə edərdiniz? Heydər Əlirza oğlunun hansı keyfiyyətləri Sizin üçün xüsusiilə ya-daqlandıran?**

- Şübhəsiz ki, oxşarlıq var. Bu özünü çox şeydə göstərir. İlk növbə-də intellektda və xasiyyətdə. Heydər Əlirza oğlu barədə suala bir mü-sahibə çörçivəsində cavab vermək mümkün deyil. Onun haqqında çoxlu kitab yazılmışdır. Lakin təsəssüf ki, onların heç biri onun şəxsiyyətinin bütün əzəmətini eks etdiyim. İlk növbədə, əlbəttə ki, Heydər Əlir-zə oğlu aydın ifadə olunan xarizmaya malik idi. Onun enerjisi ətrafdə

hər şeyi dəyişməyə qadir idi. Onun gəlişi ilə hər şey dəyişirdi. Onun fantastik yaddaşı, intellekti, hədsiz məlumatlılığı bəzən həlli müşkünlərini problemləri həll etməyə imkan verirdi.

Mahiyət etibarılı Heydər Əliyev fenomeni hələ də sonadək açılma-musdür. Tarixin sovet dövründə Heydər Əliyev haqqında çox yazırlar, Azərbaycanda sanki ümidiş görünən vəziyyəti onun necə dəyişə bildi-yini, yaxud Heydər Əliyevin necə "hakimiyyət ustası" olduğunu anla-mağə çəhşirlər. Lakin bütün bunlar eyni bir adam barədədir. Bu yazı-larda liderin həm praqmatik, həm də strateg əla bilməsinin fəlsəfi ba-xımdan dərk edilməsi çatışır. O, ailədə, gündəlik ünsiyyətdə olduq-ca sadə idi. Uşaqları, nəvələri ilə onu təkcə qohumluq əlaqələri bağla-mırdı. Həddən artıq məşğul olmasına baxmayaraq, onların hər birinə həssas qayğılaşlı göstərirdi. Ancaq onu müqayisə etmək çox çatındır. Heydər Əliyev əzəməti, bənzərsiz şəxsiyyətdir! Xasiyyətinin hansısa cəhətləri, xüsusiyyətləri onun uşaqlarında, nəvələrində yaşayır. Lakin təbii ki, onlar başqadırlar. Yeni dövr yeni yanaşma tələb edir, həyat yerdə dayanırmır.

- **Oğlunuzun hansı sənətin sahibi olmasını istərdiniz?**

- Mən bu seçimə çox da qarışmaq istəməzdəm. Mənim üçün başlıca-sı onun təbii potensial imkanlarının həyata keçə bilməsi və yaxşı bir in-san kimi böyüməsi üçün əlimdən galəni etməkdir. Əgər insanın intel-lekti və əxlaqı qaydasındadırsa, mənim bunu necə qiymətləndirəcəyim-dən asılı olmayıaraq, həyat yolunun seçimi onun öz haqqıdır.

- **Yəqin ki, siz oğlunuzun öz bahasına oxşamasını istərdiniz, bəs sülaət ənənəsini davam etdirilməsinə necə baxırsınız?**

- Sadə bir həqiqətin - elitalar nəzəriyyəsinin hələ heç kəs tərəfindən ləğv olunmadığını anlamaq üçün Avropa tarixinə nəzər salmaq kifayət-dir. Əlbəttə, mən ürəkdən istərdim ki, oğlum öz babasına çox oxşasın. Lakin hamımız bilirik ki, bizim hər birimiz öz xarakteri, öz taleyi, öz

alın yazısı ilə doğulur. Mənə oğlumun taleyi nə yazıldığını demək çətindir. O, ağıllı oğlanlardır, çox aydın xaraktera malikdir, böyüklerlə olmaq öz yaşlıları ilə olmaqdan onun üçün daha maraqlıdır. Həyatın necə olacağının əvvəlcədən bilmək mümkün deyil. Əlbəttə mən bir ana kimi, sağlam ambisiyalardan məhrum deyiləm və onun üçün həyatda hər şeyin yaxşı olacağına inanmaq istəyirəm, necə olacağımı isə zaman özü göstərər. Mənim üçün hər şeydən mühümü onun layiqli insan kimi böyünməsi, vətənini sevməsi, öz xalqı ilə fəxr etməsi, ona xidmət etməyə hazır olmasıdır. Bunu məhz hansı sahədə - hərbi işdə, elmdə, həkimlik sonunda, yazıçılıq sahəsində olmasi isə vacib deyil. Ailələrimizin tarixində təqlidəliyik nümunələr çoxdur.

**- Avropa klassikasına necə münasibət bəsləyirsiniz, müasir inceşənəti izləyə bilirsinizmi?**

- Mənim həyat tərzimlə harasa getmək, nəyəsa qulaq asmaq və ya baxmaq heç də həmişə mümkün olmur. Mən bu yaxınlarda, bərpadan sonra Qrand Operada oldum. Lakin bu, təsadüfi hal idi. Mən Parisdə idim. axşam məşgül deyildim, biletlər var idi, mən də getdim. Deyə bilirəm ki, mən müasir inceşənətin bilicilərindənəm. Lakin əsas yeniliklərdən və təməyüllərdən, əlbəttə, xəbərin var. Yəqin ki, Avropada bütün primyeraların mərkəzində olduğun bir vaxtda "mədəniyyətdən bu sayaq istifadə" xüsusi həyat tərzi və asude vaxt olmasına tələb edir, mənim isə vaxtımı daim məhduddur. Buna baxmayaraq, əlbəttə, mən ölkənin mədəni həyatının bütün hadisələrindən xəbərdar olmağa çalışıram.

**- Siz hansı kitabları oxuyursunuz, sizi hansı janr maraqlandırır?**

- Kitablardan mən, necə deyərlər, olduqca "universal" zövqə malikəm. Kitabları mən həm Bakıda alıram, həm də kənarda, o cümlədən Moskvadən gətirirəm. Müasir ədəbiyyat haqqında onu deyə bilirəm ki, yaxşı və asan oxunan ədəbiyyat az deyil, lakin daim belə

bir sual doğur ki, bunu ədəbiyyat adlandırmış olarmı? Ona görə də biz yenidən klassikaya qayıtmaga məcburuz. Məsələn, mən bir qədər əvvəl təkraran Dostoyevskini oxuyurdum, bir çox şəyəri yenidən kəş etdim. İndiki qavramış gənclik illərindənə tamamilə fərqlidir.

**- Bəs televiziya haqqında nə deyə bilərsiniz?**

- Ümumiyyətlə, mən televiziya adamı deyil, kitab adamıymış.

İş belə gətirib. İlham bütün informasiya programlarına baxır, o evdə olmayanda isə televizoru yandırmağa həvəsim də gəlmir. Kinematografiyaya gəldikdə isə, kino da manim üçün ədəbiyyatdan törəmədir. Buna görə də, Avropa, o cümlədən rus kinosu mənə Hollivudun istehsal etdiyi filmlərdən daha yaxındır. Bugünkü cəmiyyətdə televiziya çox zaman, sadəcə, vaxt keçirmək vasitəsidir. Mənim üçünsə əsas problem vaxt problemidir.

**- Bəs dostlar?**

- Mənim qızlarım böyümüşlər və indi onlar, demək olar ki, mənim ən yaxşı rəfiqələrimdir. Bacımla münasibətlərimi çox qiymətləndirirəm. Biz onunla möhkəm dostuq. Mənim həyat ritmim, təəssüf ki, bəzən ən yaxın, doğma adamlarına kifayət qədər vaxt ayırmaga imkan vermir. Atamlı bir yerdə çox vaxt keçirə bilmədiyim üçün narahat oluram. Vaxtın qılığında daha geniş əlaqələr saxlamağıma imkan vermir.

**- Siz özünüzü işlə həddindən çox yüklenmiş hesab etmirsinizmi?**

- Şübhəsiz, iş çox olur, lakin mən iş günümün dolğun olmasından əziyyət çəkmirəm. İnsan gördüyüni işin haqlı, xeyirli və lazımlı olduğunu daxilən inandıqda həvəslə işləyir. Fiziki yorğunluq isə mənəvi məmənumluqla ödənilir.

**- Siz qəhvə içirsiniz, yoxsa çay?**

- Mən çayı xoşlayıram, özü də qara çaydan daha çox yaşıl çay içirəm.

**- Bəs siz necə dincəlirsiniz?**

- Bu, cavab verilməsi mümkün olmayan bir sualdır. Hələlik heç tür. Heçab edirəm ki, birləikdə, ailəlikdə dincəlmək lazımdır. İlhamın nə vaxt imkanı olsa, onda dincələcəyik.

**- Səfərlər zamanı protokola riayət etmək sizin üçün ağırdır mı?**

- Bilirsizimizi, çox maraqlı insanlarla görüşlər bütün buuçusları, rəqlamenti kompensasiya edir. Bir qayda olaraq, prezidentləri görkəmli şəxsiyyətlər əhatə edirlər. Ölkədə maraqlı nə varsa, onları göstərirlər. Mən hesab edirəm ki, səfər etmək, insanlarla, başqa xalqların mədəniyyəti ilə tanış olmaq xoşbaxlıdır.

**- Prezident həyat yoldaşı ilə gəlir, onu danışqlar, görüşlər, siyasi tədbirlər gözəyir. Xanımların öz programı olur?**

- Bəli, qarşılıqlı mərasimləri və digar xüsusilə təntənəli məqamlar istisna olmaqla, xanımların özlərinin ayrıca programı olur. Birinci şəxslərin həyat yoldaşlarına ən maraqlı nə varsa göstərməyə çalışırlar. Bu, paytaxtlarla tanış olmaq üçün yaxşı imkandır. Dünyanın ən gözə göləmli, maraqlı yerlərini görməyə və seyr etməyə bir də nə vaxt belə imkan olacaq?

**- Yarım ildə nə qədər belə səfərləriniz olmuşdur?**

- Yəqin ki, dəqiq on səfəriniz olmuşdur, bəlkə də on beş. Fiziki cəhdən bu, kifayət qədər ağırdır, uçuşlar yorucudur, hər şey dəqiqlibə-dəqiqlə rəqlamentləşdirilmişdir, lakin nə etmək olar. Dözürük. Hər zaman formada olmaq və öz ölkəni ləyaqatla təmsil etmək lazımdır.

**- Lora Buş ciddi proqramlarla məşğul olur, Hillari Klinton qubernatordur, siyasi karyeraya başlayıb. Siz siyasətlə məşğul ola bilordinizmi?**

- Əlbəttə, bunun üçün geniş imkanlar açılır. Lakin hər şey fərdiyətən asılıdır. Əgər siyasi fəaliyyət sənə yaxındırsa, əlbəttə ki, bu işə daha asanlıqla başlamaq olar. Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyu-

run, elə də hesab edin. Çox vaxt siyaset dedikdə, insanların hakimiyyətə gəlmək niyyəti olduğu düşünülür. Mən hakimiyyət adamı deyiləm və hakimiyyətə can atmırıam. Bu, mənlik deyil. İstər YUNESKO-nun Xoşməramlı səfəri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gelir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəşə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün güclüslüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir.

**31 may 2005**

## HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ MEHRİBAN ƏLİYEVA BAKININ NƏRİMANOV RAYONUNDAKI PSİXONEVROLOJİ UŞAQ EVİNDƏ OLMUŞDUR

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlısı Mehriban xanım Əliyeva iyünün 1-də Uşaqları Beynəlxalq Müdafia Günü Bakı Baş Səhiyyə idarəsinin Nərimanov rayonundakı psixonevroloji uşaq evində olmuşdur. Uşaq evi Fondun vəsaiti hesabına əslən təmir olunmuş, lazımı avadanlıqla təmin edilmişdir. Burada Mehriban xanımı böyük səmimiyyətlə, gül-çiçəkla qarşılıqlılaşdırıldı.

Fondun prezidenti ümummilli liderimiz Heydər Əliyevin uşaqların əhatəsində çəkilmiş portretinə, bu tibb ocağının təmirdən əvvəlki və hazırkı görkəmini öks etdirən fotosu şəxsiyə baxdı. Həyətdə uşaqların əylənməsi üçün yaradılmış şəraitdən, burada aparılmış yaşlılıq, abadlıq işlərindən razılığını söylədi, bu ilin əvvəlində burada gördüyü mənzərdən əsər-əlamət qalmadığını bildirdi.

Mehriban xanım Əliyevaya məlumat verildi ki, 100 çarpaylı uşaq evində hazırda 87 azyaşlı uşaq müalicə edilir. Buraya qəbul olunarkən həltə ayaq üstə durmağı bacarmayan xeyli uşaq indi fiziki sağlamlığı bərpa edərək sərbəst yerir. Uşaqların müayinə və müalicəsi ilə öz peşəsinin şərəf və məsuliyyətini dərk edən ali təhsilli, təcrübəli həkim və tibb işçiləri maşğıl olurlar. Səhiyyə ocağı xaricdə istehsal olunmuş trenajorlar, inventarlar, yataq dəstləri, müasir tibb avadanlığı ilə tam təchiz edilmişdir.

Fondun prezidenti işq, qaz, su təchizatı ilə maraqlandı, uşaqların

çəkdikləri rəsmilərə, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə dair şəkillərə baxdı, aktiv terapiya, masaj, müayinə, yataq, yemek otaqlarını gazdı, təmirin, avadanlığın keyfiyyətinə xüsusi diqqət yetirdi, hər uşaqa ayrılan yemək norması, tibb ləvəzimətləri, dərman preparatları ilə təminatın vəziyyətini öyrəndi, burada çalışan insanların əməyini yüksək qiymətləndirdi. Geniş, bayramsayağı bəzədilmiş salonda müəllim və uşaqların hazırladığı musiqili-ədəbi kompozisiya göstərildi. Vətənə, ulu öndər Heydər Əliyeva həsr olunmuş serlər səsləndi, mahnı və rəqsler ifa olundu. Mehriban xanım balacaları Uşaq-ları Beynəlxalq Müdafia Günü münasibətilə təbrik etdi, ən xoş arzularını bildirdi, onlarla şəkil çəkdirdi.

Buraya toplaşmış valideynlər Mehriban xanımın respublikamızdakı uşaq evlərinə, internat məktəblərinə əsil analıq qayğısı göstərilməsini yüksək qiymətləndirdilər. Onun rəhbərliyi ilə hazırlanmış "Uşaq evləri və internat məktəblərinin inkişafı" programı çərçivəsində görülən işlərin əhəmiyyətini vurğulayaraq, bir çox internat məktəblərində kompleks yenidənqurma, əslən təmir işləri görüldüyündən xəbərdar olduqlarını, bu qayğı və diqqətdən minlərlə ailənin təsəlli tapdığını bildirdilər. Valideynlər uşaqların bayramında buraya gəldiyinə, onlara sevinc bəxş etdiyinə görə Mehriban xanıma ürkədən təşəkkür etdilər.

Mehriban xanım Əliyevaya uşaq evinin kollektivinə ümummilli lider Heydər Əliyevin vəsiyyətlərini unutmamışı, xüsusi qayğıya ehtiyac olan uşaqlara diqqəti artırmağı, öz vəzifələrinin necə şərəflü, məsuliyətli, savab iş olduğunu daim yadda saxlamağı tövsiyə etdi.

2 iyun 2005

## HEYDƏR ƏLİYEV FONDUNDAN “AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT UŞAQ MÜƏSSİSƏLƏRİNĐƏN UŞAQLARIN KƏNAR EDİLMƏSİ (DEİNSTITUSİONALİZASIYA) VƏ ALTERNATİV QAYĞI” LAYİHƏSİNİN MÜZAKİRƏSİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

İyünün 1-də Heydər Əliyev Fondunda “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların kənar edilməsi (deinstitusionalizasiya) və alternativ qayğı” layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Respublika hökumətinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, xüsusi internat məktəbləri və uşaq evlərinin nümayandələrinin iştirakı ilə keçirilən tədbiri açan fondun prezidenti, YUNESKONUN xoşməramlı safiri Mehriban xanım Əliyeva dedi ki, biz çox vacib məsələni müzakirə etmək üçün yığışmışıq. Heydər Əliyev Fondu ölkəmizin sosial problemlərinin həllində çox fəal iştirak edir, bir sırada böyük proqramlar, layihələr hazırlanıb həyata keçirir, işlər görülür. Fondun prezidenti kimi mən Bakı şəhərində yerləşən 28 uşaq evi və internat məktəbində, Gəncə, Goranboy və Şamaxıdakı uşaq evlərində də olmuşam. Məqsədim bu müəssisələrdəki problemlərlə tanış olmaq idi. Problemlər isə var və

müxtəlifdir. Həm tədris, həm də yataqxana binaları, yardımçı tikiilər yararsız vəziyyətdədir, maddi-texniki baza köhnəlmüşdir. Digər tərəfdən, uşaqların sağlamlığının vəziyyəti, onların aldığı təhsilin səviyyəsi, xüsusən gələcək taleyi, cəmiyyətimizdə rolu və yeri böyük problemlərdir. Bunu nəzərə alaraq, fond “Uşaq evləri və internat məktəblərinin inkişafı” programı hazırlanıb və onun çərçivəsində bir sıra mühüm işlər görülübdir. Hazırda 10-dan çox məktəbdə əsaslı təmir gedir. Bir neçəsində təmir başa çatıb və onlar ən müasir tələblərə cavab verən təhsil ocağına çevrilibdir. Mehriban xanım xüsusi vurguladı ki, ən gözəl təmir olunmuş uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz. Azərbaycanda hər bir gəncin formallaşmasında və təhsilində ailənin rolü aparıcı olmuşdur. Ona görə də, bizim qarşımızda böyük bir problem durur. Bu da uşaq evləri və internat məktəblərində yaşayın uşaqların dövlət müəssisələrindən kənar edilməsi və onlara alternativ qayğı proqramı hazırlanmasıdır. Bu istiqamətdə dövlət tərəfindən müxtəlif işlər görülür, beynəlxalq təşkilatların da tövsiyələri vardır. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində demək olar ki, bu problem artıq həllini tapır və onların təcrübəsi bizim üçün maraqlıdır.

Fond ilkin təklifləri tövsiyə xarakterli layihə şəklində hazırlanmışdır və o, sizin diqqətinizə təqdim olunmuşdur. Respublika gənclər, idman və turizm naziri Əbülfaz Qarayev, UNİSEF-in Azərbaycandakı nümayandılıyinin rəhbəri xanım Hana Singer, Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsi müdürünin müavini Qurban Əmirov, Milli Məclisin sosial siyaset daimi komissiyasının sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı, Respublika Uşaq Təşkilatının sədri Gü-

lər Əhmədova, digər iştirakçılar müzakirələrdə çıxış edərək məsələnin aktuallığını, mühüm sosial-mənəvi əhəmiyyət daşıdığını, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zərurətini, xarici ölkələrin təcrübəsinin, öyrənilməsi və tətbiqi zamanı milli mentalitetin nəzərə alınmasının vacibliyini bildirdilər. Mehriban xanımın cəmiyyətin, müvafiq dövlət strukturlarının, imkanlı vətəndaşlarımızın, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin diqqətini respublikamızdakı uşaqların, internat məktəblərinin problemlərinə yönəltməsinin əhəmiyyətini vurğuladılar, onun bu sahədəki fəaliyyətinin nəticələrini yüksək qiymətləndirdilər.

Mehriban Əliyeva məzmunlu keçən müzakirələrə yekun vuraraq dedi ki, göründüyü kimi, bu, doğrudan da çox vacib məsələdir. Müzakirələr onu da göstərdi ki, suallar çıxdı, cavablar isə, hələ biz istəyən kimi deyildir. Bunlar yaxın bir necə ildə həll ediləsi məsələ deyil, çox vaxt tələb edir, güc tələb edir. Müzakirələrda yeni problemlərə toxunduq, bunlar da öz həllini tapmalıdır.

Fondun prezidenti UNİSEF-in təmsilçisi xanım Hanaya xüsusili minnədarlıq edərək dedi ki, təşkilat bu istiqamətdə dünyada və Azərbaycanda çox böyük və faydalı işlər görür. Amma biz gərək unutmayaq ki, Azərbaycanın öz reallığı var. Bizim 1 milyon qacqın və məcburi köçkünlərimiz var, bu ailələrdə uşaqlar var. Statistik məlumatlara görə, bu gün internat məktəblərində tərbiya alan uşaqların 7-10%-i həmin ailələrdən olan uşaqlardır. Onların problemləri necə həllini tapacaqdır? Bunun yalnız bir yolu var: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və bu insanlar öz doğma yurdlarına qayıtmalı, uşaqlar da öz doğma torpağında məktəbinə getməlidirlər. Bu, yalnız Azərbaycana xas

olan çox mühüm məqamdır.

Mehriban xanım əmin olduğunu bildirdi ki, bütün bu problemlər öz həllini tapacaqdır. Çünkü Azərbaycanda hamı - həm dövlət, həm ictimaiyyət, həm də ayrı-ayrı şəxslər bu məsələnin həllini istəyirlər.

**2 iyun 2005**

# AZƏRBAYCAN PREZİDENTİNİN XANIMI MEHРИBAN ƏLİYEVANIN ZAQREBDƏ GÖRÜŞLƏRİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində dövlətimizin başçısının xanımı Mehriban Əliyeva üçün ayrıca program tutulmuşdu.

İyunun 10-da Mehriban xanım Əliyevanın Xorvatiya Prezidentinin xanımı Milka Mesiç ilə görüşü oldu. Dövlət başçılarının xanımları mədəniyyət, onun ayrılmaz qolu olan folklor sənətinin təbliği və bu sahədə əməkdaşlıq, habelə sahiyyə, kimsəsiz və əlil uşaqlara dövlət qayğısı məsələləri barədə fikir mübədilisi etdiłar.

YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva həmin gün Zaqrebdəki mərkəzi uşaq evinə də gəldi. Uşaq evinin müdürüyyəti və burada tərbiyə alan balacalar Azərbaycan Prezidentinin xanımının böyük səmimiyyətlə qarşıladılar. Hörmətli qonağın məlumat verildi ki, dövlət himayəsinə götürülmüş 120 əlil və kimsəsiz uşaqın təlim-tərbiyəsi, hərəkəflər inkişafı üçün burada hər cür şərait yaradılmışdır.

Mehriban xanım Əliyeva bu uşaq müəssisəsinin kollektivinə nəcib və xeyirxah işlərində uğurlar dilədi, eyni zamanda, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evləri və internal məktəblərinin problemlərinin həlli, gənc vətəndaşlarımızın sağlamlığının qorunması sahəsində hayata keçirdiyi proqramları haqqında məlumat verdi.

Dövlətimizin başçısının xanımının adından xorvatiyalı uşaqlara hədiyyələr təqdim olundu.

Mehriban xanım Əliyeva uşaq evinin müdürüyyəti və uşaqlarla xatirə şəkili çəkdirdi.

*12 iyun 2005*

## MÜNDƏRİCAT

### *Elmi redaktordan*

Ümummilli lider Heydər Əliyevin irsi müstəqil Azərbaycan dövlətinin milli sərvətidir ..... 3

### *Naşirdən*

Şərəflər omrүn bitməyən akkordları ..... 21

Heydər Əliyev Fondunun məcburi köçküñ uşaqlarına hədiyyəsi ..... 23

Görkəmlər şərqsünas alimin yubileyinə həsr olunmuş elmi konfrans keçiriləcəkdir ..... 25

Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb problematikasının ilk sisteminin tədqiqatçısı idi ..... 26

Dünya deyilən elə sənmişsən... ..... 40

Görkəmlər şərqsünas alimin yubileyinə həsr olunmuş beynəlxalq konfrans başa çatmışdır ..... 45

Şərqsünas alimin ömür tarixini vərəqləyən kitab - "Aida İmanquliyeva. Bibliografiya" ..... 47

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Bakıdakı 268 nömrəli məktəbdə olmuşdur ..... 50

Heydər Əliyev Fondunda görüş ..... 53

Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva və Bolqaristan prezidentinin xanımı Zorka Pirvanova müasir təhsil kompleksində olmuşlar ..... 54

Bolqaristan prezidentinin xanımı Zorka Pirvanova ..... 55

Dövlət İncəsənət Muzeyində olmuşdur ..... 55

Azərbaycan prezidentinin xanımı Mehriban Əliyevanın Buxarestdə görüşləri ..... 56

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi saytı açılmışdır.....	58
Azərbaycanın bədii gimnastika üzrə XI çempionatı başa çatmışdır..	60
Heydər Əliyev Fondu Naxçıvandakı xəstə uşaqlara yardım etmişdir .....	62
Uşaqların təlim-tərbiyi işinin, yaşayış şəraitinin daha da yaxşılaşdırılması Azərbaycan dövlətinin ali məqsədlərindən biridir... Heydər Əliyev Fondu kimsəsiz, qəcən və məcburi köçkün ailələrindən olan uşaqlar üçün Gülüstan sarayında bayram şənlikləri keçirir.....	63
Heydər Əliyev Fondu ulu öndərimizə həsr olunmuş təqvim buraxılmışdır.....	69
Heydər Əliyev Fondu kimsəsiz, qəcən və məcburi köçkün ailələrindən olan uşaqlar üçün növbəti bayram şənliyi.....	72
Uşaqların təlim-tərbiyi işinin, yaşayış şəraitinin daha da yaxşılaşdırılması Azərbaycan dövlətinin ali məqsədlərindən biridir... Internat məktəblərə məxsus sahələrin qanunsuz özəlləşdirilməsi yolverilməzdır.....	74
Humanitar fənlərin mükəmmal öyrədilməsi üçün tədris bazası vardır.....	79
Uşaqların təlim-tərbiyi işinin, yaşayış şəraitinin daha da yaxşılaşdırılması Azərbaycan dövlətinin ali məqsədlərindən biridir... Uşaqların təlim-tərbiyi işinin, yaşayış şəraitinin daha da yaxşılaşdırılması Azərbaycan dövlətinin ali məqsədlərindən biridir... Cəmiyyətdə yardıma ən çox ehtiyacı olan insانlara diqqət və qayğı Heydər Əliyev Fonduñun fəaliyyətinin öncül istiqamətlərindən biridir.....	81
Azərbaycan Mədəniyyətinin Dostları Fondu filarmoniyada muğam axşamı təşkil etmişdir.....	97
	101

Yeni miniatür kitab çapdan çıxmışdır.....	103
Heydər Əliyev Fondu "Uşaq evləri və internat məktəblərinin inkışafı" proqramının həyata keçirilməsini davam etdirir.....	105
Azərbaycan prezidentinin xanımı Mehriban Əliyevanın Romada görüşləri.....	108
Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfirlərinin illik iclasında iştirak edəcəkdir.....	110
YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fonduñun prezidenti Mehriban xanım Əliyeva "Caspian Energy Inteqration Award - 2005" beynəlxalq mükafatına layiq görülmüşdür.....	112
Parisda YUNESKO-nun xoşməramlı səfirlərinin illik icasi başlanılmışdır.....	114
YUNESKO-nun Baş direktoru xoşməramlı səfir Mehriban xanım Əliyevanı qəbul etmişdir.....	118
YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fonduñun prezidenti xanım Mehriban Əliyevaya.....	120
YUNESKO-nun xoşməramlı səfirlərinin illik icasi başa çatmışdır.....	122
Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva Ər-Riyadda muzey-mərkəzdə olmuşdur.....	126
Heydər Əliyev Fonduñun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adından Bakıdakı uşaq evlərinə Novruz hədiyyələri paylanmışdır.....	128
Heydər Əliyev adına müasir təhsil kompleksi ilə tanışlıq.....	131
Heydər Əliyev Fonduñundan uşaq evləri və internat məktəblərinə Novruz sovgatları çatdırılmışdır.....	132
Azərbaycan Mədəniyyətinin Dostları Fondu filarmoniyada muğam axşamı təşkil etmişdir.....	133

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Gürcüstan prezidentinin xanımı Sandra Elizabeth Rulofslar görüşməşdir.....	134
YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Bakının Nəsimi rayonundakı 23 nömrəli məktəbin 70 illik yubileyində iştirak etmişdir.....	135
Heydər Əliyev Fondunun veb-sayt açılmışdır.....	138
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva "2004-cü ilin birinci xanımı" mükafatına layiq görülmüşdür.....	139
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva "Siyasət" jurnalının "2004-cü ilin birinci xanımı" mükafatına layiq görülmüşdür.....	140
Heydər Əliyev Fondu balakənli əlil uşaqla kompüter hadiyyə etdi.....	141
"Qarabağ xanəndələri" albomunun təqdimat mərasimi.....	142
A.Çəxovun "Qağıyı" pyesi Bakı sahnəsində.....	145
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Şamaxıda internat məktəblərində olmuşdur.....	146
Ölkəmiz Beynəlxalq Gimnastika Federasiyasının diqqət mərkəzindədir.....	148
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Bakının Nizami rayonundakı 3 nömrəli xüsusi təhsil məktəbinin açılış mərasimində iştirak etmişdir .....	151

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevinin konqresə təbrlik məktubu oxunmuşdur.....	154
"Heydər Əliyev Fondu" kitabı çapdan çıxmışdır.....	156
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Goranboy rayonundakı Rəsul Atakışiyev adına internat məktəbində olmuşdur.....	158
Mehriban Əliyeva xoşməramlı səfirdir.....	159
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Narimanov rayonundakı Psixonevroloji Uşaq Evində olmuşdur .....	180
Heydər Əliyev Fondunda "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların kənar edilməsi (deinstitutionalizasiya) və alternativ qayğı" layihəsinin müzakirəsinə həsr olunmuş dayırma masa keçirilmişdir.....	182
Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevinin Zaqrebda görüşləri.....	186

**“Xoşməramlı səfir” I kitab**

Bakı, “ŞƏMS” nəşriyyatı - 2005, 192 səh. + 24 rəngli səh.

Nəşriyyat direktoru: **Şəmsi VƏFADAR**

İcraçı direktor: **Fuad İSGƏNDƏROV**

Məsul redaktorlar: **Səmaya MUSTAFAYEVA,**

*tarix elmləri namizədi*

**Ramida YAQUBQIZI,**

**Zabit CAVADOV**

Bödii redaktor: **Məsumə HÜSEYNOVA**

Çapa məsul: **Nihad MƏMMƏDOV,**

**Mürsəl MUSTAFAYEV**

Kommersiya direktoru: **Şəfi ƏHMƏDOV**

Kompiuter tərtibatçısı: **Rəşad XUDAYAROĞLU**

və texniki redaktor: **Şəmsurə HƏSƏNOVA,**

Mətni yiğdlar: **Nigar ARİPOZI**

Korrektorlar: **Zaur RƏHİMANLI,**

**Elvin ƏLİKİRAMOĞLU,**

**Gülnarə MƏMMƏDOVA,**

Yığılmağa verilmişdir: **14.06.2005**

Çapa imzalanmışdır: **28.06.2005**

Kağız formatı: **60x84 1/16**

Fiziki çap vərəqi: **21,5**

Mətbəə kağızı: **№ 1**

Sifariş: **№ 22**

Sayı: **2000 nüsxə**

*Offset üsulu ilə çap olunmuşdur*

*Bakı, “ŞƏMS” nəşriyyatı, Mətbuat p-r, 24*

*Telefon: (99412) 438-53-07, (99412) 432-08-22.*

